



Mukəddəs Kitab

Təwrat 4-ķisim

«Qəl-Bayawandiki
səpər»

© Muķəddəs Kitab 2012

CC BY-SA 4.0

www.mukeddeskalam.com

«Uyṣaqurqə Kalam Tərjimisi»

Təwrat 4-ķisim

«Qəl-Bayawandiki səpər»

(«Nopus sani» dəpmu atıldı)

Kirix söz

Təwratning kəp tərjimilirdə, məsilən kona grekqə (LXX-tərjimə), inglizqə wə hənzuqə tərjimilərdə məzcur kitab «Nopus sani» dəp atıldı. Səwəbi, kitabta Israil həlkining ikki ketimlik sənəktin ətküzlülər royhətkə elinojanlılıq hatirilinidu — birinci ketimki royhət ularning qəl-bayawandin ətidiojan səpərninq bexida, ikkinçi ketimlik 38 yıldın keyin, xu səpərninq ahirida boldı. Əmma kitabning asasıy temisi xu ottuz səkkiz yil qəl-bayawandin ətidiojan sərgərdanlılıq səpər bolojaqqa, biz unı «Qəl-Bayawandiki səpər» dəp atıldıq.

Nemixkə Israil həlkı xundak uzun wakitni qəl-bayawanda ətküzgəndə? Təwrattiki «kanun xərhi»ning bexida: «**Hərəb teoqidin qıkıp, Seir teoqining yoli bilən Қадәx-Barneaqa barouqə jəmiy on bir künlük yol idı**» dəp həwərlinimiz. Əmdi Hudaning kütkuzuxi bilən Misirning küllükidin kütulup, xu yərdin qıkıp «**süt wə həsəl ekip turidiojan**» Қanaan zeminiqə yetip berixkə on bir kün ketidiojan səpərgə nemixkə ahirida ottuz səkkiz yil wakıt kerək boldı? Məzcur kitab xu soaloja jawab beridu.

Dərwəkə Hudaning əslidiki məksiti Israillarnı Қanaan zeminiqə kirixtin ilgiri ularoja qəl-bayawandiki səpərninq japa-muxəkkətlərini tetitix idi. Səwəbi Təwratning bəxinqi kismında birkədər enik bayan қılınojan: — «**Dərwəkə U seni təwən kılıp, seni aq կoyup, sən əslidə bilməydiqan, xundakla ata-bowliring kerüp bakmiojan «manna» bilən ozuklandurojan; U sanga insan pəkət yeməklik bilənla əməs, bəlkı Pərvərdigar Hudayingning aqzidin qıkkan barlıq sezləri bilənmə yaxaydioqanlığını bildürük üçün xundak kıldı**» (*Qan.* 8:3). Həlbuki, Hudaning əslidə xu səpərgə bekitkən mehlili pəkət bir yil ikki ayqə idi. Bu wakitning bir kismi Sinay teoqidə mükəddəs əşyaları tapxuruwelix, «ibadət qediri» yasap tikix wə Lawiykahılarning rohı hizmitini baxlax bilən etti (*Misirdin qıkix* 19-40-bab, «Kahin-lawıylar»). Xu məzgil etkəndin keyin, gərqə ular səpərjəryanıda Hudaning ajayib wə mejizilik təminləxlərini kep kerüp kəlgən bolsimu, Pərvərdigar ularını Əzi wədə kılajan Қanaan zeminininq qerasiqə elip kəlgəndə, ular korkunq wə ixənqsızlıq bilən zeminoja kirixtin bax tartkan. Əlar hətta Huda bizni muxu yərgə eltürük məksidə əkəlgən, dəp қakxixip Musa wə Hərunoqa: «İkkinglarnı eltürüwetimiz!» — dəp təhđit saldı.

Huda ularoja tapxurojan əşyaların tölimi yengi idi, xuningdək U ularning əl bolup tuşuluxining bexida, ularning kəm-kütürligə heli rəhəimdil bolup kəlgəndidi. Əmma U ularning Əzığə minnətdar bolup Əzığə ixinixini ümid kılajanidi. Həlbuki, ular xu ixni kilmidi. Pərvərdigar ularoja: — «**Silərdin Manga asiylik kılajan qonglar (xu wakitta yigirmə yaxtin axşanlar)ning hərbəri olüp tütəp, zeminoja kirixkə təyyar bolovan yengi bir dəwr kəlgüçə qəl-bayawanda yürüşilər**» dedi. Dərwəkə Huda ularını xundak jazalidi. Xu məzgil ottuz səkkiz yil idi; ular jəmiy bolup kırık yil qəl-bayawanda yürdü. Səpərninq ahirida asiylik kılajan ilgiriki dəwrdikilərning hərbəri olüp kətkənlilik ikinçi ketimlik royhət bilən ispatlandı; xübhisizki, royhətkə elixning məksətlirinini biri Hudaning xu həkümining əməlgə axurulojanlığını ispatlaxtin ibarət idi. Xu

«Qəl-bayawandiki səpər»

ilgiriki dəwrdikilərdin pəkət ikki adəm, yəni Kaləb wə Yəxua Huda oja sadık dəp hesablanoraqşa, yengi zeminni kərüxkə tuyəssər boldi (Musa Pəyoğəmbər bir qətimliklə Pərwərdigar oja ixənmigini üçün, həlkə sawaş bolsun dəp, Pərwərdigar uningoja «zəminoja kirməysən» degənidi).

Buning bilən okurmənlər bu kitabning Israil həlkining xükürsizlik, ixənqsizlik wə asiylikining tarixi ikənlikini roxən baykaydu. «Koxumqə səz»imizdə biz muxu ixlar üstidə təpsiliyərək tohtilimiz.

Birinqi royhəttin xu məlumki, Misirdin qıkkən qaoqda həlkətin yigirmə yaxtin axşan ərkəklərning sani altə yüz mingdin kəp idi. Xundakla kırıq, yıldın keyinkı ikkinqi royhəttimü Əvanaan zəminoja kirixkə təyyar turojan ərkəklərning sani xuningoja yekin idi. Buningdin həlkning pütkül nopus sani, jümlidin barlıq bala-qakılıri ikki milyondın kəm əməs idi, dəp məlqərlisək hata bolmayıdu. Dəwrdin dəwrgə kapirlar muxu sanlaroja қarap, xunqə kəp kixilər xundak dəhxətlək janggalda, hətta gül-giyah ünmigən susız bir qəl-bayawanda kırıq yillik səpərdin tirk qikix hərgiz mumkin əməs, dəp məshirə kəlip kəldi. Huda həlkəni hərkəni möjizilik yeməklik bilən təminləytti («Misirdin qikix» 16:bab) wə birnəqqə yərlərədə ularoqa karamət yollar bilən su ata kıldı («Mis.» 17:1-7, «Qəl.» 20:1-13). Bundak kırıq yillik təminləx pütkül insaniyatning tarixida bəlkim əng uzun waqitlıq möjizə dəp hesablinixi kerək; əmma biz Hudanıng həkikətən asman-zeminni Yaratkuqi Huda ikənlikigə ixənsək, bu ixning Uning üçün təs ix əməslikigə ixinimiz!

Məzmun: —

1:1-10:10 Sinay teojudə — ənunning əmr-bəlgilimiliri tapxurulidu (19 kün)

Həlk royhətkə elinidü

Bargahning tərtipi wə paklıki

10:11-12:16 Səpərlər — Sinay teojudin Ədəxkiqə (11 kün)

13:1-20:21 Ədəxxtə — Ənunning yənə birnəqqə əmr-bəlgilimiliri tapxurulidu (waqtı naməlum)

Həlkəning asiylikı, Huda jazalırını jakarlaydu

20:22-21:35-Səpərlər — Ədəxtin Moabkiqə (38 yil)

22:1-36:13 Ənunning yənə birnəqqə əmr-bəlgilimiliri tapxurulidu (3 ay)

Həlk ikkinqi qətim royhətkə elinidü

Zeminni bəlüp təksimləx toqrluluk kərsətmilər



Qel-bayawandiki səpər

İsrail həlkining birinqi ketim royhatkə elinixi

1 ¹ Wə Israillar Misirdin qıkkandin keyin ikkinqi yili ikkinqi ayning birinqi künü Pərvərdigar Sinay qəlidə, jamaət qedirida turup Musaoqa mundaq dedi: —

2 Silər pütkül İsrail jamaitini kəbilisi, ata jəməti boyiqə sanini elip qikinglar; adəmlərning ismi asas kəlinip, barlıq ərkəklər tizimlansın. ³ Israillar iqidə omumən yigirmə yaxtin axkan, jənggə qikalaydiqanları Hərun bilən ikkinglər ularning koxun-kəsmiliri boyiqə sanaktin ətküzüngərlər. ⁴ Hərbir kəbilidin silərgə yardımlixidiojan bardin kixi bolsun; ularning hərbəri ularning ata jəmətining bexi bolidu. ⁵ Təwəndikilər silərgə yardımlixidiojanlarning isimlikli: — Rubən kəbilisidin Xidərning oqlı Əlizur;⁶ Ximeon kəbilisidin Zuri-xaddayning oqlı Xelumiylə; ⁷ Yəhuda kəbilisidin Amminadabning oqlı Nahxon;⁸ Issakar kəbilisidin Zuarning oqlı Nətanəl; ⁹ Zəbulun kəbilisidin Həlonning oqlı Eliab;¹⁰ Yusüp əwlədləri iqidə Əfraim kəbilisidin Ammihədning oqlı Əlixama; Manassəh kəbilisidin Pidahzurning oqlı Gamaliylə; ¹¹ Binyamin kəbilisidin Gideonining oqlı Abidan;¹² Dan kəbilisidin Ammixaddayning oqlı Ahjəzər; ¹³ Axır kəbilisidin Okranning oqlı Pagiyəl;¹⁴ Gad kəbilisidin Deuəlning oqlı Əliasəf; ¹⁵ Naftali kəbilisidin Enanning oqlı Ahjəra.

16 Bular jamaət iqidin qakırilojanlar, yəni ata jəmət-kəbililirining baxlıkları, mingliojan Israillarning bax sərdarları idi. ¹⁷ Xuning bilən Musa bilən Hərun ismi atalojan bu kixilərni baxlap, ¹⁸ ikkinqi ayning birinqi künü pütkül jamaətni yiodi; ular həlkning hərbərinə kəbilə-nəsəbi, ata jəməti boyiqə ismini asas kılıp, yigirmə yaxtin yüksərlərinə həmmisini bir-birləp tizimlidi. ¹⁹ Pərvərdigar Musaoqa kəndək buyruqan bolsa, Musa Sinay qəlidə ularnı xundak sanaktin ətküzüd.

20 Israilning tunji oqlı Rubənning əwlədləri ata jəməti, ailisi boyiqə, ismi asas kəlinip, yigirmə yaxtin axkan, jənggə qikalaydiqanlarla tizimləndi;²¹ Rubən kəbilisidin sanaktin ətküzülgənlər jəmiy kırıq altə ming bəx yüz kixi boldi.

22 Ximeonning əwlədləri ata jəməti, ailisi boyiqə, ismi asas kəlinip, yigirmə yaxtin axkan, jənggə qikalaydiqanlarla tizimləndi;²³ Ximeon kəbilisidin sanaktin ətküzülgənlər jəmiy kırıq altə ming üç yüz kixi boldi.

24 Gadning əwlədləri ata jəməti, ailisi boyiqə, ismi asas kəlinip, yigirmə yaxtin axkan, jənggə qikalaydiqanlarning həmmisini bir-birləp tizimləndi;²⁵ Gad kəbilisidin sanaktin ətküzülgənlər jəmiy kırıq altə yüz tət ming üç yüz kixi boldi.

26 Yəhūdaning əwlədləri ata jəməti, ailisi boyiqə, ismi asas kəlinip, yigirmə yaxtin axkan, jənggə qikalaydiqanlarning həmmisini bir-birləp tizimləndi;²⁷ Yəhuda kəbilisidin sanaktin ətküzülgənlər jəmiy tət ming üç yüz kixi boldi.

28 Issakarning əwlədləri ata jəməti, ailisi boyiqə, ismi asas kəlinip, yigirmə yaxtin axkan, jənggə qikalaydiqanlarning həmmisini bir-birləp tizimləndi;²⁹ Issakar kəbilisidin sanaktin ətküzülgənlər jəmiy tət ming üç yüz kixi boldi.

1:1 «Wə Israillar Misirdin qıkkandin keyin» — «wə» degen bu söz «Qel-bayawandiki səpər» degen kitabning «Kahin-lawiylarning dəsturi» wə «Misirdin qıqxı» degen kitablar bilən ziq baqlanənlikini kərsitidur. «Misirdin qıqxı» 40-bab, 1-28-38-ayntı kerüng. Məzkr kitab bu iki kitabning dawamıdır. «jamaət qediri» — yəki «kerübüx qediri». «jamaət qediri» degen sezdə «jamaət» degnəlik ibranıyi tilida «Huda bilən uqrıxiy» degen ukumni bildürdü.

1:2 Mis. 30:12

1:16 «jamaət iqidin qakırilojan» — demək, Huda təripidin. Baxka birhil tərjimi: «jamaət təripidin saylanıjan».

1:21 «ming» — bəzi alımlar ibranıyi tilidiki «ming» degen sözni «jəmət» dəp tərjimə kılıdu. Lekin undak tərjimə məzkr kitabning kəp yərliriga zit kelixi mumkin.

«Qəl-bayawandiki səpər»

³⁰ Zəbulunning əwlədliri ata jəməti, ailisi boyiqə, ismi asas kılınip, yigirmə yaxtin axşan, jənggə qıkalaydıcıqların həmmisi bir-birləp tizimlandı;³¹ Zəbulun kəbilisidin sənəktin etküzülgənlər jəməyi əllik yəttə ming tət yüz kixi boldi.

³² Yüsüpning əwlədliri: — uning ooli Əfraimning əwlədliri ata jəməti, ailisi boyiqə, ismi asas kılınip, yigirmə yaxtin axşan, jənggə qıkalaydıcıqların həmmisi bir-birləp tizimlandı;³³ Əfraim kəbilisidin sənəktin etküzülgənlər jəməyi kırıq ming bəx yüz kixi boldi.

³⁴ Yüsüpning ikkinçi ooli Manassəhning əwlədliri ata jəməti, ailisi boyiqə, ismi asas kılınip, yigirmə yaxtin axşan, jənggə qıkalaydıcıqların həmmisi bir-birləp tizimlandı;³⁵ Manassəh kəbilisidin sənəktin etküzülgənlər jəməyi ottuz ikki ming iki yüz kixi boldi.

³⁶ Binyaminning əwlədliri ata jəməti, ailisi boyiqə, ismi asas kılınip, yigirmə yaxtin axşan, jənggə qıkalaydıcıqların həmmisi bir-birləp tizimlandı;³⁷ Binyamin kəbilisidin sənəktin etküzülgənlər jəməyi ottuz bəx ming tət yüz kixi boldi.

³⁸ Danning əwlədliri ata jəməti, ailisi boyiqə, ismi asas kılınip, yigirmə yaxtin axşan, jənggə qıkalaydıcıqların həmmisi bir-birləp tizimlandı;³⁹ Dan kəbilisidin sənəktin etküzülgənlər jəməyi atmış ikki ming tət yüz kixi boldi.

⁴⁰ Axirning əwlədliri ata jəməti, ailisi boyiqə, ismi asas kılınip, yigirmə yaxtin axşan, jənggə qıkalaydıcıqların həmmisi bir-birləp tizimlandı;⁴¹ Axir kəbilisidin sənəktin etküzülgənlər jəməyi kırıq bir ming bəx yüz kixi boldi.

⁴² Naftalining əwlədliri ata jəməti, ailisi boyiqə, ismi asas kılınip, yigirmə yaxtin axşan, jənggə qıkalaydıcıqların həmmisi bir-birləp tizimlandı;⁴³ Naftali kəbilisidin sənəktin etküzülgənlər jəməyi əllik üç ming tət yüz kixi boldi.

⁴⁴ Yukarıkılar bolsa sənəktin etküzülgənlər bolup, Musa bilən Hərən həm Israillarning on ikki əmiri (hərbəri əz ata jəmətigə wəkil boldi) ularını sənəktin etkəzgən.⁴⁵ Xundak kılıp, Israillarning həmmisi, yəni Israilde yigirmə yaxtin axşanlardan, jənggə qıkalaydıcıqların həmmisi ata jəmətləri boyiqə tizimlandı;⁴⁶ Sənəktin etküzülgənlər jəməyi altə yüz üç ming bəx yüz əllik kixi boldi.

Lawiyarning hesabka kirgüzülməgənlikı

⁴⁷ Bırak Lawiyalar ata jəmət-kəbilisi boyiqə sənəknin iqigə kirgüzülmədi.

⁴⁸ Qünki Pərvərdigar Musaçşa söz kılıp: —⁴⁹ «Sən pəkət Lawiy kəbilisiniha xu hesabka kirgüzülməgin, ularning omumiy saninim Israillarning qatariqa kirgüzəmigin.⁵⁰ Lekin sən Lawiyarlarnı Hudanıng həküm-guwałılık saklaqlıq qədir wə uning iqidiki barlıq kaqa-kuqa əswablarnı həm uningoja dair barlıq nərsilərnı baxçuruxka təyinligin; ular ibadət qədirinini wə uning iqidiki barlıq kaqa-kuqa əswablarnı kətüridü; ibadət qədirinini hizmitini kılıqçılar xular bolsun, ular qədirinən tət ətrapıda əz qedirlərini tiksən.⁵¹ Qədirinə kəqürədıcıqna qəođa uni Lawiyalar səksən; qədirinə tikidiqən qəođa uni Lawiyalar tiksən; Lawiyalarça yat boləjan hərkəndək adəm uningoja yekinlaxsa elümgə məhkum kılınsın.⁵² Israillar bargah kuroqanda hər adəm əz kismida, əziga has tuq astıqə qədir tiksən.⁵³ Bırak Hudanıng oqəzipi Israil jamaitining üstigə qüxməsləki üçün, Lawiyalar Hudanıng həküm-guwałılık saklaqlıq qədirinən tət ətrapıqa bargah kürsən; Lawiyalar Hudanıng həküm-guwałılık saklaqlıq qədirni muhəapizət kilişkə məs'ul bolidü» — degənidi.

⁵⁴ Israillar ənə xundak kıldı; Pərvərdigar Musaçşa kəndək buyruqən bolsa, ular xundak kıldı.

^{1:46} Mis, 38:26

^{1:49} «Sən pəkət Lawiy kəbilisiniha xu hesabka kirgüzəmigin» — keyin Musa ularını ayrim sənəktin etküzüxi kerək idi (26:32).

^{1:50} «Hudanıng həküm-guwałılık saklaqlıq qədir» — «ibadət qədir»ning baxxa bir nami. «Guwałılık» yaxşı «həküm-guwałılık» bolsa Hudanıng Israile şəhərinə, xundakla uning Israil bilən boləjan əhədisini kərsitidü; Hudanıng mukəddəs məhiyyəti wə harakteri xu əmərlərde ayan kılınlıqka, «həküm-guwał» dəpmu atılıdu.

^{1:52} «tuq» — muxu yərdə bəlkim hər kəbilininqə ezelənən kərsitidü (2:2ni kerüng).

«Qəl-bayawandiki səpər»

Ḥərkəysi kəbililərning bargaḥ կուրուք tərtipi wə orni

2¹ Pərvərdigar Musa bilən Ḥarunoja mundak dedi: —

2² Israillar hərbiri əzliyinə tuoji astioja, əzliyinə ata jəmətinin bayırkı astida qədir tiksun; jamaət qedirinən tət ətrapidin səl yirəkraq bargaḥ kursun.

3 Kün qıqıx tərəpkə, xərk tərəpkə karitip əz tuoji astida köxun-kısmı boyiqə bargaḥ kuridiojini Yəhūda bolsun; Yəhūdalarning əmiri Amminadabning oqlı Naḥxon bolsun.⁴ Uning köxunu, yəni sanakṭin etküzülgənlər jəmiy yətmix tət ming altə yüz kixi.⁵ Uning yenida bargaḥ kuridiojını Issakar kəbilisi bolsun; Issakarlarning əmiri Zuarning oqlı Nətanal bolsun.⁶ Uning köxunu, yəni sanakṭin etküzülgənlər jəmiy əllik tət ming tət yüz kixi.⁷ Ularning yenida yənə Zəbulun kəbilisi bolsun; Zəbulunlarning əmiri Həlonning oqlı Eliab bolsun.⁸ Uning köxunu, yəni sanakṭin etküzülgənlər jəmiy əllik yəttə ming tət yüz kixi.⁹ Omumən Yəhūda bargaḥiçərə karaydiqanlarning həmmisi, yəni köxun-kısimlari boyiqə sanakṭin etküzülgənlər jəmiy bir yüz səksən altə ming tət yüz kixi; ular aldi bilən yoloja qıksun.

10 — Jənub tərəptə, tuoji tikləp, köxun tərtipi bilən bargaḥ kuridiojini Rubən kəbilisi bolsun; Rubənlarning əmiri Xiderning oqlı Əlizur bolsun.¹¹ Uning köxunu, yəni sanakṭin etküzülgənlər jəmiy kırık altə ming bəx yüz kixi.¹² Uning yenida bargaḥ kuridiojini Ximeon kəbilisi bolsun; Ximeonlarning əmiri Zuri-xaddayning oqlı Xelumiyyəl bolsun.¹³ Uning köxunu, yəni sanakṭin etküzülgənlər jəmiy əllik tokkuz ming üç yüz kixi.¹⁴ Ularning yenida Gad kəbilisi bolsun; Gadlarning əmiri Deuəlning oqlı Əliasaf bolsun.¹⁵ Uning köxunu, yəni sanakṭin etküzülgənlər jəmiy kırık bəx ming altə yüz əllik kixi.¹⁶ Rubən bargaḥiçərə karaydiqanlarning həmmisi, yəni köxunu boyiqə sanakṭin etküzülgənlər jəmiy biryüz əllik bir ming tət yüz əllik kixi; ular ikkinçi səp bolup yoloja qıksun.

17 Andin jamaət qediri bilən Lawiylarning bargaḥi baxka bargaḥlarning otturısida mangsun; ular қandaq bargaḥ kurojan bolsa, xundak yoloja qıksun; hər կaysisi əz ornida əz tuoji astida bolsun.

18 — Kün petix tərəptə, tuoji tikləp, köxun tərtipi bilən bargaḥ kuridiojini Əfraim kəbilisi bolsun; Əfraimlarning əmiri Ammihüdning oqlı Əlixama bolsun.¹⁹ Uning köxunu, yəni sanakṭin etküzülgənlər jəmiy kırık ming bəx yüz kixi.²⁰ Uning yenida bargaḥ kuridiojini Manassəh kəbilisi bolsun; Manassəhlərning əmiri Pidahzurning oqlı Gamaliyəl bolsun.²¹ Uning köxunu, yəni sanakṭin etküzülgənlər jəmiy ottuz ikki ming ikki yüz kixi.²² Ularning yenida Binyamin kəbilisi bolsun; Binyaminlarning əmiri Gideonining oqlı Abidan bolsun.²³ Uning köxunu, yəni sanakṭin etküzülgənlər jəmiy ottuz bəx ming tət yüz kixi.²⁴ Omumən Əfraim bargaḥiçərə karaydiqanlarning həmmisi, yəni köxun kısimlari boyiqə sanakṭin etküzülgənlər jəmiy bir yüz səkkiz ming bir yüz kixi; ular üçinçi səp bolup yoloja qıksun.

25 — Ximal tərəptə, tuoji tikləp, köxun tərtipi bilən bargaḥ kuridiojini Dan kəbilisi bolsun. Danlarning əmiri Ammixaddayning oqlı Ahiəzər bolsun.²⁶ Uning köxunu, yəni sanakṭin etküzülgənlər jəmiy atmix ikki ming yəttə yüz kixi.²⁷ Uning yenida bargaḥ kuridiojini Axir kəbilisi bolsun; Axirlarning əmiri Okranning oqlı Pagiyəl bolsun.²⁸ Uning köxunu, yəni sanakṭin etküzülgənlər jəmiy kırık bir ming bəx yüz kixi.²⁹ Ularning yenida Naftali kəbilisi bolsun; Naftalilarning əmiri Enanning oqlı ahıra bolsun.³⁰ Uning köxunu, yəni sanakṭin etküzülgənlər jəmiy əllik üç ming tət yüz kixi.³¹ Dan bargaḥiçərə karaydiqanlarning həmmisi, yəni köxunkısimlari boyiqə sanakṭin etküzülgənlər jəmiy bir yüz əllik yəttə ming altə yüz kixi; ular əz tuoqları astida həmmining kəynidə yoloja qıksun.

32 Yukiridiliklər əz ata jəməti boyiqə sanakṭin etküzülgən Israillardur; köxunkısimlari boyiqə bargaḥlarda sanakṭin etküzülgənlər jəmiy altə yüz üç ming bəx yüz əllik kixi boldi.³³ Birək La-

^{2:14} «Deuəl» — yəki «Reuəl».

^{2:32} Mis. 38:26; Qəl. 1:46

«Qəl-bayawandiki səpər»

wıylarla, Pərwərdigarning Musaoja қilojan əmri boyıqə, Israillar қatarıda sanaktin etküzülmidi..

³⁴ Israillar Pərwərdigarning Musaoja қilojan barlıq əmri boyıqə ix tutup, ezlirining tuoji boyıqə bargaħ қuratti; ular eż қəbilisi wə ata jəməti tərtipi boyıqə yoloja qikatti.

Ḩarunning əwladlıri

3 ¹ Pərwərdigar Sinay teojudan Musa bilən sezləxkən künllerdə, Ḥarun bilən Musaning əwladlıri təwəndikilərdin ibarət idi. ² Ḥarunning oqullirining ismi mundak; tunji oqlining ismi Nadab idi, uning yənə Abihu, Əliazar, Itamar deyən oqulları bar idi. ³ Ḥarunning oqullirining ismi ənə xundak idi, ular məsihələngən kahinlər idi; Musa ularını kahinlik wəzipisini etəxkə Hudaqə atap ayrioqanıdi. ⁴ Lekin Nadab bilən Abihu Sinay qəlidə oqayıry bir otni Pərwərdigarning aldioja sunqını tüpəylidin Pərwərdigar alidda əldi wə ularning həq nəslı қaldurulmudi; Əliazar bilən Itamar eż atisi Ḥarun alidda kahinlik wəzipisini etidi.

Lawiyarning wəzipisi

⁵ Pərwərdigar Musaoja səz қılıp: —

⁶ Sən Lawiy қəbilisini aldingoja kəltürüp, ularnı kahin Ḥarunning hizmitidə boluxka uning aldioja hazır kıl. ⁷ Ular Ḥarunning hajiti wə pütkül jamaətning hajitidin qikip jamaət qedirining alidda wəzipə etəp, ibadət qedirining hizmitini bejirsun. ⁸ Ular yənə jamaət qediridiki barlıq қaqa-kuqa əswablarnı baxķurux bilən Israillarning hizmitidə bolup wəzipə etəp, ibadət qedirining ixlirini bejirsun. ⁹ Sən Lawiyarnı Ḥarun bilən uning oqullırıqə təkşimləp bərgin; ular Israillar iqidin məhsus uningoja tallap berilgən. ¹⁰ Ḥarun bilən oqullırını bolsa sən əzininig kahinlik wəzipisini etəxkə bekitkin; hərkəndək yat kixi yekinlaxsa əltürülsün, — dedi.

Lawiyarning tallinixi

¹¹ Andin Pərwərdigar Musaoja mundak dedi: —

¹² — Kara, Mən Israillar iqidin Lawiyarnı tallidim, ularnı Israil iqidə baliyatkuning barlıq tunji mewisining orniqə, yəni qong oqullirining orniqə koyımən, xunga Lawiyalar Mening bolidu..

¹³ Qünki tunji oqullarning həmmisi Meningkidur; Mən Misir zeminida tunji tuquoloqlanlarning həmmisini kətl қilojan künidə Israillarning iqidiki tunjiların həmmisini, maylı adəm bolsun yaki həywan bolsun, mukəddəs hesablap Meningki қilojanidim. Ular Meningkidur; Mən Pərwərdigardurmən..

Lawiyarning nopusuning sanaktin etküzülüxi

¹⁴ Andin Pərwərdigar Sinay qəl-bayawanıda Musaoja: —

^{2:33} Qəl. 1:48, 49

^{3:1} «künlerdə» —ibraniy tilida «kündə».

^{3:2} Mis. 6:23

^{3:3} «Hudaqə atap ayrix» — bu ayottiki «Hudaqə atap ayrix» ibraniy tilida «kolqa selix» yaki «kolni toldurux» bilən bildürülüdü. «Mis.» 28:41 wa izahatını kərüng. Kahinlik wəzipisi asasən Hudanıg kurbanlıklarını eż kolqa elixi bilən baxlinatti.

^{3:4} Law. 10:1-7; Qəl. 26:61; 1 Tar. 24:2

^{3:6} Qəl. 16:9; 18:2

^{3:12} «tunji balılar Meningkidur» — Huda əslidə Israillarnı Misirdin kütküzux yolidə Misirliliklarning barlıq tunji oqullırını wə həttə həywanlarning tunji balılırinımı eltürüwətəknəndi. Birak Israillar «ötüp ketix heytingin közisi» («pasha koza») ning kənini iixik kexaklırlıq sepixi bilən, ularning tunji oqulları wə həywanlarning tunji balılıri xu akiwatın kütküzüp kiliñən. Huda Israillarning tunjılırını alaytən kütküzujan boläqka, hazır həlkə: «tunji balılar Meningkidur» dəydi. Demək, ular əslidə Hudanıg kullağında boluxi kərək idi, lekin Huda «Mən ularning orniqə Lawiyarnı koyımən» dəp Θə hizmitigə Lawiyarnı ularning orniqə kəbul kıldı (13-ayətnimü kərüng).

^{3:12} Mis. 13:2

^{3:13} Mis. 13:2; 22:29; 34:19; Law. 27:26; Qəl. 8:16; Luķa 2:22

«Qəl-bayawandiki səpər»

¹⁵ — Sən Lawylarnı ata jəməti, ailisi boyiqə sanakṭin etküz; barlıq ərkəklərni, yəni bir aylıktın axkanlarning həmmisini sanakṭin etküz, — dedi.¹⁶ Xuning bilən Musa Pərvərdigarning əmri boyiqə, əzığa deyilgəndək Lawylarnı sanakṭin etküzdi.

¹⁷ Lawiyning oqullırining ismi mundak; — Gərxon, Kohat, Mərari.¹⁸ Gərxonning oqullırining ismi aililiri boyiqə Libni wə Ximəy idi.¹⁹ Kohatning oqullırı aililiri boyiqə Amram, Izħar, Hébron wə Uzzıəl idi.²⁰ Mərarining oqullırı aililiri boyiqə Mahli wə Muxi idi. Bularning həmmisi ata jəməti boyiqə Lawylarning jəməti boldi.

²¹ Gərxondin Libnilarning jəməti bilən Ximəylarning jəməti wujudka kəldi; bular Gərxonlarning jəmətləri idi.²² Barlıq ərlərning saniqa asasən, bir aylıktın axkanlırınını sanakṭin etküzülgənləri jəməyi yəttə ming bəx yüz kixi boldi.²³ Gərxonning jəməti ibadət qədirinən arkə təripidə, yəni əqərb tərapətə bargaḥ kurdı,²⁴ Gərxon jamatining əmri Laalning oqlı Əliasaf idi.²⁵ Gərxonlarning jamaət qədiridikə wəzipisi ibadət qədirinən əzidiki astinkı ikki yapkuq-pərdə, uning üstidiki yopuk wə jamaət qədirinən ixiş pərdisigə,²⁶ xundakla hoyalı ətrapidiki pərdilər, hoyalı dərwazisinən pərdisi (hoyalı pərdiləri ibadət qədiri bilən kurbangahı qəridəp turattı) wə hoyalıda ixlitiliqən munasiwətlik barlıq tanilaroja karax idi.

²⁷ Kohattin Amramlarning jəməti, Izħarlarning jəməti, Hébronlarning jəməti wə Uzzıəllərning jəməti wujudka kəldi; bu Kohatlarning jəmətləri idi.²⁸ Barlıq ərkəklərning sani boyiqə, bir aylıktın axkanlar jəməyi sakız ming altə yüz adəm bolup qıktı; ular mukəddəs jayqa karax wəzipisini etəydiqən boldi.²⁹ Kohat əwlədlirinin jəmətləri jamaət qədirinən jənub təripidə bargaḥ tiki.³⁰ Kohat jəmətinən əmri Uzzıəlning oqlı Əlizafan idi.³¹ Ularning wəzipisi əhdə sandukı, xırə, qiraqdən, ikki kurbangah, xuningdək mukəddəs jayning iqidə ixlitiliqən қaqa-kuqa, pərdə wə ibadət qədirinən iqidə ixlitiliqən barlıq nərsilərgə karax idi.

³² Lawylarning əmirlərinən əmri bolsa kahin Ḥarunning oqlı Əliazar idi; u mukəddəshəniqə karax wəzipisini etəydiqənlar üstidin nazarət kılıtlıqən boldi.

³³ Məraridin Mahli jəməti bilən Muxi jəməti wujudka kəldi; bular Mərarining jəmətləri bol- di.³⁴ Barlıq ərkəklərning saniqa asasən, bir aylıktın yukiri bolqanlar sanakṭin etküzülgəndə jəməyi altə ming ikki yüz kixi qıktı.³⁵ Mərarining jəmətinən əmri Abihayilning oqlı Zuriyəl boldi; ular ibadət qədirinən ximal təripigə bargaḥ kurdı.³⁶ Mərari əwlədlirinin wəzipisi ibadət qədirinən tahtayliri, baldaklıri, hadilirioja, təglikliri barlıq əswab-jabduklarıqə karax, xuningdək bularoja munasiwətlik ixlitiliqən barlıq narsilərgə,³⁷ xundakla hoyalıning tət ətrapidiki hadilaroja wə ularning təglikliri, kozuq wə tanilaroja məs'ul boluxka bəlgilənidı.

³⁸ Ibadət qədirinən aldiqə, xərk təripigə, yəni jamaət qədirinən künqikix təripigə bargaḥ, kurojanlar Musa, Ḥarun wə Ḥarunning oqullırı idi; ular Israillarning hizmitidə bolux wəzipisini etəp, mukəddəs jayqa karayıdiqən boldi; ularoja yat bolovan hərkəndək adəm mukəddəs jayqa yekinlxasxa, eltürülətti.

³⁹ Musa bilən Ḥarun Pərvərdigarning əmri boyiqə, sanakṭin etküzgən barlıq Lawylar, jəmətləri boyiqə, yəni bir aylıktın yukiri sanakṭin etküzgən ərkəklər jəməyi yigirmə ikki ming qıktı.

Lawylarning Israillarning tunjılırining ornını besip Hudaşa atılıxi

⁴⁰ Pərvərdigar Musaoja: — Sən Israillar iqidə bir aylıktın axkan tunji oqullarnı sanakṭin etküzüp, isim-familisi boyiqə tizimlap qıq.⁴¹ Sən Lawylarnı Israillarning barlıq Tunjılırining ornida Manga has kıl (Mən Pərvərdigardurmən); Lawylarning mal-qarwilirinimü Israillarning barlıq tunji mal-qarwilirinən ornida Manga has kıl, — dedi.

^{3:17} Mis. 6:16, 17, 18; Qəl. 26:57; 1Tar. 6:1, 16; 23:6

^{3:25} «qədirinən əzidiki astinkı ikki yapkuq-pərdə» — ibraniy tilida «turaloju ezi wə qədirni» — mənisi qokum tərjimimizdək boluxi kerək. «Mis.» 25:1-13ni kerüng.

^{3:38} Qəl. 3:10; 16:40

«Qəl-bayawandiki səpər»

⁴² Musa Pərwərdigarning əmri boyiqə, Israillarning tunjilirini koymay sanaktin etküzdi.⁴³ Bir aylıktın yukarı tunji oçul balılırını isim-familisi bilən sanaktin etküzgəndə, ular jəmiyigirmə ikki ming ikki yüz yətmix üç kixi qıkçı.

⁴⁴ Pərwərdigar Musaqa mundak dedi: — ⁴⁵ Sən Lawiyarni Israillarning tujilirining ornida manga talla, xundakla Lawiyarning mal-qarwilirinimu Israillarning mal-qarwilirining ornida Manga talla; xuning bilən Lawiyalar Meningki bolidu; Mən Pərwərdigardurmən.⁴⁶ Wə Lawiyarning sanidin artuk qıkkən Israillarning tunjiliri, yəni xu ikki yüz yətmix üçi üçün hərlük həkkini köbul kiloqin;⁴⁷ xularning hərbiri üçün bax xəkəl kümüx al, kixi saniqə karap bolsun; mukəddəs jaydiki xəkəlninə əlqəm birlikə boyiqə ulardin aloqin (bir xəkəl yigirmə garaqdur).⁴⁸ Artuk qıkkən adəmlərning, yəni hərlük həkkini təlix kerək bolğanlarning kümüxini Hərun bilən uning oçullirioqa bər.

⁴⁹ Əmdı Lawiyalar təripidin «hərlükkə qıkırloqan» dəp hesablanoqan tunji oçullardın artuk qıkkənlardın bolsa, Musa ulardin xu hərlük həkkini aldı,⁵⁰ u Israillarning tunjiliridin xu kümüxni, yəni mukəddəs jaydiki xəkəlninə əlqəm birlikə boyiqə jəmiy bir ming üç yüz atmix bax xəkəl aldı.⁵¹ Musa Pərwərdigarning əmri boyiqə «hərlükkə qıkırloqan»larning kümüxini dəl Pərwərdigar buyruqınıdək, Hərun bilən uning oçullirioqa bərdi.

Kohat əwladlırinining wəzipisi

4 ¹ Andin Pərwərdigar Musa bilən Hərunoqa söz kılıp mundak dedi: —

² Sən Lawiyalar iqidin ata jəməti boyiqə Kohat əwladlırinining omumiy sanini tizimlioqin,³ ottuz yaxtin əllik yaxkıqə bolğan, jamaət qedirida ix-hizmət kılıxka kelələydiqənlarning həmmisini tizimlap qık.⁴ Kohat əwladlırinining jamaət qediri iqidiki wəzipisi əng mukəddəs buyumlarıni baxkurus xəkəl.⁵ Bargah kəqürülidiqən qaoqda, Hərun bilən uning oçulları kirip «əng mukəddəs jay»diki «ayrima pərdə-yopuk»ni qüsürüp, uning bilən həküm-guwaḥlıq sandukını yegisun;⁶ andin uning üstini delfinning terisidin etilgən yopuk bilən orap, üstiga kək bir rəhtni yepip, andin kətürədiqən baldaklarnı etküzsun.⁷ Təkdim nan tizilənən xirəgə kek bir rəht selinip, üstiga legən, təhsə, piyalə wə xarab hədiyələrini qaqidioqan kədəhlər tizip koysunsun; xiradimu «daimiy nan» tizilip turiwərsun;⁸ bu nərsilərning üstü kəzil rəht bilən, uning üstü yənə delfin terisidə etilgən bir yopuk bilən yepiliп, andin ketiridiqən baldaklar etküzüp koysunsun.⁹ Ular kek rəht elip, uning bilən qiraqdan bilən üstidiki qiraqlarını, pilik kışkuqlarını, küldənlərni wə qiraqdan oja ixlitidiqən, barlıq may əqəmlərini yepip koysun.¹⁰ Ular yənə qiraqdan bilən qiraqdan oja ixlitidiqən həmmə əqəmə qəqa-kuqa əswablarnı delfin terisidin etilgən yopuk bilən yəgəp, andin əpkəxə selip koysun.

¹¹ Altun huxbuygahka kek bir rəht selip, yənə delfin terisidə etilgən yopuk bilən yepip, an-

^{3:46} «ikki yüz yətmix üçi» — «Israillarning tunji oçulları»ning sani 22273 (43-ayət) «Lawiyarning» bolsa 22000 idi (39-ayət), əmdı «Lawiyarning sanidin artuk qıkkən Israillarning tunjiliri»ning sani 273 adam idi.

^{3:47} «bir xəkəl» — təhminan 11.4 gram boluxı mumkin, bax xəkəl 57 gram. «mukəddəs jaydiki xəkəlninə əlqəm birlikə» — «mukəddəs jaydiki xəkəlninə əlqəm birlikə» xübhisizki, pütkülləl üçün eżgərməsələrə əlqəm bolsun dəp, mukəddəs jayda saklaklık, mukim bekitilgən birnəqqə hil əlqəmlərdən biri boluxı kerək idi.

^{3:47} Mis. 30:31; Law. 27:25; Qəl. 18:16; Əz. 45:12

^{3:50} «bir ming üç yüz atmix bax xəkəl» — təhminan 16.4 kilogram.

^{4:3} «ix-hizmet kılıxka kelələydiqənlər» — ibranı tilida «ix-hizmet kılıxka kelələydiqən əzəmət» deyən sezlər bilən ipadılınıdu.

^{4:6} «delfinning terisi» — yaki «dengiz eyikining terisi» yaki «borsukning terisi».

^{4:7} «təkdim nan xirəsi» — yaki «huzurunun xirəsi» («Hudanın huzurudakı nan»lar) — Muxu yərdə pəkət «Hudanın huzurudakı xirə» deyən sez bilən ipadılınıdu. Nənələr wə altun xirə toqqurluk, «Mis.» 25:23-30 wə «Law.» 24:5-9 ni kerüng. «daimiy nan» — «təkdim nan»ning baxkıqə atılıxi.

^{4:7} Mis. 25:30

^{4:9} Mis. 25:31,38

«Qəl-bayawandiki səpər»

din kətürgüqkə қox baldaklarnı etküzüp koysun.¹² Muqəddəs jayning iqidə ixlitidiojan barlıq қaqa-kuqlarını kək bir rəht bilən yeqəp, andin üstigə delfin terisidə etilgən yopuknı yepip, andin bir əpkəxkə selip koysun.

¹³ Ular կurbangaһni kılıdin tazilap, üstigə səsün rənglik bir rəhtni yeyip koysun.¹⁴ Andin yənə կurbangaһta ixlitidiojan əswablar — küldən, ilmək, bəlgürjək, qınırlar, xundakla barlıq əswablarnı կurbangaһ üstigə tizip, andin delfin terisidə etilgən bir yopuk bilən yepip, andin kətüradiojan baldaklarnı etküzüp koysun.

¹⁵ Pütün bargahtılıklar yoloqa qikidiojan qaoqda, Hərən bilən uning oqqulları mukəddəs jay wə mukəddəs jaydiki barlıq қaqa-kuqa əswablarnı yepip bolqandan keyin, Kohatning əwladlırları kəlip ketürsun; lekin olüp kətməslik üçün mukəddəs buyumlarqa kol təgküzmisun. Jamaət qediri iqidiki nərsilərdin xularni Kohatning əwladlırları ketürüxi kerək.

¹⁶ Hərunning oqli Əliazarning wəzipisi qırəq meyi, huxbuq ətir, daimiy təkdim kılınidiojan axlıq hədiyə bilən məsihləx meyioqa karax, xundakla pütükül ibadət qediri bilən uning iqidiki barlıq nərsilər, mukəddəs jay həm mukəddəs jaydiki қaqa-kuqa əswablaroja karaxtin ibarət.

¹⁷ Andin Pərvərdigar Musa bilən Hərunoja söz kılıp mundaq dedi: —

¹⁸ Silər Kohat jəmətidikilərnı Lawıylar arisidin kətiy yoktip koymanglar;¹⁹ bəlkı ularning elməy, həyat əelixi üçün ular «əng mukəddəs» buyumlarqa yekinləşkən qaoqda, Hərun bilən uning oqqulları kirip ularning hərbirigə kılıdiojan wə kətüradiojan ixlarnı kərsitip koysun;²⁰ ular pəkət mukəddəs jayoqa kirkəndə mukəddəs buyumlarqa bir dəkikimə karimisun, undak kılıp koysa olüp ketidü.

Gərxon əwladlırinin wəzipisi

²¹ Pərvərdigar Musaqa söz kılıp mundaq dedi: —

²²⁻²³ Gərxon əwladlırları iqidə ata jəməti wə aililəri boyiqə, ottuz yaxtin əllik yaxkışqə boləjan, jamaət qediri iqidə hizmet kılıx sepigə kırələydiqan həmmisini sanaktın etküzüp omumiy sa-nini al.²⁴ Gərxon aililirinining kılıdiojan hizmiti wə ular kətüradiojan nərsilər təwəndikiqə:²⁵ — ular jamaət qedirinən əzinə, yəni astidiki iqliki pərdilirli wə sırtkı pərdilirini, uning yapķuqını, xundakla üstigə yapkan delfin terisidə etilgən yopuknı wə jamaət qedirinən kirix ixikininq pardisini,²⁶ ibadət qediri bilən կurbangaһni qeridəp tartıloqan həyliydi ki pərdilər bilən kirix darwazisining pardisini, xularoqa has tanılırını wə ixlidiojan barlıq қaqa-kuqa əswablarnı kətürsun; bu əswab-üşkünilərgə munasiwəlik kerək boləjan ixlarnı kılulsun.²⁷ Gərxon əwladlırinin pütün wəzipisi, yəni ular kətüradiojan wə bejiridiojan barlıq ixlər Hərun wə uning oqqullarının kərsətmilirli boyiqə bolsun; ularning nemə kətüradiojanlığını silər bəlgiləp beringlər.²⁸ Gərxon əwladlırinin jəmətlirinən jamaət qedirinən iqidə kılıdiojan hizmiti xu-lar; ular kahin Hərunning oqli Itamarning kol astida turup ixlisun.

^{4:11} «altun huxbuygah» — ibraniy tilida «altun կurbangaһ».

^{4:16} Mis. 29:40; 30:23,24,34,35

^{4:20} «ular pəkət ... bir dəkikimə karimisun» — demək, Hərunning oqqulları kahinlər mukəddəs buyumları yepiwatkan wakitte mukəddəs qədirəqə kirməsləki kerək, pəkət buyumlar yepiloqandan keyin kiriixka boludur.

^{4:22-23} «hizmet kılıx sepigə kırələydiqanlar» — ibraniy tilida «çəngəq qikalaydiqan koxundikilər» degen sözlər bilən ipadiñindü. İqli manisi, xübhəsizki, kahinlərinin mukəddəs jayda İsrail üçün կurbanlıqlarını etküzüp, ularoqa rohiy wakil boluxi İsrailar üçün jin-xəytarın bilən rohiy urux hisznəti kılıqanoja barawər.

^{4:25} «astidiki iqliki pərdilirli wə sırtkı pərdilirli» — ibraniy tilida «turaloquning pərdilirli wə jamaət qediri». Mənisi qoqum tərjimimizdək boludur. Qədirinən tət kəwət yopukı bar idi; (1) iqliki pərdilirli; (2) eqlikə terilirli; (3) kızıl buyalojan koqkar terilirli; (4) delfin terilirli. Bəzi wakitlarda 2-əqli, yəni eqlikə terisidən etilgən pərdilər «jamaət qedir»ning əzi dəp hesablinatti. «Misirdin qılıqx» 25[□]-1-15ni kerüng.

«Qəl-bayawandiki səpər»

Mərari əwladlırinin wəzipisi

²⁹ Mərarining əwladlırinim, ularni ata jəməti, aililiri boyiqə, sanaktin etküz;³⁰ ottuz yaxtin əllik yaxkıqə bolovan, jamaət qediri iqidə hizmət kılıx sepigə kirələydiqan həmmisini sanaktin etküzüp omumiy sanini al.³¹ Ularning jamaət qediri iqidiki barlıq hizmiti, yəni ketürük wəzipisi mundak; — Ular jamaət qedirining tahtayliri, baldaqlırı, hadiliri wə ularning təglilikləri,³² həylining tət ətrapidiki hadilar, ularning təglilikləri, közüklli, tanalırı, barlıq əswab-üskünə həm xularoja kerəklik bolovan barlıq nərsilərni kətürük bolsun; ular kətürüdilən əswab-üskünilərni namini atap bir-birləp hər adəmgə kərsitip beringlar.³³ Mərari jəmət-aililirinin jamaət qediri iqidə kılıdioqan barlık ixliri ənə xular; ular kahin Hərunning oqlı Itamarning kol astida turup ixlisun.

Lawiyarning nopusuning sanaktin etküzülüxü

³⁴⁻³⁵ Musa bilən Hərun wə jamaətning əmirliri Koħatning əwladlırinin ottuz yaxtin əllik yaxkıqə bolovan, jamaət qedirida hizmət kılıx sepigə kirələydiqanlarning həmmisini ata jəməti, aililiri boyiqə sanaktin etküzü.³⁶ Ulardın jəməti boyiqə sanaktin etküzülgənlər jəmiy ikki ming yəttə yüz əllik kixi bolup qıktı.³⁷ Muxular Koħat jəmətidin sanaktin etküzülgənlər bolup, jamaət qedirida ix kılıdioqan hərbiri, yəni Pərwərdigarning Musanıng wastisi bilən kılıqan əmri boyiqə Musa bilən Hərun sanaktin etküzgənlər idı.

³⁸⁻³⁹ Gərxonlarning ata jəməti, aililiri boyiqə, ottuz yaxtin əllik yaxkıqə bolovan, jamaət qedirida hizmət kılıx sepigə kirələydiqan həmmisi sanaktin etküzüldi;⁴⁰ ata jəməti, aililiri boyiqə sanaktin etküzülgənlər jəmiy ikki ming altə yüz ottuz kixi bolup qıktı.⁴¹ Muxular Gərxon jəmətidin sanaktin etküzülgənlər bolup, jamaət qedirida ix kılıdioqan hərbiri, yəni Pərwərdigarning Musanıng wastisi bilən kılıqan əmri boyiqə Musa bilən Hərun sanaktin etküzgənlər idı.

⁴²⁻⁴³ Mərarilarning ata jəməti, aililiri boyiqə, ottuz yaxtin əllik yaxkıqə bolovan, jamaət qedirida hizmət kılıx sepigə kirələydiqan həmmisi sanaktin etküzüldi;⁴⁴ ata jəməti, aililiri boyiqə sanaktin etküzülgənlər jəmiy üç ming ikki yüz kixi bolup qıktı.⁴⁵ Muxular Mərari jəmətidin sanaktin etküzülgənlər bolup, jamaət qedirida ix kılıdioqan hərbiri, yəni Pərwərdigarning Musanıng wastisi bilən kılıqan əmri boyiqə Musa bilən Hərun sanaktin etküzgənlər idı.

⁴⁶⁻⁴⁷ Sanaktin etküzülgən Lawiyalar mana xular idi; Musa bilən Hərun həm Israillarning əmirliri ulardın ata jəməti, aililiri boyiqə, ottuz yaxtin əllik yaxkıqə bolovan, jamaət qedirida hizmət kılıx wə yük kütürük wəzipisigə kirələydiqanları sanaktin etküzgən.⁴⁸ Ularning sani jəmiy səkkiz ming bəx yüz səksən adəm bolup qıktı.⁴⁹ Pərwərdigarning əmri boyiqə, ular Musa təripidin sanaktin etküzüldi; hərkim ezi kılıdioqan İxi wə kətürüdilən yüksək asasən sanaktin etküzüldi. Bularning həmmisi Pərwərdigarning Musaçşa əmr kılıqınıdək boldı.

Napaklarnı bargaqtin ayrix kerək

5 ¹ Pərwərdigar Musaçşa söz kılıp: — ²⁻³ Sən Israillarqa əmr kılıp: «Silər pisə-mahaw kesili bilən akma kesiligə giriqtar bolovanları, xundakla olükkə tegixi bilən napak bolup kalojan həmmisini ər-ayal deməy bargaqtin qılıqıwetinqilar. Bargahlarnı bulojıwətməslikü üçün ularni bargaqtin qılıqıwetinqilar; qunki Mən bargaq otturısida makan kıldırm» — degin, — dedi.

^{4:30} «hizmət kılıx sepigə kirələydiqanlar» — 23-ayətni wə izahatını körüng.

^{4:34-35} «sepigə kirələydiqanlar» — 23-ayətni wə izahatını körüng. 39-, 43-ayəttə oxhax sezlər tepilidü.

^{5:2-3} «pisə-mahaw kesili bilən akma kesiligə giriqtar bolovanlar» — «Law.» 13-babın, 15-bab 16-, 19-, 25-, 31-ayətni körüng. «olükkə tegixi bilən napak bolup kalojan...» — məsilən, uruk-tuoğknını dəpnə kılıxi bilən. «bargahlar» — hərkəsiyə kəbililərinəqəz bargahlılı, deməkqi.

^{5:2-3} Law. 13:3, 46; 15:2; 21:1

«Qəl-bayawandiki səpər»

⁴ Israillar xundak kılıp ularni bargahtın qıkırıwetti; Pərwərdigar Musaoja қandaq əmr kılɔjan bolsa, Israillar xundak kıldı.

Tələm tələx nizami — «itaətsizlik қurbanlıki» wə қoxumqə tələm

⁵ Pərwərdigar Musaoja söz kılıp mundak dedi: —

⁶ Sən Israillaroja eytキン: — Məyli ər yaki ayal bolsun, əgər u insanlarning Pərwərdigaroja wapazislik kılıdiojan hərkəndək gunahlıridin birini sadir kılıp, xuning bilən gunahkar dəp bekitilsə, ⁷ undakta u ezi ətküzgən gunahıqa ikrar kılıp, itaətsizlik kəltürüp qıçarojan, ziyanlanquqining ziylimini toluk tələp berixi kerək wə uning sırtida u kixiga yəna bəxtin bir ülüxni koxup tələp bərsun. ⁸ Ziyanlanquqining mubada itaətsizlik kəltürüp qıçarojan ziyanıqa berilgən tələm pulini alojudək tuşqını bolmisa, tələm pulı gunahkar bolğan kixining kafaritigə sunulidiojan koxkaroja koxulup, Pərwərdigaroja atılıp, kahinoja berilsün.. ⁹ Xuningdək Israillarning Hudaşa atiojan barlık mukəddəs hədiyəliri, yəni kahinoja kəltürgən nərsilərdin barlık «kötürmə қurbanlık-hədiyə»lər kahinoja hesab bolsun. ¹⁰ Hərkim Hudaşa atiojan hədiyələr mukəddəs dəp hesablansun, xundakla kahinning bolsun; kixilər kahinoja nemə hədiyə kilsə, uning həmmisi kahinning bolsun.

Zina kıldı dəp ərz kılınojan hotunni sinax usulu wə bir tərəp kılıx nizami

¹¹ Pərwərdigar Musaoja söz kılıp mundak dedi: —

¹² Sən Israillaroja səzkılıp mundak degin: — Əgər birsining hotuni əzeridinyüzərəğən, sadakətsizlik kılɔjan bolsa, ¹³ — demək, baxka birsi bilən yekinlxəkan, xundakla uning buloqanqanlıki erining kəzərlidin yoxurun bolğan bolsa, həq guwahıqı bolmiojan həm gunah kılɔjan qeojida tutulupmu kalmiojan bolsa, ¹⁴ xundak əhwalda, eri əz hotunidin guman kılıp künlisə, hotuni rastla zina kılıp buloqanqan bolsa (yaki əz hotunıqı guman kılıp künlisimu, hotuni zina kilmiojan wə buloqanmiojan bolsa) ¹⁵ əhwalını ispatlax üçün bu adəm hotunini kahinning yenioja əkəlsün həm hotuni üçün zərür axlık hədiyəsi, yəni arpa undin ondin bir əfəhəni aloqaq kəlsün; xu hədiyəning üstigə u həq zəytun meyi կuymisun yaki həq məstiki koxup koymisun; qunki bu kündaxlıq hədiyəsi, əslətmə axlık hədiyəsi bolup, ularning kəbihlikigə bolğan əslətmidur..

¹⁶ Kahin u hotunni aldioja kəltürüp, Pərwərdigarning huzurida turoquzsun. ¹⁷ Kahin komzəkkə mukəddəs sudin kuyup, ibadət qedirining yər topisidin bir qimdim elip suqə qeqip koysun..

¹⁸ Kahin u hotunni Pərwərdigarning huzurida turoquzup, bexini ekip, əslətmə axlık hədiyəsi, yəni kündaxlıq hədiyəsini uning kolioja tutkuzsun, andin kahin kolioja қarоjix kəltürgüqi ələm süyini alsun. ¹⁹ Kahin u hotunoja kəsəm iqtüzüp, uningoja «Dərwəkə sən həqkəndək adəm bilən billə yatmiojan, eringning ornidə baxka birsi bilən billə boluxka ezip buzulkılık kilmiojan bolsang, undakta sən bu қarоjix kəltürgüqi ələm süyidin halas bolqaysən. ²⁰ Lekin sən eringning ornidə baxka birsiga yekinlixip əzüngni buloqanqan bolsang, eringdin baxka bir ər sən bilən billə yatkan bolsa, —» desun; ²¹⁻²² andin kahin u hotunoja қarоjix kəsimini iqtüzəndin keyin, yənə uningoja: «— Pərwərdigar yotangi yigilitip, korsikinqni ixxitiwətsun, xuningdək Pərwərdigar seni əz həlkinq iqidə қarоjix wə kəsəm iqxıx dəstikigə aylandursun; bu қarоjix süyi iq-karningoja kirip, korsikinqni ixxitiwətsun, yotangi yigiliwətsun» degəndə, u hotun: «Amin, amin» desun.

^{5:6} Law. 5:21, 22

^{5:7} Law. 5:24

^{5:8} Law. 5:21-26

^{5:10} Law. 10:12

^{5:15} «bir əfah» — təhminən 2 kürə yaki 22 litr idi.

^{5:17} «mukəddəs su» — «yuyunux desidin elinojan su bolsa kerək.

^{5:19} «eringning ornidə» — bu degənlilikning baxka birhil tərjimisi «eringning əmri astida turup».

«Qəl-bayawandiki səpər»

²³ Xuningdək kahin bu қароjax səzlərini dəptərgə pütüp koysun, xundakla yazojan səzlərni ələm süyigə qilisun, ²⁴ andin u hotunoja bu қарojax kəltürgüq i ələm süyini iqtüzsün, bu қarojax kəltürgüq su uning iqigə kirixi bilənla uningoja azab-ələm bolidu. ²⁵ Kahin u hotunning əolidin kündaxlıq axlıq hədiyəsini elip, uni Pərwərdigarning həzurında pulanglitip bolojandin keyin, kurbangahka elip kəlsün. ²⁶ Kahin hədiyədin bir sikim un elip, hatirə hesabida kurbangahka qoyup kəydürsün; andin u hotunoja bu suni iqtüzsün.

²⁷ Kahin əmdi u hotunoja suni iqtüzgəndin keyin, əgər u həkikiyə buloqanojan bolup, eż erige sadakətsizlik kılajan bolsa, qokum xundaq boliduki, bu қarojax süyi uning iqigə kirgəndin keyin uningoja azab-ələm kəltüridü; uning körsikə ixxip, yotisi yigiləp ketidü; xuning bilən u hotun eż həlkə iqidə қaroxıxka ketidü. ²⁸ Lekin əgər u hotun buloqanmiojan pak bolsa, xu ixtin halas bolidu wa eksiqə həmilidər bolup pərzəntlik bolidu.

²⁹ Mana bu kündaxlıq tooprısidiki əkanundur; hotun eż erining ornida baxxa birsi bilən billə boluxi bilən ezip buloqanojan bolsa. ³⁰ wə yaki birsi hotunidin guman kılıp künlisə, undakta u hotunini Pərwərdigarning alidda turquzsun, kahin uningoja xu əkanun boyiqə həmmmini ijra kilsün.

³¹ Ənə xundak kılojanda, ər gunahtın halas bolup, hotun eż gunahını ketiridu.

«Nazariylar»ning nizami

6 ¹Pərwərdigar Musaqa sez kılıp mundaq dedi: —

²Sən Israillarə eytikin: «Məyli ər yaki ayal bolsun, «Əzümni Pərwərdigaroja atap, nazariylardin bolimən» degən alahidə bir kəsəmni iqtənən bolsa, ³ undakta u əzini hərək-xarabtin ayrip pərhiz tutsun; hərək-xarab bilən ixlangən sirkinimu iqmisun yaki hərkəndək üzüm xərbətinə iqmisun wə hələ-kuruk üzümlərnimə yemisin. ⁴ Əzini Pərwərdigaroja atiojan barlıq künldərdə, üzüm telidin qılıqan hərkəndək nərsini, məyli üzüm urukı bolsun, posti bolsun, ularni yeyixkə bolmayıdu.

⁵ Əzümni Pərwərdigaroja atidim dəp kəsəm kılajan künllirdə, ularning bexioja ustira təvküzükə bolmayıdu; əzini Pərwərdigaroja atiojan künler etüp bolmioquq, u mukəddəs boluxi kerək; ular qaqlırını uzun koyuxi kerək. ⁶ U kəsəm iqtənən barlıq künllirdə heqkəndək əlüklərgə yekinlixixkə bolmayıdu. ⁷ Uning eż atisi, anisi, kərindixi yaki hədə-singilliri əlüp kəlajan bolsa, ularni dəp əzini napak kılmaslıq kerək; qunki bexida Pərwərdigarojila has boliman dəp bərgən wədisinəng bəlgisi bolidu. ⁸ Əzini Hudaqa atiwətkən barlıq künldərdə u Pərwərdigar alidda mukəddəs bolup tursun.

⁹ Mubada bir kixi uning yenida tuyuksız əlüp kəlip, əzini Pərwərdigaroja atiojanlığının bəlgisi bolajan bexi buloqanojan bolsa, u əzini pak lax künü wə keyirki yəttinqi künimə qeqini aldursun. ¹⁰ Səkkizinqi künü u ikki pahtəknii yaki ikki baqkini elip jamaət qedirinəng dərvazisi alidda kahinoqa tapxursun. ¹¹ Kahin birini gunah կurbanlıq, yənə birini kəydürmə կurbanlık

^{5:29} «eringning ornida» — bu deyənlilikning baxxa birhil tərjüməsi «erining əmri astida turup».

^{5:31} «hotun eż gunahını ketiridu» — gunahı bar bolsa, əlwatta. Bu əkanunda eż bilən hotunoja nisbətən birər barawərsizlik barmu? Muxu ix toqıruluk «köxüməq sez» imzida azrak tohilimiz.

^{6:2} «Nazariy» — «nazariy» degən sez «(Hudaqa) atiojan» degən manını bildiridü.

^{6:4} «Nazariy bolimən» — «Nazariy bolimən» dəp kəsəm kılajan kixilər əzini məlum bir mehəllətə yaki əmürwayət Hudaqa ataydu (məsilən, «Hək.» 13:5, «Luk.» 1:15:1 körüng).

^{6:5} «qaqlırını uzun koyuxi kerək» — bu ixta (a) matəm bildürüxtə qaqlırını qüsürük mən'i kılınidü; (ə) ezigə birhil nomusluq kəltüridü (qunki u ayaldək kərünidü). Xuning bilən əzini kəsəm iqtip Hudaqa atiojanlığını həmmə adəmgə ayan bolidu.

^{6:5} Hak. 13:5; 1Sam. 1:11

^{6:6} «əlfüklər» — bu sez həyanlarlarning taplırinimə eż iqigə alidü.

^{6:7} «əzini napak kılmaslıq» — okurmənlərgə ayanı, kim bir jəsətkə təkgən bolsa wakitlik «napak» dəp hesablinidü (uning mukəddəs jayşa yekinlixixə yaki կurbanlık kılıxişa bolmayıttı. «Lawiyarlarning dəsturi» 5:2-3, 11-babni körüng). «bexida... bəlgisi bolidu» — uzun qaqlırı, demək.

«Qəl-bayawandiki səpər»

süpitudə sunup, elük səwəbidin napak bolup kalojan gunahını tiləp kafarət kilsun; nazariy xu künning ezidə eż bexini kaytidin mukəddəs-pak kilsun,¹² u əzini Pərvərdigarə atiojan kün-lirini yengiwaxtin baxlisun, xuning bilən bir yaxlıq bir ərkək əqozını itaatsizlik kurbanlıq kılıp sunsun; ilgiriki künllri bolsa inawətsiz hesablansun; qünkü uning əzini Pərvərdigarə atiojan haliti bulğançan.

¹³ Nazariylardın biri əzini Pərvərdigarçılə atıqan künlər toxkan künidə u tooqruluk ənənə-bəlgilimə mundak: — Kixilər uni jamaət qedirining dərwazisi aldioq əkelsun;¹⁴ u ezi Pərvərdigarçılə sunulidioqan kəydürmə ənənəlik üçün bir yaxlıq bejirim ərkək əkəzini, gunah ənənəlik üçün bir yaxlıq qixi bejirim bir əkəzini, inaklik ənənəlik üçün bejirim bir koxkarnı kəltürsun,¹⁵ xundakla bir sewət petir nan, zayıtun meyi iləxtürülən esil undin pixurulojan tokəqlar həmdə zayıtun meyi sürülüp məsihələngən petir həmək nanlar wə xu ənənəliklarning koxumqə axlıq hədiyələri wə xarab hədiyələrini kəltürsun.¹⁶ Kahin bularni Pərvərdigarning həzuriqə kəltürüp, Nazariyning xu gunah ənənəlik bilən kəydürmə ənənəlikini sunsun;¹⁷ u Pərvərdigarçılə atalojan inaklik ənənəlik süpitidə koxkarnı sunsun, uningoja koxup bir sewət petir nanni sunsun; kahin xular bilən təng Nazariy koxup təkdim kılqan axlıq hədiyə bilən xarab hədiyəni kəltürüp sunsun.¹⁸ Nazariy jamaət qedirining dərwazisi aldida əzini Pərvərdigarçılə atıqanlıqçıqə bəlgə kılıp koyuwatkən qeqini qüsürüp, qeqini elip inaklik ənənəlik astidiki otka koysun.¹⁹ Nazariy xu tərikidə əzini Pərvərdigarçılə atıqanlık qeqini qüsürüp boloğandın keyin, kahin əynanpixirilojan koxkarnıq bir aldi əkolini həm sewəttin bir petir nan bilən bir petir həmək nanni elip kelip Nazariyning koliqə tutkuzsun.²⁰ Kahin bularni Pərvərdigarning aldida pulanglatma ənənəlik süpitidə ərəsən; bular pulanglatma ənənəlik süpitidə sunoqan təx bilən kətürmə hədiyə kiliqən aldi əkol bilən koxulup, mukəddəs dəp hesablinip kahinoja berilsun; andin kevin Nazariy xarab iqşə bolidu.

²¹ Xular bolsa kəsəm iqlik Nazariy tooqrisida, ezzini Pərvərdigar oqata sunux zərür bolğan kurbanlıq-hədiylər tooqrisida bekitilgən ən-nalib limidur; xuningdək uning əziz nemigə yətsə xuni sunsimu bolidu; u iqlik kəsəmi boyiqə, yəni ezzini Hudoja atax wədisi tooqrusluq xunizam-bəlgilimə boyiqə həmmə ixni ada kilsun; wədisigə əməl kilsun.

Kahjnlarning bəht-bərikət tiləp kılqan səzi

²² Pərvərdigar Musa oja söz kilip mundak dedi: –

²³ Sən Harun bilən uning oqullırıqa söz kılıp mundağ degin: — Silər Israillarоqa mundağ bəht-bərikkət tiləngələr: —

²⁴ «Pərvərdigar silərgə bəht-bərikət ata kılçay, silərni Əz panahida saklıçay:

²⁵ Parwārdīgar yüzini silarning üstünlarda vorutup, silarga xapaat kilmay:

²⁶ Parvardigar yüzünü üstünlüğe kavırıp, silerga hatırlımlık bərgay! — dəp tilənglər.

²⁷ Ular xundak kılıp namimni Israillarning üstigə könduridu wə Mən ularoğa bəht-bərikət ata kiliman.

6:15 «tokaglar» — iibraniy tilida bu sez vaki halkisiman vaki qakkiq bilen texilgen birhil nannarni kersitidu.

6:18 Ros. 21:24

6:20 Mis. 29:27

«Qəl-bayawandiki səpər»

Ḥərkəysi kəbilə əmirlirining hədiyələri

7¹⁻² Musa ibadət qedirini tikligən küni, u qedirni məsih kılıp maylap mukəddəs kıldı, xundakla uning iqidiki barlıq əswab-jabduşlar, kurbangaḥ wə uning barlıq қaqa-қuqa əswablirini məsih kılıp maylap mukəddəs kıldı; xü küni xundak boldiki, Israilning əmirliri, yəni ularning ata jəmətining baxlıkları bolоjan, kəbilə əmirliri keli p hədiyələrni sundı; xu kəbililərnin əmirliri sanaktin ətküzük ixioja nazarət kılqoqılar idi.³ Ular ezlirining hədiyələrini Pərvərdigarning huzurioja hazır kılıxtı, kəltürulgən bu hədiyələr jəmiy bolup alta һarwa, on ikki əküzdin ibarət idi; hər ikki əmir birlixip birdin sayiwənlilik һarwa, hərbir əmir birdin əküz elip kəldi; ular bu hədiyələrni qedirining aldioja əkilixti.⁴ Pərvərdigar Musaqa söz kılıp: —

5 Jamaət qedirining ixlirioja ixlitix üçün sən bu nərsilərni կobul kılıp, Lawiylarning hərbirining bejirdiqan ixliri boyiqə ularning ixlitixiga bərgin, — dedi.

6 Xuning bilən Musa һarwa bilən əküzlərni կobul kılıp Lawiylaroja tapxurup bərdi.⁷ U Gərxon əwlədlirining kılıdiqan ixlirioja asasən, ularoja ikki һarwa bilən tət əküz bərdi.⁸ Mərari əwlədlirining kılıdiqan ixlirioja asasən, ularoja tət һarwa bilən səkkiz əküz bərdi; ularning həmmisi kahin Ḥarunning oqlı Itamaroja қarayıttı;⁹ lekin u Kohatning əwlədlirioja heqnemə bərmidi; qünki ular mukəddəs nərsilərni ketürütxə məs'ul idi; demək, ular məs'ul bolоjan nərsilərni ez mürisidə ketürətti.

10 Kurbangaḥ maylinip məsihləngən küni, uni Hudaşa beqixlax yolidə əmirlər sunidiqan hədiyələrini elip kılıp, kurbangaḥ aldiqə koyuxtı.¹¹ Pərvərdigar Musaqa: —

Ular kurbangahı beqixlax yolidə hədiyələrini sunsun; hərbir əmir ez künidə sunsun, — dedi.

12 Birinqi küni hədiyə sunoqı Yəhūda қabilisidin Amminadabning oqlı Nahxon boldi.¹³ U sunoqan hədiyə eoqırılık bir yüz ottuz xəkəl kelidiqan bir kümüx legən, eoqırılık yətmix xəkəl kelidiqan bir kümüx das bolup, bular mukəddəs jaydiki xəkəlning əlqəm birlikə boyiqə əlqəndi; axlık hədiyə bolsun dəp ikkisiğə zəytun meyi arilaxturulojan esil un tolduruləjanıdi;¹⁴ on xəkəl eoqırılıkta, huxbuy tolduruləjan bir altun piyalə;¹⁵ kəydürmə қurbanlıq üçün bir ərkək torpaq, bir қoqkar, bir yaxlık bir ərkək қoza;¹⁶ gunah қurbanlık üçün bir tekə;¹⁷ inaklık қurbanlık üçün ikki buğa, bəx қoqkar, bəx tekə, bir yaxlık bəx ərkək қoza; bular Amminadabning oqlı Nahxon sunoqan hədiyələr idi.

18 İkkinqi küni hədiyə sunoqı Issakarning əmiri Zuarning oqlı Nətanəl boldi.¹⁹ U sunoqan hədiyə eoqırılık bir yüz ottuz xəkəl kelidiqan bir kümüx legən, eoqırılık yətmix xəkəl kelidiqan bir kümüx das bolup, bular mukəddəs jaydiki xəkəlning əlqəm birlikə boyiqə əlqəndi; axlık hədiyə bolsun dəp ikkisiğə zəytun meyi arilaxturulojan esil un tolduruləjanıdi;²⁰ on xəkəl eoqırılıkta, huxbuy tolduruləjan bir altun piyalə;²¹ kəydürmə қurbanlık üçün bir torpaq, bir қoqkar, bir yaxlık bir ərkək қoza;²² gunah қurbanlık üçün bir tekə;²³ inaklık қurbanlık üçün ikki buğa, bəx қoqkar, bəx tekə, bir yaxlık bəx ərkək қoza; bular Zuarning oqlı Nətanəl sunoqan hədiyələr idi.

24 Üqinqi küni hədiyə sunoqı Zəbulun əwlədlirining əmiri Həlonning oqlı Eliab boldi.²⁵ U sunoqan hədiyə eoqırılık bir yüz ottuz xəkəl kelidiqan bir kümüx legən, eoqırılık yətmix xəkəl kelidiqan bir kümüx das bolup, bular mukəddəs jaydiki xəkəlning əlqəm birlikə boyiqə əlqəndi; axlık hədiyə bolsun dəp ikkisiğə zəytun meyi arilaxturulojan esil un tolduruləjanıdi;²⁶ on xəkəl eoqırılıkta, huxbuy tolduruləjan bir altun piyalə;²⁷ kəydürmə қurbanlık üçün bir torpaq, bir қoqkar, bir yaxlık bir ərkək қoza;²⁸ gunah қurbanlık üçün bir tekə;²⁹ inaklık қurbanlık üçün

7:1-2 «ibadət qediri tikləx» qatırlı ixlar «Mis.» 40-bab, 17-34-ayatlarda təswirlinidü. Demək, «xu küni»diki ixlar «Qəl.» 1-6-bablardıki ixlardın awwal, xundakla «Law.» 8:11tiki ixlardın keyin yüz bərgənidi.

7:1-2 Mis. 40:18

7:9 «mukəddəs nərsilər» — baxşa birhil tərjimisi «mukəddəs jay».

7:13 «xəkəl» — kümülxning əlqəmini bolup, adətə 11.4 gramşa barawər boluxi mumkin. Xunga 130 xəkəl 1.5 kilogram, 70 xəkəl 0.8 kilogram boluxi mumkin. «mukəddəs jaydiki xəkəlning əlqəm birlikə boyiqə» — 3:47-ayəttiki izahatnı kərəng.

«Qəl-bayawandiki səpər»

ikki buğa, bəx қоқтар, bəx tekə, bir yaxlıq bəx ərkək қоза; bular Həlonning oqlı Eliab sunoqan hədiyələr idi.

³⁰ Tətinqi küni hədiyə sunoquqi Rubən əwladlırininə əmiri Xidərninə oqlı Əlizur boldı.³¹ U sunoqan hədiyə eojirlikı bir yüz ottuz xəkəl kelidiqan bir kümüx legən, eojirlik yətmix xəkəl kelidiqan bir kümüx das bolup, bular mukəddəs jaydiki xəkəlninə əlqəm birliki boyiqə əlqəndi; axlıq hədiyə bolsun dəp ikkisiğə zəytun meyi arilaxturulqan esil un toldurulqanıdi;³² on xəkəl eojirlikta, huxbuy toldurulqan bir altun piyalə;³³ kəydürmə kurbanlıq üçün bir torpak, bir қоқтар, bir yaxlıq bir ərkək қозa;³⁴ gunah kurbanlıq üçün bir tekə,³⁵ inaklıq kurbanlıq üçün ikki buğa, bəx қоқtar, bəx tekə, bir yaxlıq bəx ərkək қозa; bular Xidərninə oqlı Əlizur sunoqan hədiyələr idi.

³⁶ Bəixinqi küni hədiyə sunoquqi Ximeon əwladlırininə əmiri Zuri-xaddayning oqlı Xelumiylə boldı.³⁷ U sunoqan hədiyə eojirlikı bir yüz ottuz xəkəl kelidiqan bir kümüx legən, eojirlik yətmix xəkəl kelidiqan bir kümüx das bolup, bular mukəddəs jaydiki xəkəlninə əlqəm birliki boyiqə əlqəndi; axlıq hədiyə bolsun dəp ikkisiğə zəytun meyi arilaxturulqan esil un toldurulqanıdi;³⁸ on xəkəl eojirlikta, huxbuy toldurulqan bir altun piyalə;³⁹ kəydürmə kurbanlıq üçün bir torpak, bir қоқtar, bir yaxlıq bir ərkək қozas;⁴⁰ gunah kurbanlıq üçün bir tekə,⁴¹ inaklıq kurbanlıq üçün ikki buğa, bəx қоқtar, bəx tekə, bir yaxlıq bəx ərkək қozas; bular Zuri-xaddayning oqlı Xelumiylə sunoqan hədiyələr idi.

⁴² Altınqi küni hədiyə sunoquqi Gad əwladlırininə əmiri Deuelning oqlı Əliasaf boldı.⁴³ U sunoqan hədiyə eojirlikı bir yüz ottuz xəkəl kelidiqan bir kümüx legən, eojirlik yətmix xəkəl kelidiqan bir kümüx das bolup, bular mukəddəs jaydiki xəkəlninə əlqəm birliki boyiqə əlqəndi; axlıq hədiyə bolsun dəp ikkisiğə zəytun meyi arilaxturulqan esil un toldurulqanıdi;⁴⁴ on xəkəl eojirlikta, huxbuy toldurulqan bir altun piyalə;⁴⁵ kəydürmə kurbanlıq üçün bir torpak, bir қоқtar, bir yaxlıq bir ərkək қozas;⁴⁶ gunah kurbanlıq üçün bir tekə,⁴⁷ inaklıq kurbanlıq üçün ikki buğa, bəx қоқtar, bəx tekə, bir yaxlıq bəx ərkək қozas; bular Deuelning oqlı Əliasaf sunoqan hədiyələr idi.

⁴⁸ Yəttinqi küni hədiyə sunoquqi Əfraim əwladlırininə əmiri Ammihudning oqlı Əlixama boldı.⁴⁹ U sunoqan hədiyə eojirlikı bir yüz ottuz xəkəl kelidiqan bir kümüx legən, eojirlik yətmix xəkəl kelidiqan bir kümüx das bolup, bular mukəddəs jaydiki xəkəlninə əlqəm birliki boyiqə əlqəndi; axlıq hədiyə bolsun dəp ikkisiğə zəytun meyi arilaxturulqan esil un toldurulqanıdi;⁵⁰ on xəkəl eojirlikta, huxbuy toldurulqan bir altun piyalə;⁵¹ kəydürmə kurbanlıq üçün bir torpak, bir қоқtar, bir yaxlıq bir ərkək қozas;⁵² gunah kurbanlıq üçün bir tekə,⁵³ inaklıq kurbanlıq üçün ikki buğa, bəx қоқtar, bəx tekə, bir yaxlıq bəx ərkək қozas; bular Ammihudning oqlı Əlixama sunoqan hədiyələr idi.

⁵⁴ Səkkizinqi küni hədiyə sunoquqi Manassəh əwladlırininə əmiri Pidahzurning oqlı Gamaliylə boldı.⁵⁵ U sunoqan hədiyə eojirlikı bir yüz ottuz xəkəl kelidiqan bir kümüx legən, eojirlik yətmix xəkəl kelidiqan bir kümüx das bolup, bular mukəddəs jaydiki xəkəlninə əlqəm birliki boyiqə əlqəndi; axlıq hədiyə bolsun dəp ikkisiğə zəytun meyi arilaxturulqan esil un toldurulqanıdi;⁵⁶ on xəkəl eojirlikta, huxbuy toldurulqan bir altun piyalə;⁵⁷ kəydürmə kurbanlıq üçün bir torpak, bir қоқtar, bir yaxlıq bir ərkək қozas;⁵⁸ gunah kurbanlıq üçün bir tekə,⁵⁹ inaklıq kurbanlıq üçün ikki buğa, bəx қоқtar, bəx tekə, bir yaxlıq bəx ərkək қozas; bular Pidahzurning oqlı Gamaliylə sunoqan hədiyələr idi.

⁶⁰ Tozkuzinqi küni hədiyə sunoquqi Benyamin əwladlırininə əmiri Gideonining oqlı Abidan boldı.⁶¹ U sunoqan hədiyə eojirlikı bir yüz ottuz xəkəl kelidiqan bir kümüx legən, eojirlik yətmix xəkəl kelidiqan bir kümüx das bolup, bular mukəddəs jaydiki xəkəlninə əlqəm birliki boyiqə əlqəndi; axlıq hədiyə bolsun dəp ikkisiğə zəytun meyi arilaxturulqan esil un toldurulqanıdi;⁶² on xəkəl eojirlikta, huxbuy toldurulqan bir altun piyalə;⁶³ kəydürmə

«Qəl-bayawandiki səpər»

kürbənlik üçün bir torpak, bir қоқтар, bir yaxlıq bir ərkək қoza;⁶⁴ gunah kürbənlik üçün bir teka;⁶⁵ inaklıq kürbənlik üçün ikki buğa, bəx қoқtar, bəx teka, bir yaxlıq bəx ərkək қoza; bular Gideonining oqlı Abidan sunoqan hədiyələr idi.

⁶⁶ Oninqi künü hədiyə sunoquqi Dan əwlədlirining əmiri Ammixaddayning oqlı Ahjəzər boldi.⁶⁷ U sunoqan hədiyə eojirlik bir yüz ottuz xəkəl kelidiojan bir kümüx legən, eojirlik yətmix xəkəl kelidiojan bir kümüx das bolup, bular mukəddəs jaydiki xəkəlning əlqəm birlik boyiqə elqəndi; axlıq hədiyə bolsun dəp ikkisigə zəytun meyi arilaxturulojan esil un toldurulojanidi;⁶⁸ on xəkəl eojirlikta, huxbuy toldurulojan bir altun piyalə;⁶⁹ kəydürmə kürbənlik üçün bir torpak, bir қoқtar, bir yaxlıq bir ərkək қoza;⁷⁰ gunah kürbənlik üçün bir teka;⁷¹ inaklıq kürbənlik üçün ikki buğa, bəx қoқtar, bəx teka, bir yaxlıq bəx ərkək қoza; bular Ammixaddayning oqlı Ahjəzər sunoqan hədiyələr idi.

⁷² On birinqi künü hədiyə sunoquqi Axir əwlədlirining əmiri Okranning oqlı Pagiyəl boldi.⁷³ U sunoqan hədiyə eojirlik bir yüz ottuz xəkəl kelidiojan bir kümüx legən, eojirlik yətmix xəkəl kelidiojan bir kümüx das bolup, bular mukəddəs jaydiki xəkəlning əlqəm birlik boyiqə elqəndi; axlıq hədiyə bolsun dəp ikkisigə zəytun meyi arilaxturulojan esil un toldurulojanidi;⁷⁴ on xəkəl eojirlikta, huxbuy toldurulojan bir altun piyalə;⁷⁵ kəydürmə kürbənlik üçün bir torpak, bir қoқtar, bir yaxlıq bir ərkək қoza;⁷⁶ gunah kürbənlik üçün bir teka;⁷⁷ inaklıq kürbənlik üçün ikki buğa, bəx қoқtar, bəx teka, bir yaxlıq bəx ərkək қoza; bular Okranning oqlı Pagiyəl sunoqan hədiyələr idi.

⁷⁸ On ikkinqi künü hədiyə sunoquqi Naftali əwlədlirining əmiri Enanning oqlı Ahjər boldi.⁷⁹ U sunoqan hədiyə eojirlik bir yüz ottuz xəkəl kelidiojan bir kümüx legən, eojirlik yətmix xəkəl kelidiojan bir kümüx das bolup, bular mukəddəs jaydiki xəkəlning əlqəm birlik boyiqə elqəndi; axlıq hədiyə bolsun dəp ikkisigə zəytun meyi arilaxturulojan esil un toldurulojanidi;⁸⁰ on xəkəl eojirlikta, huxbuy toldurulojan bir altun piyalə;⁸¹ kəydürmə kürbənlik üçün bir torpak, bir қoқtar, bir yaxlıq bir ərkək қoza;⁸² gunah kürbənlik üçün bir teka;⁸³ inaklıq kürbənlik üçün ikki buğa, bəx қoқtar, bəx teka, bir yaxlıq bəx ərkək қoza; bular Enanning oqlı Ahjər sunoqan hədiyələr idi.

⁸⁴ Kürbəngəh maylinip məsihləngən künidə, Israil əmirliri kürbəngəhə sunoqan hədiyələr: — jəmiy on ikki kümüx legən, on ikki kümüx das, on ikki altun piyalə boldi,⁸⁵ hərbir kümüx legənnin eojirlik bir yüz ottuz xəkəl, hərbir kümüx dasning eojirlik yətmix xəkəl idi; muxu қaqa-ķuqioja kətkən kümüx mukəddəs jaydiki xəkəlning əlqəm birlik boyiqə elqəngəndə, jəmiy ikki ming tət yüz xəkəl qılıqtı;⁸⁶ huxbuy bilən toldurulojan altun piyalə on ikki bolup, mukəddəs jaydiki xəkəlning əlqəm birlik boyiqə elqəngəndə, hərbir altun piyalining eojirlik on xəkəl qılıqtı; bu altun piyalılerni altuni jəmiy bir yüz yigirmə xəkəl qılıktı;⁸⁷ kəydürmə kürbənliklər üçün boローン mallar: — jəmiy on ikki torpak, on ikki қoқtar, on ikki bir yaxlıq ərkək қoza idi, hərbiri tegixlik axlıq hədiyələr bilən billə sunuldu; on ikki teka gunah kürbənlik üçün sunuldu;⁸⁸ inaklıq kürbənlikləri üçün sunulqını jəmiy yigirmə tət buğa, atmix қoқtar, atmix teka, bir yaxlıq atmix ərkək қoza idi. Kürbəngəh maylinip məsihlənilip, uni Hudaşa beoqıxlax yolda sunulqan hədiyələr mana muxular.

⁸⁹ Musa Pərvərdigar bilən sezləxkili jamaət qedirioja kirgən qeojida, u «həküm-guwahlıq sanduğuna»ning üstidiki «kafarət təhti»ning ikki təripidiki kerubning otturisidin uning əzигə gəp kılıqan awazini anglap turdi; Pərvərdigar xu yolda uningoja söz əkilətti.

^{7:89} «Pərvərdigar bilən» — İbraniy tilida «uning bilən». «Pərvərdigar xu yolda...» — İbraniy tilida «U xu yolda...».

«Qəl-bayawandiki səpər»

Altun qiraqdan

8 ¹Pərvərdigar Musaoja söz kılıp: —

8 ²Sən Hərunoja: «Sən qiraqlar yakidiojan qaođa yəttə qiraqlıning həmmisi qiraqdanning aldini yorutidiojan bolsun» dəp eytip koy, — dedi.

3 Hərun xundak kıldı; u qiraqdan üstidiki qiraqların həmmisini yandurup, huddi Pərvərdigarning Musaoja eytkinidək, qiraqlı nurini qiraqdanning aldini yorutidiojan kılıp koydi. ⁴ Qiraqdanning yasılıxi mundak: u altundin bolka bilən sokup yasalojan, putidin güllirigiqə bolka bilən sokup qıkırılojan. Pərvərdigar Musaoja kərsətkən nushidək, u qiraqdanni xundak yasatti.

Lawiyarning Hudanıng hizmitiga atap paklinip ayrılixı

5 Pərvərdigar Musaoja mundağ dedi: —

6 Sən Israillarning iqidin Lawiyarlarnı tallap qıkıp pakliojin. ⁷ Ularnı paklax üçün ularoja mundağ kıl: «Kafarət süyi»ni ularning bədinigə qaqqın; andin ular əzliri pütün bədinini ustura bilən qübürsün, kiyimlirləri yuyup əzini pak kilsun. ⁸ Andin keyin ular bir torpak bilən xuningçə ķoxup axlıq hədiyəsini, yəni zəytun meyi iləxtürulgən esil unni kəltürsün; sən gunah kurbanlıkı üçün yənə bir torpaqni kəltür. ⁹ Sən Lawiyarlarnı jamaət qedirining aldiqa kəltür wə pütün Israel jamaitini yiçip kəl; ¹⁰ Lawiyarlarnı Pərvərdigarning həzuriqə hazırlıqojı; andin Israillar kelip kollırını ularning üstigə koysun. ¹¹ Hərun Lawiyarlarnı Israillarning «pulanglatma kurbanlığı»nı süpitidə Pərvərdigarning hizmitini kilsun dəp, Pərvərdigaroja hədiyə kilsun. ¹² Lawiyalar kollırını hələki ikki torpakning bexioja koysun; sən birini gunah kurbanlıkı bolsun, birini kəydürmə kurbanlık bolsun, Lawiyalar üçün kafarət kəltürsün dəp Pərvərdigaroja sunoqın..

13 Sən andin Lawiyarlarnı Hərun bilən uning oğullırınını aldida turozup, ularnı pulanglatma kurbanlık süpitidə Pərvərdigaroja hədiyə kıl.

14 Lawiyalar Meningki bolsun dəp, sən Lawiyarlarnı ənə xu tərikidə Israillardin ayrip qık. ¹⁵ Andin Lawiyalar kirip jamaət qedirining ixlirini kilsə bolidu; sən ularnı paklandur, ularnı pulanglatma kurbanlık süpitidə hədiyə kıl. ¹⁶ Qünki ular Israillar iqidə pütünley Manga atalojan; Mening ularnı Meningki bolsun dəp tallixim ularnı Israillarning arısında baliyatkuning tunji mewisi ornda kəyoqanlıklımdur. ¹⁷ Qünki Israillarning tunjisi, məyli u insan yaki həywan bolsun, pütünley Manga təwadur; Mən Misir zeminidə barlıq tunjılarnı eltürşən künü ularnı Əzümgə mukəddəs kılıp eliwaloqanıdim. ¹⁸ Mening Lawiyarlarnı u yol bilən tallixim ularnı Israillarning iqidiki tunjılırining ornda koyuxum üçündür. ¹⁹ Wə jamaət qediridə Israillarning hizmitidə bolsun wə Israillarning gunahını tiləp kafarət kəltürsün, xuningdək Israillar mukəddəs jayşa yekinləxkanda ular arısında bala-kaza qıkımsın dəp, mən Israillar iqidin Lawiyarlarnı Hərun bilən uning oğullırıqə bərdim. ²⁰ Musa, Hərun wə pütküll Israil jamaiti Lawiyarlarnı xundak kıldı; Pərvərdigarning Lawiyalar toqıruluk Musaqla buyruqınıdaq Israillar həmmisini bəja kəltürdü. ²¹ Lawiyalar xundak kılıp əzlirini gunahıtnı paklap, kiyim-keçəklirini yuyup pakızlıdı; Hərun ularnı pulanglatma kurbanlık süpitidə Pərvərdigaroja hədiyə kıldı; Hərun yənə ularnı paklaxça gunahını tiləp kafarət kıldı. ²² Andin keyin Lawiyalar kirip Hərunning aldida, xundaklı uning oğullırınını aldida, jamaət qediri iqidiki ixlarnı kılıxka kirixti; Pərvərdigar Lawiyalar

8:2 Mis. 25:37

8:4 Mis. 25:31

8:7 «kafarət süyi» — ibranı tilida «gunah süyi» yəki «gunahdin paklax süyi». Bu su 19-babta təpsiliy təswirlinidu.

8:11 «hədiyə kilsun» — ibranı tilida «iroyqəngətsun».

8:12 «sən ... Pərvərdigaroja sunoqın» — Təwrat boyıqə, bu Musa pəyəqəmbərninq əzi kahınınıñ ornda birdinbir kurbanlık kılıqan wakti idi.

8:14 Qəl. 3:45

8:17 Mis. 13:2; 22:29; 34:19; Law. 27:26; Qəl. 3:13; Luğa 2:23

8:18 Qəl. 3:12

«Qəl-bayawandiki səpər»

toopruluk Musaoja қandaқ buyruojan bolsa, Israillar uni xu boyiqə bəja kəltürdi.

²³ Pərvərdigar Musaoja səz kılıp mundak dedi: —

²⁴ Lawiyarning wəzipisi mundak bolsun: — Yigirmə bəx yaxtin yukiriliri kirip jamaət qediri iqidiki ixlarnı kılıxka səpkə kirsun; ²⁵ əllik yaxka yətkəndin keyin səptin qekinip xu hizmətni kilmisun; ²⁶ ləkin ular jamaət qediri iqida kərindaxlıriqa yardımoxip, ularning hajətliridin qıkıxka bolidu, əmma qedirdiki rəsmiy wəzipidə bolmisun. Lawiyarning wəzipiliri həkkidə ularoja ənə xundak kıl.

Sinay qəl-bayawinida «ötüp ketix həyti»ni etküzüx

9 ¹ Misir zeminidin qıkqandin keyinki ikkinqi yili birinqi ayda, Pərvərdigar Sinay qəlidə Musaoja buyrup: —

² Israillar bekitilgən wakitta etüp ketix həytini etküzusun; ³ yəni muxu ayning on tətinqi künü gugumda, bekitilgən wakitta, barlıq bəlgilimə wə қaidə-tərtip boyiqə həytni etküzüngərlər, — dedi. ⁴ Xuning bilən Musa Israillarоja səz kılıp etüp ketix həytini etküzüxni buyrudi. ⁵ Ular birinqi ayning on tətinqi künü gugumda, Sinay qəlidə etüp ketix həytini etküzdi; Pərvərdigar Musaoja қandaқ buyruojan bolsa, Israillar xundak kıldı.

⁶ Bir nəqqəylan bir elükə tegip ketip napak bolup қalojanlıq üçün, ular xu künü etüp ketix həytni etküzəlmidi-də, ular xu künü Musa bilən Hərunnig aldiqa kelip Musaoja: —

⁷ Biz olüp қalojan adəmgə tegip ketip napak bolup қalojan bolsakmu, ləkin nemixka Israillarning қatarida, bekitilgən wakitta Pərvərdigarоja sunuxka kerək bolojinini elip kelixtin rət kılınımız? — deyixti.

⁸ — Tohtap turunglar, mən berip Pərvərdigar silər toopranglarda nemə buyruydikin, anglap bağış, — dedi Musa ularoja.

⁹ Pərvərdigar Musaoja səz kılıp mundak dedi: —

¹⁰ Sən Israillarоja mundak degin: «Silər wə silərninə əwlədlirilər iqida bəzilər elüklərgə tegip ketip napak bolup қalojan bolsa yaki uzak səpər üstidə bolsa, ular yənilə Pərvərdigar üçün etüp ketix həytni etküzüxkə bolidu. ¹¹ Unda kixilər ikkinqi ayning on tətinqi künü gugumda həytni etküzusun; həyt taamini petir nan wə aqqık kektatlar bilən billə yesun; ¹² ulardın etığə azraqmu қaldurmisun wə қozisining ustihanlıridin bərəsinimə sunduroquq bolmisun; ular həytni etüp ketix həytinginə barlıq bəlgilimiliyi boyiqə etküzsun. ¹³ Həlbuki, pak bolqan, səpər üstidimə bolmiojan əmma etüp ketix həytni etküzüxkə etibar bərmigən kixi bolsa əz həlkidin üzüp taxlinidu; qünki bekitilgən wakitta Pərvərdigarоja sunux kerək bolojinini sunmiojanlıq üçün, u əz gunahını əz üstigə alidu. ¹⁴ Əgər aranglarda turuwtakən yat əllik bir musapir Pərvərdigar üçün etüp ketix həytni etküzüxni halisa, u etüp ketix həyti tooprısidiki bəlgilimə wə қaidə-tərtip boyiqə etküzsun; yat əllik musapirlar üçün wə zemində tuqulojanlar üçünə aranglarda xu birlə nizam bolsun..

^{8:24} «əspəkə kirsun» — ibraniy tilida «jeng üçün қoxunqa kirsun» degən səzlər bilən ipadilinidu. 4:23ni wə izahatını körüng.

^{9:2} Mis. 12:1-28; Law. 23:5; Qəl. 28:16; Kan. 16:2

^{9:3} «gugum» — ibraniy tilida «ikki kəq arılıkida» degən səzlər bilən ipadilinidu — demək xəpək wakti, «kün petix» wə karangoşuluk arılıkda bolqan wakti.

^{9:5} «gugum» — 3-ayəttiki izahatni körüng.

^{9:10} «ular yənilə Pərvərdigar üçün etüp ketix etküzüxkə bolidu» — yaki «u yənilə Pərvərdigar üçün etüp ketix həytni etküzidu».

^{9:11} «gugum» — 3-ayəttiki izahatni körüng.

^{9:12} ««ötüp ketix həyti»diki қoza» — «Mis.» 12:46, «Yh.» 19:36ni körüng.

^{9:12} Mis. 12:46; Yh. 19:33, 36

^{9:13} «əz həlkidin üzüp taxlinidu» — bu ibarə adətə adəmning Hudanıng biwasitəjazası bilən dunyadın ketixini kərsitidu. «Mis.» 12:19dikin izahatni körüng.

^{9:14} Mis. 12:49

«Qəl-bayawandiki səpər»

Hudanıng Israillarnı qəl-bayawanda Əz bulutı wə oti bilən yetəklixi

¹⁵ İbadət qediri tikləngən künü, bulut ibadət qedirini, yəni həküm-guwaḥlıq qedirini kəlap turdi; kəqtin taki ətigəngiqə, bulut huddi ottək ibadət qedirining üstidə turdu. ¹⁶ Daim xundak bolatti; kündüzi bulut ibadət qedirini kəlap turattı, keqisi u otka ohxaytti. ¹⁷ Qaqańiki bulut jamaət qedirining üstidin kətürülə, Israillar yoloja qıkətti; bulut kəyərdə tohtisa, Israillar xu yərdə bargah tikətti. ¹⁸ Israillar Pərvərdigarning buyruki boyiqə mangatti, Pərvərdigarning buyruki boyiqə bargah tikətti; bulut ibadət qedirining üstidə ənənə uzak tohtisa, ular bargahda xunqə uzak turattı. ¹⁹ Bulut ibadət qedirining üstidə heli künərgiqə tohtap tursa, Israillarmu Pərvərdigarning kərsitmisini tutup səpərgə qıkmayıttı; ²⁰ mubada bulut ibadət qedirining üstidə pəkət birnəqqə künla tohtisa, ular Pərvərdigarning buyruki boyiqə xu wakıtta bargah kırup yatattı, andin yənə Pərvərdigarning buyruki boyiqə səpərgə atlinatti. ²¹ Wa mubada bulut pəkətla kəqtin ətigəngiqə tohtap, ətigəndə bulut yənə kətürülə, ular yənə yoloja qıkətti; məyli kündüzi yaki keqisi bulut kətürülə, ular səpərgə qıklärı. ²² Bulut ibadət qedirining üstidə uzunraq tursa, məyli ikki kün, bir ay, bir yıl tursimu, Israillar yoloja qıkmayı bargahla turuwerətti; lekin bulut kətürülüp mangsila ular sapırını dawamlaxturattı. ²³ Pərvərdigarning buyruki bilən ular bargah kırattı, Pərvərdigarning buyruki bilən ular səpərni dawamlaxturattı; ular Pərvərdigarning Musanıng wastisi bilən bərgən əmri boyiqə, Pərvərdigarning kərsitmisini tutattı.

Kümüx kanay qelinix waḳitliri

10¹ Pərvərdigar Musaoja söz kılıp mundak dedi: —

² Sən əzüngə ikki kanay yasatkin; ularni kümüxtin soktur. Ular jamaətni yioqışka, xundakla jamaətni bargahlarını yioqıxturup yoloja qıkışka qakırıx üçün ixlitlidü. ³ İkki kanay qelinəjanda pütkül jamaət sening yeningoja jamaət qediri dərwazısining aldişa yioqılıdıcıqan bolsun. ⁴ Əgər yaloquz biri qelinsa, əmirliri, yəni minglojan Israillarning mingbexiliri sening yeningoja kelip yioqılsun. ⁵ Silər kəttik yukarı awaz bilən qalqanda kün qıkışka tərəptiki bargahlar yoloja qıksun.. ⁶ Andin silər ikkinçi kətim kəttik, yukarı awaz bilən qalqanda jənub tərəptiki bargahlar yoloja qıksun; ular yoloja qıkkən qaoğda kanay kəttik, yukarı awaz bilən qelinixi kerəktür.

⁷ Jamaətni yioqılıxka qakırıdıcıqan qaoğda, kanay qelinglər, əmma kəttik, yukarı awaz bilən qalmangalar; ⁸ Hərunning əwlədləri, kahin bolqanlar kanaylarnı qalsun; bular silərgə əwlədəmu-əwləd bir əbədiy bəlgilimə bolsun. ⁹ Əgər silər əz zemininglarda silərgə zulum saloşan düxmininglər bilən jəng kilişka qıksangalar, kəttik, yukarı awaz bilən qelinglər. Xuning bilən əzünglarning Hudasi bolqan Pərvərdigarning aldişa yad etilip, düxmininglərin kū tulisilər. ¹⁰ Buningdin baxka, huxal künliringlarda, bekitilgən həytliringlarda wə aynıng biringi künliridə, silər kəydürmə ərbanlıq wə inaklıq ərbanlıklarını sunqıninglarda, ərbanlıkların aldişa turup kanay qelinglər; xuning bilən kanaylar silərni Hudayinglara əslətküqi bolidü; Mən Hudayinglar Pərvərdigardurmən.

^{9:15} «İbadət qedirini kəlaplıqan bulut» — «Mis.» 40:34-38ni kerüng.

^{9:15} Mis. 40:34

^{9:18} 1Kor. 10:1

^{9:22} Mis. 40:36, 37

^{10:5} «kəttik yukarı awaz bilən» — baxka birhil tərjimisi: «ağah, awazi bilən».

^{10:8} «bular» — kanaylar əzlizi.

«Qəl-bayawandiki səpər»

Sinaydin yolo qıkıx tərtipi

¹¹ İkkinqi yili, ikkinqi ayning yigirminqi künü bulut həküm-guwahlıq qedirining üstidin ketürüldi; ¹² xuning bilən Israillar Sinay qəlidin qıkıp, yol elip səpərlirini baxlıdı; bulut Paran qəlidə tohtıdı. ¹³ Bu ularning birinqi ketim Pərwərdigarning Musanıng wastisi bilən kılɔjan əmri boyıqə yolo qıkıxi boldı. ¹⁴ Yəhūda bargahı əzinin tuqı astida қoxun-қoxun bolup aldi bilən yolo qıktı; қoxunning baxlıki Amminadabning oqlı Nahxon idi.. ¹⁵ Issakar қabilisi қoxunining baxlıki Zuarning oqlı Natanal idi. ¹⁶ Zəbulun қabilisi қoxunining baxlıki Həlonning oqlı Eliab idi. ¹⁷ Andin ibadət qediri quwulup, Gərxonning əvladlırı bilən Mərarining əvladlırı uni kətürüp yolo qıktı.

¹⁸ Rubən bargahı əzinin tuqı astida қoxun-қoxun bolup yolo qıktı; қoxunning baxlıki Xidərning oqlı Əlizur idi. ¹⁹ Ximeon қabilisi қoxunining baxlıki Zuri-xaddayning oqlı Xelumiyl idı. ²⁰ Gad қabilisi қoxunining baxlıki Deuəlning oqlı Əliasaf idı. ²¹ Andin Koħatlar mukəddəs bu-yumlarnı kətürüp yolo qıktı; ular yetip kelixtin burun ibadət qedirini kətürgüqilər kelip uni tikləp koyuxkənidi.

²² Əfraim bargahı əzinin tuqı astida қoxun-қoxun bolup yolo qıktı; қoxunning baxlıki Ammihudning oqlı Əlixama idı. ²³ Manassəh қabilisi қoxunining baxlıki Pidahzurning oqlı Gamaliyəl idı. ²⁴ Binyamin қabilisi қoxunining baxlıki Gideomining oqlı Abidan idı.

²⁵ Dan bargahı həmma bargahlarning arkə muhapizətqisi bolup, əzinin tuqı astida қoxun-қoxun bolup yolo qıktı; қoxunning baxlıki Ammixaddayning oqlı Ahjəzər idı. ²⁶ Axır қabilisi қoxunining baxlıki Okranning oqlı Pagiyəl idı. ²⁷ Naftali қabilisi қoxunining baxlıki Enanning oqlı Ahjər idı.

²⁸ Bular Israillar yolo qikkəndə қoxun-қoxun bolup mengix tərtipi idı; ular xu tərikidə yolo qıkçı.

Musaning keynakisi Həbabka bolovan təlipi

²⁹ Musa əzinin keynatısı, Midyanlık Reuəlning oqlı Həbabka: — Biz Pərwərdigar wədə kılɔjan yərgə қarap səpar kiliwatımız, U: «Mən u yərni sılərgə miras kılıp berimən» degən; əzlirinən biz bilən billə mengixlərini etünimən, biz siligə yahxi қaraymız, qünki Pərwərdigar Israil toqıruluk bəht-saadət ata kılımən dəp wədə bərgən, — dedi.

³⁰ Lekin Hobab Musaqa: — Yak, mən ez yurtum, ez uruk-tuoqşanlırimoja ketimən, — dedi.

³¹ Musa uningoja: Bizdin ayrırilip kətmisilə; qünki sili qəldə қandak bargah қuriximiz kerəklilikini bilila, sili bizgə kez bolup bərsilə. ³² Xundak boliduki, biz bilən billə barsila, kəlgüsiddə Pərwərdigar bizgə қandak yahxılık kilsə, bizmu siligə xundak kılımız! — dedi.

³³ Israillar Pərwərdigar teojidin yolo qıkıp üç kün yol mangdi; Pərwərdigarning əhdə sanduksi ularoja aram alidioqan yər izdəp ularning aldida üç kün yol baxlap mangdi.

³⁴ Ular qedirlirini yiojxiturup yolo qıkıdiaoqan qaqlarda, Pərwərdigarning buluti һaman ularning üstidə bolatti. ³⁵ Əhdə sanduksi yolo qıkıdiaoqan qaqlıda Musa: «Ornungdin turoqaysən, i Pərwərdigar; düxmənliring tiripirən bolsun; Sanga eqlər yüzüngning aldidin կaqsun!» — dəyti. ³⁶ Əhdə sanduksi tohtıqan qaqlıda u: «Kəyatip kəlgəysən, i Pərwərdigar, mingliqan-tümənligən Israil həlkə arisioja kaytip kəlgəysən!» — dəyti.

^{10:11} «həküm-guwahlıq» — muxu yerdə «həküm-guwahlıq» Hudanıng Israiloja ata kılɔjan tüp əmərlirini, xundakla uning Israil bilən bolidioqan əhdisini kersitidi («Mis.» 20:babın kerüng). Hudanıng mukəddəs mahiyəti wa harakteri xu əmərlərə ayan kılınoaqka, uning «həküm-guwahlıq»ı dəpmu atılıdu. Xu əmərlər «əhdə sanduksi» işidə saklaklıq tax tahtalar üstigə pütülgən («Mis.» 40:20ni kerüng).

^{10:14} Qəl. 1:7; 2:3

^{10:21} Qəl. 4:4

^{10:35} Zəb. 68:1-2

«Qəl-bayawandiki səpər»

Həlkning yol boyi ojotuldixip Pərwərdigarning aqqıkını kəltürüxi

11¹ Wə xundaq boldiki, həlk ojotuldixatti, ularning ojotuldaxliri Pərwərdigarning əkulikçioja yetip intayın rəzil anglidi; U bu səzlərni anglidi wə Uning oqəzipi közəqaldı; Pərwərdigarning ot-yalkunu ularning arisida tutixip, bargahning qetidiki bəzilərni keydürükə baxlıdi. ² Həlk bu qaoğda Musaşa yalwuriwidi, Musa Pərwərdigardin tilidi; xuning bilən ot pəsiyip eqtı. ³ Pərwərdigarning oti ularning otturisida tutaxşanlılıq üçün u yərgə «Tabərah» dəp at koydı.

Həlkning ozuk tooqruluq ojotuldaxlari

⁴ Ularning arisidiki xaloqut kixilərning nəpsi takıldıq kətti, Israillar mu yənə yioqlaxka baxlıdı: «Əmdi bizgə kim gəx beridu? ⁵ Həlimu esimizdiki, biz Misirdiki qaoqlarda pul hajliməy turupmu belik yeyəlyyttük, yənə tərhəmək, tawuz, piyaz wə küdə piyaz bilən samsakmu bar idı. ⁶ Mana bu yərdə hazır kəz aldimizda man nadın baxka əhqənmə yok, əmdi bizning jenimizmu kürup ketiwatidu» deyixti.

⁷ Manna goya yumşaqşüt uruk喬, kerünüxi goya kəhriwa喬 oħxaytti. ⁸ Kixilər uyan-buyan qepip uni yioqip, bəzidə yarojunqakta ezip, bəzidə həwanqıda soküp, ya bəzidə kazanda pixurup nan kılıp yəytti; təmi zəytun maylık toqəqlarо oħxaytti. ⁹ Keqidə bargahka xəbnəm qüxkəndə, mannamu xuning üstigə qüxətti.

¹⁰ Musa həlkning ailimu-ailə hərbiri ez qedirining ixiki aldida yioqa-zar kilihiwatkinini anglidi; buning qə Pərwərdigarning oqəzipi kəttik əkozəqaldı, bu ix Musaning nəziridimu yaman kərndi.

¹¹ Musa Pərwərdigarо: —

Sən bu barlıq həlkning eojir yükini manga artip koyup, mən əkulungni nemixka bundak əjnaysən; nemixka mən Sening aldingda iltipat tapmaymən? ¹² Ya mən bu pütün həlkə həmildar bolup, ularni tuođummu? Sən tehi manga: «Sən ularni Mən əsəm iqip ularning ata-bowlirioja miras kilojan xu yərgə yətküzgüqə, huddi bakşan atisi əmqəktiki bowakni baoqrioja aloqandək baqringoja elip ketürüp mang» dəwatisən? ¹³ Mən bu həlkə nədin gəx te-pip berələymən? Qünki ular manga yioqlap: «Sən bizgə yegüdək gəx tepip bərl!» deyixməktə. ¹⁴ Mən bu həlkni kətürüxnı yalozuz üstüngə elip ketəlməydikənmən, bu ix manga bək eojir ke-liyatidu. ¹⁵ Əgər Sən manga muxundak muamilə kılmaqçı bolsang, mən etünüp əkalay, bu harab halitimni manga kersətməy, iltipat kılıp meni eltürüwət! — dedi.

Pərwərdigarning Musaşa yətmix aksaçalnı tallap qikixni buyruxı

¹⁶ Pərwərdigar Musaşa mundak dedi: —

İsrail aksaçalları iqidin, sən yenimoja tonuydiqan həlk aksaçalları wə bağlardın yətmixni tallap yioqkin, ularni jamaət qedirining aldiqə əkəl. Ular sening bilən billə xu yərdə tursun. ¹⁷ Mən xu yərgə qüxüp sening bilən sezliximən; wə sening üstüngə turuwatkan Rohni elip ularning üstigimu bəlüp koyımən. Xuning bilən ular sən bilən billə həlkni kətürük məs'uliyitini üstigə alidu, andin sən uni eziüng yalozuz ketürüməydinqan bolisən. ¹⁸ Sən həlkə mundak degin: «Ətə gəx yiyixkə təyyarlinip eżəngərni Hudacə atap paklanglar; qünki silər Pərwərdigarning əkulikini aqritip yioqlap: «Əmdi kim bizgə gəx beridu? Ah, Misirdiki əhalimiz bək yahxi idil!» degənidinqilar əməsmə? Pərwərdigar dərwəkə silergə gəx beridu, silər uningdin yəysilər.

^{11:1} Kan. 9:22; Zəb. 78:21; 106:13-18

^{11:3} «Tabərah» — «keyfüx» degən məniða.

^{11:4} «xaloqut kixilər» — bəzilər «bikar tələplər» dəp tərjima kılıdu. Lekin keyinkı səzlərin şəhərəndə, ular bəlkim İsrailardin ayırmış, baxka birnəqqa millətlərdən bolovan bir türküm kixilər boluxı mümkün.

^{11:4} Mis. 12:38; 16:3; Zəb. 106:14; 1Kor. 10:6

^{11:7} Mis. 16:14, 31; Zəb. 78:24-25; Yh. 6:31, 49

^{11:8} «təmi zəytun maylık toqəqlarо oħxaytti» — yaki «təmi tatlılik zəytun mayoja oħxaytti».

^{11:17} «sening üstüngə turuwatkan Roh» — xübəhisizki, Hudanıng Muķəddəs Rohı. 29-ayətni kərung.

«Qəl-bayawandiki səpər»

¹⁹ Silər bir kün, ikki kün əməs, bəx kün, on kün əməs, yigirmə künmu əməs, ²⁰ bəlkı pütün bir ay yəysilər, taki burninglardın etilip qıkıp hə bozluqə yəysilər; qünki silər aranglarda turuwatkan Pərwərdigarnı mənsitməy, uning aldida yioqlap turup: «Biz nemə üçün Misirdin qıktuk?» — dedinglər..

²¹ Musa: — Mən ularning arisida turuwatkan bu həlkətin yoloja qikalaydiojan ərkəklər altə yüz ming tursa, Sən tehi: «Mən ularni gəx yəydiōjan, hətta pütün bir ay gəx yəydiōjan kılımən» dəysən; ²² əmisa կoy, kala padilirininq həmmisi soyulsa ularqə yetəmdü? Yaki dengizdiki həmmə belik ularqə tutup berilsə, ularning yiyixigə yitərmə? — dedi.

²³ Xuning bilən Pərwərdigar Musaqa: — Pərwərdigarning koli kışka bolup կaptimu? Əmdi kerüp bakķina, Mening sanga degən səzüm əmalğa axurulamdu-yok? — dedi.

²⁴ Xuning bilən Musa qıkıp Pərwərdigarning səzini həlkə yatküzdü wə həlk iqidiki aksakallardin yətmix adəmni tallap yioqip ularni jamaət qədirininq ətrapida turoquzdi. ²⁵ Andin Pərwərdigar bulut iqidin qüxüp, Musa bilən səzlixip, uningdiki Rohətin elip yətmix aksakaloja koydi; Rohə ularning üstigə konuxi bilən ular bəxarət berixkə kirixti. Lekin xu waqittin keyin ular undak kilmidi. ²⁶ Lekin u qaşaqları bilən ikki adəm bargahta kaldı; birsining ismi Əldad, ikkinqisi Medad idi (ular əslidə aksakallarning arisida tizimlənojanidi, lekin ibadət qədiriōja qıkmayı kalqanidi). Rohə ularning üstidimu kondı wə ular bargaħ iqidə bəxarət berixkə baxlıdı. ²⁷ Yax bir yigit yügürüp kelip Musaqa: —

Əldad bilən Medad bargahta bəxarət beriwaitidu, — dedi. ²⁸ Musanıng hizmətkari, Musa talliojan sərhil yigitliridin biri, Nunning oğlı Yəxua kopup: —

I hojam Musa, ularni tosuqayla, — dedi. ²⁹ Lekin Musa uningoja: — Sən meninq səwəbimdin həsət kiliwatamsən? Pərwərdigarning pütün həlkə pəyəqəmbər bolup kətsə idi, Pərwərdigar Əzining Rohəni ularning üstigə կoysa idi! — dedi.

³⁰ Xuning bilən Musa bilən Israil aksakallırınıninq həmmisi bargaħka kaytip ketixti.

Pərwərdigarning bədünə qüxürüxi

³¹ Əmdi Pərwərdigar aliddin bir xamal qıkıp, u dengiz tərəptin bədünilərni uqrurtup ke-
lip, bargaħning ətrapiqə yeyiwatti; bədünilər bargaħning u təripidimu bir künlük yol, bu
təripidimu bir künlük yol kalgüdək yər yüzünü ikki gəz egizlikə kalgüdək kaplıdi..

³² Həlk ornidin turup pütkül xu künü, xu keqisi wə atisi pütün kün bədünə tutup yioqdi, əng az
degənlirimu alahazəl ikki homir yioqdi; ular bularni bargaħning tət ətrapiqə eżliri üçün yeyix-
ti. ³³ Ular gəxni qaynap ezip bolmay, gəx tehi qixliri arisida turoqanda, Pərwərdigarning oqəzipi
ularqə kəzəjilip, həlkni intayin eojir bir waba bilən urdi. ³⁴ Xunga kixilər xu yərni «Kibrot-
Hattawah» dəp atidi; qünki ular xu yərdə nəpsi takıldıōjan kixilərni yərlikkə koyoqanidi..

³⁵ Keyin həlk Kibrot-Hattawahın yoloja qıkıp Hazirotkə kelip, Hazirotta tohtidi.

11:20 Qəl, 21:5

11:21 «yoloja qikalaydiojan ərkəklər» — yaki «piyadə əskərlər». 1:46ni kərüng.

11:22 Yh. 6:7

11:23 Yəx. 50:2; 59:1

11:31 «Yər yüzünü ikki gəz egizlikə kəlgüdək kaplıdi.» — baxka birhil tərjemisi: «yər yüzidin alahazəl ikki gəz egizlikə uquq kəldi». «gəz» — Mükkəddas Kitabta ixtililən «ga» adəmning kolining jəynəktin barmakning uqloqışa bolələn arılık (təhminən 45 santimetri) idi.

11:31 Mis. 16:13; Zəb. 78:26-28

11:32 «homir» — Bir «homir» təhminən ming litrgə barawər. Bədünilərning yeyilixi, xübhisizki, gəxni qəklax üçün idi.

11:33 «Pərwərdigarning oqəzipi ularqə kəzəjilip, həlkni... urdi» — Huda nemixə həlk kəkxiōjan waktida əməs, belki dəl bədünilərgə eojiz tagħkanda ularni urdi? Xübhisizki, U ularni xu ixta sinidi. Ular əslidə Uningdin narazı bolup gumanlinip: «Əmdi bizgə kim gəx beridur?» — deyixkenidi (4-ayet). Birək Huda ularqə kez aldida gəx bərgini bilən, ular gumanidin towa kilmidi yaki təxəkkur eytmidi.

11:33 Zəb. 78:29-31

11:34 «Kibrot-Hattawah» — mənisi «Nəpsaniyətninq kəbrilirli».

«Qəl-bayawandiki səpər»

Məriyəm bilən Hərunning Musaqa qara qaplıqanlığı

12¹ Məriyəm bilən Hərun Musaning həbəxlik kızni hotunluğkə alojini üçün uningoşa karxi səz kıldı (qünki u həbəxlik bir kızni alojanidi).² Ular: — Pərvərdigar pəkət Musa bilənlə səzlixip, biz bilən səzləxməptim? — deyixti. Bu gəpni Pərvərdigar anglidi.³ Musa degən bu adəm intayın kəmtər-məmin adəm bolup, bu tərəptə yər yüzidikilər arısida uning aldioja etidiojini yok idi.

⁴ Pərvərdigar Musa, Hərun wə Məriyəmgə tuyuksız: — Silər üçüngər jamaət qedirioja kelinglər, — dedi.

Üqilisi qıkıp kəldi.

⁵ Andin Pərvərdigar ərxtin bulut tüwrüki iqidə qüxüp, jamaət qedirining aldida tohtap, Hərun bilən Məryəmni kiąqkiriwidi, ular aldioja kəldi.

⁶ U ularoja: — Əmdi silər gepimni anglangalar, əgər silərninq aranglarda pəyojəmbər bolsa, Mən Pərvərdigar əlamət kərünüxtə uningoşa Əzümni ayan kılımən, qüxidə uning bilən səzliximən.⁷ Lekin əklum Musaqa nisbətən undak əməs; u barlıq ailəm iqidə tolimu sadıktur;

⁸ Mən uning bilən təpixmak eytip olturmay, yüzmü yüz turup biwasitə səzliximən; u Mən Pərvərdigarning kiyapitini kəralayıdu. Əmdi silər nemixkə əklum Musa toopruluk yaman gəp kilixtin körkəmidinglər? — dedi.⁹

⁹ Pərvərdigarning otluk oqəzipi ularoja қozojaldi wə u ketip kəldi.

Məryəmning mahaw bolup қalovanlığı

¹⁰ Xuning bilən bulut jamaət qediri üstidin kətti, wə mana, Məryəm huddi ap'ak қardək pesə-mahaw bolup kətti; Hərun burulup Məryəmgə əkariwidi, mana, u pesə-mahaw bolup қalovanlıdı.

¹¹ Hərun Musaqa: —

Way hojam! Nadanlıq ətkilip gunah ətküzüp қoyovanlığımız səwəbidin bu gunahını bizning üstümizgə artmiojaysən.¹² U huddi anisining əksikidin qıkkandila bədini yerim qırıq, əlük tuoquloqan balidak bolup əkmiojayı! — dedi.

¹³ Xuning bilən Musa Pərvərdigaroja: — I Təngri, uning kesilini sakaytiwətkən bolsang, — dəp nida kıldı.

¹⁴ Pərvərdigar Musaqa: — Əgər atisi uning yüzügə tükürgən bolsa, u yəttə kün hijilqılıq iqidə turoqan bolatti əməsmu? Əmdi u bargahning sırtıqə yəttə kün əkamap əkoyulsun, andin u əkaytip kəlsun, — dedi.

¹⁵ Xuning bilən Məryəm bargah sırtıqə yəttə kün əkamap əkoyuldu, taki Məryəm əkaytip kəlgüqə həlk yoloja qıkmay turup turdi.¹⁶ Andin keyin həlk Həzirottin yoloja qıkıp, Paran qəlidə bargah kurdi.

Musaning Қanaanni qarlap kelixkə on ikki qarlıouqı əwətixi

13¹ Pərvərdigar Musaqa səz kılıp: —

² Mən Israillarəqə miras ətkilip bərgən Қanaan zeminini qarlap kelixkə adəmlərni əwətkin; hərbir ata jəmətək təwə əkbilidin bərdin adəm qıkirilsun, ular eż əkbilisidiki əmir bolsun, — dedi.³ Musa Pərvərdigarning əmri boyiqə, ularni Paran qəlidin yoloja saldı; ularning həmmisi Israillarning baxlırları idi.

^{12:1} «Həbəxlik» — «Efiopiylıq» degənning baxkığə atılıxi. Tekisttə, Musaning birinci ayali bolovan Zipporahning həyat yaxşı həyat əməsləki toopruluk həwər berilməydi.

^{12:8} «yüzümə yüz» — ibraniy tilidə «eqizmu eqiz».

^{12:8} Mis. 33:11; Kan. 34:10

^{12:14} «atisi uning yüzügə tükürgən bolsa, u yəttə kün hijilqılıq iqidə turoqan bolatti əməsmu?» — bu səzlər ibraniylar arısiddiki əkdimki bir ərp-adətni kərsətsə kerək.

«Qəl-bayawandiki səpər»

⁴ Təwəndikilər ularning isimliri: — Rubən kəbilisidin Zakkurning oqlı Xammuya, ⁵ Xime-on kəbilisidin Horining oqlı Xafat, ⁶ Yəhəuda kəbilisidin Yəfunnəhning oqlı Kaləb, ⁷ Issakar kəbilisidin Yüstpinq oqlı Igal, ⁸ Əfram kəbilisidin Nunning oqlı Hoxiya, ⁹ Binyamin kəbilisidin Rafuning oqlı Palti, ¹⁰ Zəbulun kəbilisidin Sodining oqlı Gaddiyel, ¹¹ Yüstp kəbilisidin, yəni Manassəh kəbilisidin Susining oqlı Gaddi, ¹² Dan kəbilisidin Gimallining oqlı Ammiyel, ¹³ Axir kəbilisidin Mikailning oqlı Sətur, ¹⁴ Naftali kəbilisidin Wofsining oqlı Nahbi, ¹⁵ Gad kəbilisidin Makining oqlı Geuəl. ¹⁶ Mana bular Musa qarlap kelinglar dəp Qanaan zeminiqə əwətkən adəmlərning ismi. Musa Nunning oqlı Hoxiyani Yəhəoxuya dəp atidi...

¹⁷ Musa ularni qarlap kelixkə Qanaanqa səpərwər kəlip: — Silər muxu yerdin Nəgəw qəli tərəpkə kərap menginglar, andin təqəlik rayonoqa qıkınglar. ¹⁸ U yərning kəndak ikənlilikini, u yərdikilərning küqlük-ajızlıqını, az yaki kəplükini kərəp bekınglar; ¹⁹ ular turuwatkan yərning kəndak ikənlilikini, yahxi-yamanlıqını kərənglər; ular turuwatkan xəhərlərning kəndak ikənlilikini, bargahlıq xəhər yaki sepił-kələlik xəhər ikənlilikini; ²⁰ u yərning munbat yaki munbatsız ikənlilikini, dəl-dərəhliirinin bar-yoklukını kərəp kelinglar. Yürəklilikrək bolup, mewə-qiwiliridin aloqə kelinglər, — dedi.

Bu qaoq dəl üzüm pixip kəlojan wakıt idi. ²¹ Ular xu tərəplərgə qıkıp, zeminni Zin qəlidin tartip təki Həmat eçizining yenidiki Rəhəbkıqə berip qarlaxtı. ²² Ular jənub tərəptə Həbronqa bardı, u yərlərdə Anakıylarning əwlədliridin Ahiman, Xixay, Talmay deşənlər əlturuxluq idı. Əslidə Həbron xəhəri Misirdiki Zoan xəhəridin yəttə yil ilgiri yasalojanıdi. ²³ Ular «Əxkol jılıqası»qə kəldi, u yərdə bir sap üzümi bar bir üzüm xehini kesip, bir baldakka esip ikki adəmgə kətürgüzüp mangdi; ular azraq anar bilən anjürmu elip kaytip kəldi. ²⁴ Israillar xu yərdə kesiwalajan əxu üzüm səwəbidin u yər «Əxkol jılıqası» («üzüm sapığı jılıqası») dəp ataldi.

²⁵ Ular kırıq kündin keyin u yərlərni qarlap tügitip, kaytip kəldi.

Qarlıquqların məlumatı

²⁶ Ular kəlip, Paran qellükidiki Ədəxtə Musa, Hərun wə pütün Israil jamaiti bilən kərəxti. Ular ikkiyləngə həm pütkül Israil jamaitigə məlumat bərdi həm zeminning mewilirini ularoqa kərsətti. ²⁷ Ular Musa oqə məlumat berip: —

Biz ezlizi beringlər deşən yərlərgə barduk, rasttinla süt bilən həsəl ekip turidiojan yər ikən, mana bular xu yərning mewilirli. ²⁸ Bırak u yərdikilər bək küqtünggür ikən, xəhərlər sepillik bolup həm puhta-həywətlik ikən. Uning üstügə, biz u yərdə Anakıylarning əwlədlirinimə kərəduq. ²⁹ Amaləklər jənub tərəptə turidikən; Hıttiyalar, Yəbusiyalar, Amoriyalar təqənlərda turidikən; Qanaaniylar dengiz boyılırda wə İordən dəryası boyılırda turidikən, — dedi.

³⁰ Kaləb Musanıng aldida kəpqılıknı tinqitip: —

Biz dərhal atlinip berip u yərni igiləyli! Qünki biz qoķum oqalip kelimiz — dedi.

³¹ Lekin uning bilən billə qıkqan baxxılar bolsa: —

Ular bizdin küqlük ikən, xunga ularoq hujum kilsək bolmayıdu, — deyixti. ³² Andin qarlıquqlar ezlizi qarlap kəlgən zeminning əhwalidin Israillarоja yaman məlumat berip:

— Biz kirip qarlap ətkən zemin bolsa eż aħħalisinı yəydiqən zemin ikən; biz u yərdə kergənlərning həmmisi yoqan adəmlər ikən. ³³ Biz u yərlərdə «Nəfiliylər» deşən gigant

^{13:16} «Hoxiya» — iibraniy tilida «u kutkużidu», «Yəhəoxua» — «Pərvərdigar (Yahwəh) kutkużidu» deşən mənidə. «Əysa» iibraniy tilida dal xu isimdir.

^{13:17} «Nəgəw qəli» — «Nəgəw» deşən qəl Pələstininin jənubi təripidə bolup, muxu yərdə wə kəp baxxə yərlərdə «jənub»ni bildürdü.

^{13:22} «jənub» — iibraniy tilida «Nəgəw».

^{13:23} «Əxkol» — mənisi «üzümlər».

^{13:27} Mis. 3:8; 33:3

«Qəl-bayawandiki səpər»

adəmlərni kərdük (dərwəkə Anaqıylarning əwladlıri Nəfiliylərdin qıkçındur); biz əzimizgə əkarasak qəkətkidək turidikənmiz, biz ularoqumu xundak kərinidikənmiz, — dedi...

Israillarning tapa-tənə kılıxi

14¹ Xuning bilən barlıq jamaət dad-pəryad kətürüp yioqlidi; ular keqiqə yioqla-zar kılıxip qıktı.² Israillar Musa bilən Hərunoqa tapa-tənə kılıp: — Biz baldurla Misirdə əlüp kətsək boptikən! Muxu qel-jəziridə əlüp kətsək boptikan!³ Pərvərdigar nemixkə bizni kılıq astida əlsun, hotun bala-qakılırimız bulinip, düxmənning oljisi bolsun dəp bizni bu yərgə baxlap kəlgəndu? Uningdin kərə, Misiroqa kaytip kətkinimiz yahxi əməsmu? — dəp oplotuldaxtı.⁴ Xuning bilən ular bir-biriga: — Baxkədən bir baxlık tiklap Misiroqa kaytip ketaylı, — deyixti.

Musa bilən Hərun pütün Israil jamaiti aldida yıkılıp düm yattı.⁶ Xu yərni qarlap kəlgənlər iqidiki Nunning oölli Yəxua bilən Yəfunnəhəning oölli Kaləb kiyimlirini yırtıp,⁷ pütün Israil jamaətqılıkə: — Biz qarlap kelixkə etüp baroqan zemin intayın bək yahxi zemin ikən.⁸ Əgər Pərvərdigar bizdin səyünsə, bizni xu zeminoja, yəni həsəl bilən süt ekip turidiojan xu zeminoja baxlap berip, uni bizgə beridu.⁹ Silər pəkət Pərvərdigaroja asiylik kilmangalar! U zemindikilərdin korkmangalar, qünki ular bizgə nisbətən bir oqizadur; ularning panağdarları ulardın kətti, Pərvərdigar bolsa biz bilən bille; ulardin korkmangalar, — dedi.

¹⁰ Həlbuki, pütkül jamaət tərəp-tərəptin: — U ikkisini qalma-kesək kılıp əltürüwetəlyi, deyixti. Lekin Pərvərdigarning julası jamaət qədiridə Israillarоja ayan boldı.

Hudaning jazasi, Musaning helk üçün nida kıləşənlikı

¹¹ Pərvərdigar Musaqa: — Bu həlk Meni қaçanojıqə mənsitməydu? Gərqə ularning otturisi-da xunqə möjizilik alamətlərni yaratkan bolsammu, lekin ular Manga қaçanojıqə ixinixməy dikən?¹² Mən ularni waba bilən urup yokitımən, xuning bilən seni ulardin tehimu qong wə կudratlıq bir el kılımən, — dedi.

¹³ Musa bolsa Pərvərdigaroja mundak dedi: —

«Bundaq bolidiojan bolsa bu ixni misirliklər anglap əkalidu, qünki Sən uluq kudritinq bilən bu həlkəni ularning arisidin elip qıkqanidinq;¹⁴ wə Misirliklər bu ixni xu zemindiki həlkələrgimu eytidu. U zemindiki ahalimu Sən Pərvərdigarning bu həlkəning arisida ikanlikingni, Sən Pərvərdigarning ularning aldida yüzmuyüzkerüngənlikingni, Sening buluting daim ularoja sayə qüxrüüp kəlgənlilikini, xundakla Sening kündüzü bulut tüwrükidə, keqisi ot tüwrükidə ularning aldida mangajanlikingni anglojanidi.¹⁵ Əmdı Sən bu həlkəni huddi bir adəmni əltürgəndək əltürüwətsəng, Sening nam-xəhritingni angliojan əllərninq həmmisi:¹⁶ «Pərvərdigar bu həlkəni Əzi ularoja berixkə kəsəm kılıqan zeminoja baxlap baralmaydiqənlikü üçün, xunga ularni əxu qel-jəziridə əltürüwetiptu» dəp əkalidu.¹⁷ Əmdı etünimənki, Rəbbim kudritinqni jari kilduroqaysən, Əzüngning;¹⁸ «Pərvərdigar asanlıqqa aqqıqlanmayıdu, Uning mehîr-muhabbiti texip turidu; U gunah wə itaətsizlikni kəqüridu, lekin gunahkarlarnı hərgiz gunahsız dəp əkarimaydu, atilarning kəbihlikini atisidin balisiojıqə, hətta nəwrə-qəwrilirigiqə ularning üstigə

^{13:33} «Nəfiliylər» — topandin ilgiri pəyda bolovan gigantlar idi. Həmmisi topanda yokitilojan bolovaqka, qarlıqçılarning xu gepli pəkət əzlirining tokuojan əpsanılıri, halas. Gərqə «Anaqıylar»mu gigantlar bolsimu («Kən.» 9:1-2ni kərung), ularning «Nəfiliylər» bilən heqkəndək munasiwitı yok idi.

-Həlbuki, rohıy jəhəttin bu gigantlarning «Nəfiliylər»ning əslidiki kelip qıkixi bilən munasiwitı boluxi mumkin («Yar.» 6:1-4).

^{14:9} Kan. 20:3

^{14:13} Mis. 32:12

^{14:14} Mis. 13:21; 40:38

^{14:16} Kan. 9:28

«Qəl-bayawandiki səpər»

yükləydu» deginingdək kılqaysən...¹⁹ Mehriy-xəpkitingning kəngriliki boyiqə, Misirdiki qaoğdin taki hazırlıqə daim kəqürüp kəlginingdək, bu həlkning kəbihlikini kəqürgeysənlə.

²⁰ Pərvərdigar: — «Boptu, sən degəndək ularni kəqurdüm.²¹ Lekin Əz hayatım bilən kəsəm kılımənki, pütük yər yüzü Mən Pərvərdigarning xan-xəripi bilən tolidu.

²² Həlbuki, Mening julayimni, Misirdə wə qel-jəziridə kərsətkən möjizilik alamətlirimni kərüp turupmu Meni muxundak on ketimlap sinap yənə awazimoja kulak salmışanlar,²³ Mən kəsəm iqip ularning ata-bowliriloja miras kılıp berimən degən u zeminni hərgiz kərəlməydu; Meni mənsətmişənlərdin birimu u yurtni kərəlməydu.²⁴ Lekin ezip baxlıqə bir rohning bolqını, pütün kəlbə bilən Manga əgəxkini üçün ələkum Kaləbni u kırğın yərgə baxlap kirimən; uning əwladlırimu u yərgə mirashor bolidu..²⁵ (xu qaoğda Amaləklər bilən Қanaaniylar taçlıq jılıqlarda turuwatatti) — Ətə silər yoluñlardın burulup, Kızıl Dengizə qəbaridiqan yol bilən mengip qəlgə səpər kilinglər» — dedi.

Pərvərdigarning Israillarnı jazalixı

²⁶ Pərvərdigar Musa bilən Hərunoja sez kılıp mundak dedi:

²⁷ — Mən Mening yaman gepimni kılıp oqtuldi xidiojan bu rəzil jamaətkə kəqanoñiqə qidixim kerək? Israillarning Mening yaman gepimni kılıqanlırı, xu tohtawsız oqtulda xırınlıq həmmisini anglid im.²⁸ Sən ularoja: — Pərvərdigar mundak dəydu: «Mən hayatım bilən kəsəm kılımənki, həp, Mən silərgə əlkılıqmoja kırğın səzlirinqər boyiqə muamilə kılmaidi qəlan bolsam!²⁹ Silərning elüküngərlər muxu qəldə yatiđı; silərning iqinglarda sanaktin etküzülgənlər, yəni yexi yiğirmidin axşan, Mening yaman gepimini kılıp oqtuldi xidiojanlarning həmmisi pütün sani boyiqə.³⁰ Silərgə kol kətürüp kəsəm kılıp, turaloñqlar kılıp berimən degən zeminoja həq kərəlməydu; pəkət Yəfunnahının oqlı Kaləb bilən Nunning oqlı Yəxuala kiridu.³¹ Silərning kiqik balılıringərlər, yəni «Bulinip, düxmənninq oljisı bolup kəlidü» deyilgənlərini Mən baxlap kirimən, ular silər kəmsitkən u zemindən bəhriyimən bolidu.³² Biraq silər bolsanglar, silər yikiliplər, elüküngərlər bu qəldə kəlidü.³³ Silərning balılıringərlər buzukluk-wapasızlıq larning əlimini tartıp, elüküngərlər qəldə yokalojuqə, bu qəldə kırık yil sərgərdən bolup yürüdü.³⁴ Silərning xu zeminni qarlıqan künllirinqərlarning sani boyiqə, kırık künning hərbir künini bir yil hesablaş, kəbihlikliringərlərini kırık yil ez üstüngərlərə elip yürüsərlər; xu qaoğda Mening ezunglardın yatlaxkənimning nemə ikenlikini bilip yetisilər» — degiñ.³⁵ Mən Pərvərdigar xundak, degənikənmən, yioqılıp Manga karxi qıkkən bu rəzil həlk jamaitiga Mən qoçum xundak kılıman; ular muxu qel-jəziridə yəwetiliđi, xu yərdə elidü.

³⁶ Musa u zeminni qarlap kelixkə əwətkənlər kaytip kəlgəndə, u zemin toopruluk yaman həwər elip kelix bilən pütün jamaətni oqtulditip, Musanıng yaman gepini kılıquzojoanlar,³⁷ yəni u zemin toopruluk yaman həwər əkəlgən bu kixilərnin həmmisi waba kesili tegip Pərvərdigarning aldida əldi.³⁸ Zeminni qarlap kelixkə baroqan adəmlər iqidin pəkət Nunning oqlı Yəxua bilən Yəfunnahının oqlı Kaləbla həyat kaldi.

^{14:18} «atılarning kəbihlikini atisidin balisijoqə, hətta nəwərə-qəwrilirigə ularning üstigə yükleydu» — bu muhim sez toopruluk «əzakiyal»diki «kökumqə sez» imizni (18-, 33-bablar toopruluk) kərüng.

^{14:18} Məs. 20:5; 34:6; Qan. 5:9; Zəb. 86:15; 103:8; 145:8; Yun. 4:2

^{14:21} Yəx. 6:3, 11:9; Zəb. 72:9; Həb. 2:14

^{14:23} Qan. 1:35, 36

^{14:24} Ya. 14:8, 9

^{14:27} Zəb. 106:24-26

^{14:28} Qel. 26:65; 32:11

^{14:29} Qan. 1:35; Ibr. 3:17

^{14:30} Ya. 14:6

^{14:33} «buzukluk-wapasızlıq larning» — ibraniy tilida «pañixiwazlıqlıringərlər». Hudadin ezip ketix Təwrat-Injilda «pañixiwazlıq» dəp hesablinidü.

^{14:34} Zəb. 95:8-11

^{14:37} 1Kor. 10:10; Yəh. 5

«Qəl-bayawandiki səpər»

Əz məyliqə hujumoqa etüp məəqlup bolup ķeqix

³⁹ Musa bu gəplərni pütkül Israel jamaitigə eytiwidi, həmmisi bək həsrət qəkti.⁴⁰ Ular ətigən tang atkanda turup taqka qikip: — Mana biz kəldək! Pərvərdigar eytən yurtka qikip hujum kılıyli; qünki biz gunah kıldıuk, — deyixti.

⁴¹ — Silər yənə nemixkə Pərvərdigarning əmrigə hilaplik kılısilər? — dedi Musa, — Bu ix əjalılık bolmayıdu!⁴² Pərvərdigar aranglarda bolmioqaq, düxmənning kılıqi astida əlüp, məəqlup bolmaslıkinglar üçün hujumoqa qikmanglar.⁴³ Qünki Amaləklər bilən Kəanaaniylar u yurta, silərning aldinglarda turidu; silər kılıq astida elüp ketisilər; qünki silər Pərvərdigardin tenip kəttinglər, Pərvərdigar silər bilən billə bolmayıdu.

⁴⁴ Lekin, gərqə Pərvərdigarning əhdə sanduki wə Musa bargahtın koçojalmıjan bolsimu, ular yanila ez maylıqə taqka qikip hujumoqa etti.⁴⁵ Xuning bilən Amaləklər bilən xu taqda turuxluq Kəanaaniylar qüçüp ularni taki Hormahojıqə koojlap, bitqit kılıp kirojn kıldı.

Türlük kurbanlıklar toqrisidiki կaidə-nizam

15¹ Pərvərdigar Musaçə sez kılıp mundaq dedi: —

Sən Israillarqa mundaq degin: — Silər makanlixixinglar üçün silərgə təkdim kılıp beridioqan zeminoqa kirgən qeoqngılarda,³ əgər Pərvərdigaroqa atap otta sunulidioqan, uningoja huxbuq bolsun dəp birar hədiyə-kurbanlıq kılmakçıqı bolsanglar, kurbanlıq kala yaki köy-əqkə padisidin bolsun. U kəydürmə kurbanlıq bolsun, kəsəmni ada kılıx kurbanlıqı bolsun, ihtiyyarlı kurbanlıq yaki silərgə bekitilgən həytlardiki zərür kurbanlıq bolsun,⁴⁻⁵ kurbanlıq sunoquqı kixi Pərvərdigaroqa atiojiniça bir axlıq hədiyəsini köxup kəltürsün. Kəydürmə kurbanlıq yaki baxka kurbanlıq köza bolsa, undakta axlıq hədiyəsi zəytun meyidin bir hınning təttin biri iləxtürülən esil undin əfahning ondin biri bolsun; uningoja yənə xarab hədiyəsi süpitidə təttin bir hın xarabni ķuxup sunsun.

⁶ Kurbanlıking ķoqkar bolsa, sən uningoja axlıq hədiyəsi süpitidə üqtin bir hın zəytun meyi iləxtürülən esil undin əfahning ondin ikkisi bolsun⁷ wə xarab hədiyəsi süpitidə təttin bir hın xarabni ķuxup sunsun; bular Pərvərdigaroqa huxbuq qikarsun dəp sunulsun.⁸ Əgər sən Pərvərdigaroqa kəydürmə kurbanlıq, yaki kəsəm ada kılıx kurbanlıqı yaki inaklıq kurbanlıqı süpitidə torpaq atioqan bolsang,⁹ undakta torpakkə axlıq hədiyə süpitidə yerim hın zəytun meyi iləxtürülən esil undin əfahning ondin üçini,¹⁰ xarab hədiyə süpitidə yerim hın xarabını ķoxup sunoqın; bular Pərvərdigaroqa atilip otta sunulup, huxbuq qikarsun dəp kəltürulsün.

¹¹ Hərbir sunulojan torpaq, ķoqkar, köza yaki oşqlakka nisbətən muxundak kılınsun.¹² Silər sunidioqiniinglarning sanı boyiqə, hərhil kurbanlıknıng sanıqə kərap xundak kılısilər.

¹³ Xu zemində tuqulojanlarning həmmisi Pərvərdigaroqa huxbuq qikarsun dəp, otta sunulidioqan kurbanlıq kılmakçıqı bolsa ənə xundak kılısun.¹⁴ Xuningdək silər bilən billə turuwatkan musapır yaki əwladmu-əwlad silər bilən billə turuwatkanlar bolsa, huxbuq qikarsun dəp otta sunulidioqan kurbanlıq kılmakçıqı bolsa, silər kəndak ķilojan bolsanglar, ularmu xundak kılısun.

¹⁵ Pütkül jamaətkə, məyli silər bolunglar yaki silər bilən billə turuwatkan musapır bolsun, həmmilingar üçün ohxax bir bəlgilimə bolidu; silər üçün dəwrmu-dəwər əbədiy bir bəlgilimə bolidu; Pərvərdigar alidda silər kəndak bolsanglar, musapirlar mu xundakçıqtur.¹⁶ Silərgim, aranglarda turuwatkan musapirlarqımı ohxax bir ənənə-bəlgilimə, ohxax bir həküm bolsun.

^{14:41} Kan. 1:41

^{15:3} «birər hədiyə-kurbanlıq kılmakçıqı bolsanglar» — bu ayətə kezdə tutulojan kurbanlıklarning həmmisi «keydürmə kurbanlıq» yaki «inaklıq kurbanlıq»dur (5-ayətni kerüng).

^{15:4-5} «bir əfah» — təhminən 2 kürə yaki 22 litr idi. Bir hın təhminən 3.6 litr idi.

^{15:4-5} Law. 2:1; 6:14

^{15:15} Mis. 12:49; Qəl. 9:14

«Qəl-bayawandiki səpər»

¹⁷ Pərvərdigar Musaqa səz kılıp mundaq dedi: —

¹⁸ Sən Israillar oja səz kılıp ularoja mundaq degin: — «Silər Mən silərnı əkiridiojan zeminoja yetip baroçanda,¹⁹ xu yerdin qıçkan axlıni yəydiqjan qeoçinglarda, Pərvərdigar oja bir «kötürmə hədiyə» təkdim kilinglar.²⁰ Silər hərbir yengi hemirdin pixçan nanlardın birini «kötürmə hədiyə» kılıp təkdim kilinglar; silər uni təkdim kılıqanda huddi hamanning «kötürmə hədiyə»sigə ohxax bolsun.²¹ Dəwrdin-dəwrgə silər dəsləpkı həsuldin qıçkan hemirdin bir nan-ni «kötürmə hədiyə» süpitidə Pərvərdigar oja sununglar.

Bilməy kılıqan gunahı üçün kafarət kəltürüz

²² Əgər silər əzüngərlər bilməy ezip gunah kılıp, Pərvərdigarning Musaqa buyruqan bu barlık əmirlirigə əməl kılıqan bolsanglar,²³ yəni Pərvərdigar buyruqan kündin etibarən barlık əwləldirinqərəqə Pərvərdigarning Musanıng wastisi bilən silərgə buyruqan barlık ixlirioja əməl kılıqan bolsanglar,²⁴ jamaat xundak birər gunahının bilməy etküzülgənlilikidin həwərsiz bolsa, undakta pütkül jamaat Pərvərdigar oja huxbuq qıqarsun dəp yax bir torpaqni keydürmə kurbanlıq süpitidə sunsun həmdə qaidə-nizam boyiqə uningoja munasiwbətlilik axlıq hədiyə bilən xarab hədiyəni koxup sunsun, wa uning üstigə bir tekini gunah kurbanlıq süpitidə sunsun.²⁵ Xu yol bilən kahin pütkül Israil jamaiti üçün kafarət kəltürüz, bu gunah ulardin kəqürüm kılınidu; qunki bu bilməy etküzüp koyqan gunah wə ular əzlinining bilməy etküzüp koyqan gunahı üçün kurbanlıq, yəni Pərvərdigar oja atap otta sunulidiojan kurbanlıq wə gunah kurbanlıqını birlikdə Pərvərdigar aldiqə sunqan.²⁶ Bu gunah pütkül Israil jamaiti bilən ularning arisida turuwatlıq musapirların həmmisidin kəqürüm kılınidu, qunki bu pütkül həlk bilməy turup etküzüp koyqan gunahdır.

²⁷ Əgər bir kixi bilməstir gunah kılıp koyqan bolsa, u bir yaxlıq bir qixi oqlaknı gunah kurbanlıq süpitidə sunsun.²⁸ Kahin xu yol bilən bilməy gunah kılıp koyqan adəm üçün kafarət kəltürüdu; uning üçün kafarət kəltürüsə uning Pərvərdigar aldida bilməy etküzgən gunahı uningdin kəqürüm kılınidu.²⁹ Bilməy birər səwənlilik etküzüp koyqan barlık kixilərgə, məyli xu zemində tuqulqan Israillar bolsun yaki ularning arisida turuwatlıq musapirlar oja bolsun, — silərning həmmingləri ojoxax bir ən-nəfəsələrə tətbiqlinidu.

Bilip turup kılıqan gunahlar toopruluk

³⁰ Lekin yürükini kaptək kılıp ix kərgən kixi, məyli u zemində tuqulqan bolsun yaki musapir bolsun, Pərvərdigar oja həkərət kəltürən bolidu; u haman əz həlkidin üzüp taxlinidu.³¹ U Pərvərdigarning səzini mənsitməgənlikən, Pərvərdigarning əmrigə hilaplıq kılıqanlıqən; xuning üçün u qokum üzüp taxlinidu, gunahı ezining bexiqə qüxicidu.

Xabat künigə hilaplıq kılıqular oja berilidiojan jaza

³² Israillar qəl-jəziridiki wəkiliyidə, bir kixinin xabat künidə otun tərgənlikli baykaldi..

³³ Otun teriwatlılıqini baykəp kəloşanlar uni Musa, Hərən wə pütkül jamaatning aldiqə

^{15:20} «Silər hərbir yengi hemirdin pixçan nanlardın birini «kötürmə hədiyə» kılıp təkdim kilinglar» — baxka bir həftə tərjimi: «Silər dəsləpkı həsuldin qıçkan hemirdin bir nan pixurup uni «kötürmə hədiyə» kılıp təkdim kilinglar» (birak tərjimimiz «Əz.» 44:30in karıqanda tooprıraq boluxi mumkin). «hamanning «kötürmə hədiyə»sigə ohxax bolsun» — okurmanrlərgə malumki, Israillar yengi pixçan həsulning tunji kişimini hamandın ayırıp, Hudəoja atıxi kerak («Mis.» 23:19, 34:22 wə 26ni kərung.)

^{15:22} «əməl kılıqan bolsanglar» — bu ayətlərdə kezda tutulqan gunah Hudanıng əmirlirigə əməl kılmaslılıqin ibarət; «Law.» 4-babta tiləq elinojan kurbanlıqlar Hudanıng əmirlirigə hilaplıq kılıqan ixlar oja kafarət kəltüridiojan kurbanlıqlardan ibarət.

^{15:27} Law. 4:27

^{15:32} «bir kixinin xabat künidə otun tərgənlikli baykaldi» — xübhisizki, bu wəkə yukirik 30-31-ayəttiki prinsipkə misal kəltürülük üçün bayan kılınidu.

«Qəl-bayawandiki səpər»

elip kəldi.³⁴ Uni կանակ bir tərəp kılıx kerəklili tehi kərsitilmigəqkə, ular uni կամap koydi..³⁵ Pərwərdigar Musaçə: — U adəm eltürülmisə bolmaydu; pütün jamaət uni bargahning texiçə əpqikip qalma-kesək kılıp eltürsun, — dedi.³⁶ Andin pütün jamaət u adəmni bargał sırtıçə əpqikip, huddi Pərwərdigar Musaçə buyruqəndək, qalma-kesək kılıp eltürdi.

Kiyim-keqəklərgə quqa tutux nizami

³⁷ Pərwərdigar Musaçə söz kılıp mundağ dedi: —

³⁸ Sən Israillar oqa mundağ degin, ular əwladmu-əwlad kiyim-keqəklirining qərisigə quqılarnı tutsun həm burjikidiki quqılirining hərbirigə kək xoyna tikip koysun;³⁹ bu hil quqılar silərning uni tikip turuxunglar üçün bolidu; uni kərgəndə Pərwərdigarning barlıq əmrlirini esinglarda tutup, ularçə əməl kılıxinglar üçün bu silərgə bir asletmə bolidu; xuningdək silərning hazırlıkdək əzünglarning kənglüngərlər wə əzünglarning kəynigə kirip, katırap buzukluk kılıp kətməslikinglar,⁴⁰ Mening barlıq əmrlirimni əstə tutuxunglar həm uningoja əməl kılıp, Hudayinglar oqa atap pak-mukəddəs boluxunglar üçün bolsun.⁴¹ Mən Hudayinglar bolux üçün silərni Misir zeminidin elip qıkkən Pərwərdigardurmən; Mən Pərwərdigar Hudayinglardurmən.

Korah, Datan wə Abiramning asiylik kılıxi

16¹ Lawiyning əwrisi, Kohatning nəwrisi, Izħarning oqlı Korah wə Rubenning əwladlıridin Eliabning oqulları Datan bilən Abiram wə Pələtning oqlı On.² Israillar iqidiki jamaət əmirlirini bołożan, jamaət iqidin saylap qıkoğan metiwərlərin ikki yüz əllik kixini baxlap kelip Musaçə karxi qıktı.³ Ular yiojılıp Musaçə karxi həm Hərunoja karxi qıkip: — Silər həddinglardin bək axtinglar, pütkül jamaətning həmmisi pak-mukəddəs, Pərwərdigarmu ularning arısida, xundak turuoqluk silər nemə dəp əzünglarnı Pərwərdigarning jamaitidin üstün köyusilər? — dedi.

⁴⁻⁵ Musa ularning gepini anglap düm yikılıp, Korah bilən uning guruhıdikilərgə söz kılıp: — Ətə etigəndə Pərwərdigar kimlərning Əzigə mənsup ikənlilikini, kimlərning pak-mukəddəs ikənlilikini ayan kılıdu; xu kixini Əzigə yekinlaxturidi; kimni tallıqan bolsa, uni Əzigə yekinlaxturidi.⁶ Silər mundağ kılıngalar: — Sən Korah wə sening guruhıngdikilər həmmisi huxbuydanlarnı əpkelinglar;⁷ ətə Pərwərdigarning aldida huxbuydanlar ota ot yekip, huxbuynı uning üstiga koyungalar; Pərwərdigar kimni tallisa, xu mukəddəs-pak bołożan bolsun! Əy silər Lawiylar, həddinglardin bək axtinglar! — dedi.

⁸ Musa yənə Korahka:

— I Lawiylar, gepimə qulak selinglar.⁹⁻¹⁰ Israilning Hudasi Pərwərdigar silərni Əzinin qədirininq ixlirini kilsun dəp həmdə jamaətning aldida ularning hizmitidə bolsun dəp Əzigə yekinlaxturux üçün silərni Israil jamaitidin ayrip qıkkən — yəni Pərwərdigar seni wə sening həmmə kerindaxliring bołożan Lawiyning əwladlırını birdək Əziga yekinlaxturoqanlıq silərqə kılıq ixmu? Silər yənə tehi kahinlik wəzipisini tama kılıwatamsilər?¹¹ Xu wəjidin sən wə sening guruhıngdikilər həmmisi yiojılıp Pərwərdigaroja karxi qıkiwetipsilər-də; Hərun nemidi, silər uning üstidin xunqılık aqrınırıq oplotuldixip kətküdək? — dedi.

¹² Musa Eliabning oqlı Datan bilən Abiramni kılıqkirip kelixkə adəm əwətiwidi, ular:

^{15:34} Law. 24:12

^{15:38} Kan. 22:12; Mat. 23:5

^{15:39} «buzukluk» — Təwərətki kep kisimlarda kərsitilgən bu «buzukluk»ning həm jismani jəhəti (əyx-ixrət) həm rohiy jəhəti (butpərəslik kılıp Hudaçə wapasızlıq kılıx) bardur.

^{16:1} Qəl. 26:9; 27:3; Yəh. 11

^{16:9-10} «Pərwərdigar silərni, yəni Lawiylar... Əziga yekinlaxturux üçün silərni Israil jamaitidin ayrip qıkkən...» — okurmənlərning esidə bolux kerəkki, Huda əslidə Lawiy kəblisi iqidin Hərun wə uning əwladlırını əziga kahin boluxka tallıqanıdi, kaloğan Lawiylarnı mukəddəs qedirdiki hizmətə bolup kahinlər oya rolda boluxka bekitkəndi.

«Qəl-bayawandiki səpər»

— Barmaymiz!¹³ Sening bizni süt bilən həsəl akidiojan zemindin baxlap qıkıp bu qəl-jəziridə əltərməkqı bołożanlığın ezi kiqik ixmu? Sən tehi əzüngni padixah həsablaşp bizning üstimizdin həkümranlıq kilməkqimu?¹⁴ Həlbuki, sən bizni süt bilən həsəl akidiojan yurtka baxlap kəlmiding, etiz wə üzümzarlıqlarını bizgə miras kılıp bərmiding. Sən bu həkning kəzinimu oyuwalmakqimu? Biz barmaymiz! — dedi.

¹⁵ Buni anglap Musa қattık ojəzəplinip Pərwərdigarоja: —

Ularning sowoqat-hədiyəsigə etibar kilmioqaysən; mən ularning hətta birər exikinimu tartiwalımidim, birər adımagımı həq ziyan-zəhmət yatküzmidi.. — dedi..

Hudanıng jazası

¹⁶ Musa Korahka: —

Ətə sən wə sening guruhinqdikilər — sən, ular wə Hərun Pərwərdigarnı aldioja kelinglar.

¹⁷ Hərbiringlar əzünglarning huxbuydanlırları əkilip uning üstigə huxbuynı selinglar; hərbiringlar əzünglarning huxbuydanlırları, yəni jəmiy ikki yüz əllik huxbuydanı elip uni Pərwərdigarnı huzurida tutup turunglar; sənmə, Hərunmu hərbiringlar eż huxbuydanlırları elip kelinglar, — dedi.

¹⁸ Xuning bilən hərbir adəm ezinin huxbuydanını elip, otnı yekip, huxbuy selip, Musa wə Hərun bilən birlikdə jamaət qədirining dərvazisi aldida turuxti.¹⁹ Korah Musa bilən Hərunoqa hujum kiloqli pütün jamaətni yiçip jamaət qədirining dərvazisi aldioja keliwidi, Pərwərdigarnı julası pütkül jamaətkə ayan boldı.²⁰ Pərwərdigar Musa bilən Hərunoqa söz kılıp: —

²¹ Silər bu həlkning arisidin neri turunglar, mən kəz yumup aqkuqə ularnı yutuwetimən, — dedidi,²² Musa bilən Hərun düm yikılıp: —

I Təngrim, barlıq ət igilirining rohlırinıng Hudası, bir adəm gunah kilsə, ojəzipingni pütün jamaətkə qaqamsən? — dedi.

²³ Pərwərdigar Musa oqa söz kılıp: —²⁴ Sən jamaətkə: «Silər Korah, Datan wə Abiramning turar jaylıridin ayrırlıp ulardin neri ketinglar» — dəp buyruk bər, — dedi.

²⁵ Xuning bilən Musa ornidin turup Datan bilən Abiram tərəpkə կarap mangdi; Israil aksaqqallırımı uningoqa əgixip mangdi.²⁶ Musa jamaətkə: — Silərdin ətümimən, bu rəzil adəmlərning qedirliridin yırak, ketinglar, ularning barlıq gunahlıları səwəbidin ular bilən billə wəyran bolmaslıqlar üçün ularning heqnərsisişa kol tagküzmənglər, — dedi.

²⁷ Xuning bilən jamaət Korah, Datan, Abiramning qedirlirinen tət ətrapidin neri kətti; Datan bilən Abiram bolsa eż ayallırını, oqul-kızlırını wə bowaklırını elip qıkıp eż qədirining ixiki adılda turdi.

²⁸ Musa: — Buningdin silər xuni bilisilərki, bu ixlarning həmmisi menin kənglümdin qıkkən əməs, bəlki Pərwərdigar meni ularnı ada kılıxka əwətkən:²⁹ — əgər bu adəmlərning əlümü adəttiki adəmlərning əlümigə ohxax bolidiojan yaki ularning bexioqa qüxdiojan kismətlər adəttiki adəmlər duşar bolidiojan kismətlərgə ohxax bolidiojan bolsa, Pərwərdigar meni əwətmigan bolatti.³⁰ Əgər Pərwərdigar yengi bir ixni kılıp, yer aqzını eqip ularnı wə ularning pütün nərsisini yutup ketixi bilən, ular tirikla təhtisaraqə qüxüp kətsə, u qəoqla silər bu adəmlərning Pərwərdigarnı mənsitmigənləkini biliq kəlisilər, — dedi.

³¹ Musanıng bu gepli ahirlixi bilənlə ularning puti astidiki yər yerildi.³² Yər aqzını eqip ularnı barlıq ailisidikilər bilən, xuningdək Korahka təwə həmmə adəmlərni koymay təəllukatlıri bilən əoxup yutup kətti..³³ Xundak kılıp, ular wə ularning təwəsidikilərning həmmisi tirikla

^{16:13} «bizni süt bilən həsəl akidiojan zemindin baxlap qıkıp...» — muxu adəmlər Misir zeminini mahtimakçı bolup, xu yərdikli küllük hayatını pütünləyuntüdi.

^{16:15} 1Sam. 12:3

^{16:22} Qəl. 27:16; Ibr. 12:9

^{16:32} Qəl. 26:10; 27:3; Kan. 11:6; Zəb. 106:17

«Qəl-bayawandiki səpər»

təhtisaraqə qüxüp kətti, yər ularning üstidə yepildi. Ular xu yol bilən jamaətning arisidin yok aldı.³⁴ Ularning ətrapida turoğan Israillarning həmmisi ularning nalisini anglap: «Yər biznim yutup ketərmikin!» deyixip keqixti.

³⁵ Andin Pərvərdigarning aldidin bir ot qıkıp, huxbuy sunuwatkan həlikj ikki yüz əllik adəmnimu yutup kətti.

Yadnamə əliazaroq əliaların huxbuydanlar

³⁶ Pərvərdigar Musaqa mundak dedi: —

³⁷ Sən kahin Hərunning oqlı əliazaroqə buyruqın, u huxbuydanlarnı ot arisidin teriwelip, qooqlırını yıraklıroqə qeqiwtəsən, qünki u huxbuydanlar Hudaqə ataloqandur;³⁸ Xunga əzining jenioqə ezi zəmin boləqən gunahkarlarning huxbuydanlarını teriwaləqin; ular kurbangahı kaplax üçün sokup nepiz tünikə əlialısun, qünki bu huxbuydanlar əslidə Pərvərdigarning həzurioqə sunulup uningoqə atalip mukəddəs əlinə qoşan. Xundak əliliq ular keyin Israillarоja iibrət bolidiqən ixarət-bəlgə bolidu.

³⁹ Xuning bilən kahin əliazaz otta kəydürütətilgənlər sunoqan mis huxbuydanlarnı teriwalədi; ular kurbangahı kaplıtixqə nepiz tünikə əliliq sokuldu.⁴⁰ Xuning bilən kurbangahıng bu kaplimisi Hərunning əvladlırioqə yat adəmlərning huddi Korah, bilən uning guruhiyikilərgə ohxax kismətkə əlialaslılığı üçün, Pərvərdigarning həzurida huxbuy kəydürükə yekinlaxmaslılıqqa Israillar üçün bir əslətmə boldi. Bu Pərvərdigarning Musanıng wasıtı bilən əliazaroqə buyruqənliridur.

Jamaətning Hərunning yalwuruxi səwəbidin əlialısun əliliq

⁴¹ Ətisi pütkül Israil jamaiti Musa bilən Hərunning yaman gepini əliliq: —

Silər Pərvərdigarning həlkini əltürdüngərlər, — dəp oqotuldaxtı.⁴² Wə xundak boldiki, jamaət Musa bilən Hərunoqə hujum əliazaroqə yeqiqliwatkanda, jamaət burulup jamaət qədirioqə əkariwidı, wə mana, bulut qədirni kaplıwaldı həm Pərvərdigarning julası ayan boldı.⁴³ Xuning bilən Musa bilən Hərun jamaət qədirinə aldiqə berip turdu.⁴⁴ Pərvərdigar Musaqa sez əliliq: —

⁴⁵ Mən kezni yumup aqquqə ularnı yoktitip taxlixim üçün ikkingələr bu jamaəttin qıkıp neri ketingələr, — dəp buyruwidi, ikkiylən yikiliq yərda düm yattı.⁴⁶ Musa Hərunoqə: — Sən huxbuydannı elip uningoqə kurbangahıtkı ottin sal, uningoqə huxbuy koyup, ular üçün kafarət kəltürükə tezlikdə jamaətning arisioqə apar; qünki əhər-oqəzəp Pərvərdigarning aldidin qıkçı, waba baskılı turdi, — dedi.⁴⁷ Hərun Musanıng deginidək əliliq, huxbuydannı elip jamaətning arisioqə yüksürüp kirdi; wə mana, waba kixilərning arisida baxlanıjanıdi; u huxbuynı huxbuydanoqə selip, həlk üçün kafarət kəltürdi.⁴⁸ U əlüklər bilən tiriklər ottorisida turuwdı, waba tohtidi.⁴⁹ Korahıng wəkəsi munasiwitı bilən əlgənlərdin baxxa, waba səwəbidin elgənlər on tet ming yattə yüz kixi boldı.⁵⁰ Hərun jamaət qədirinə dərvazisi yenida turoğan Musanıng yenioqə yenip kəldi; waba tohtidi.

Hərunning həsisining qeqəklixi

17¹ Pərvərdigar Musaqa söz əliliq mundak dedi: —² «Sən Israillarоja söz əliliq, uların ata jəməti boyiqə, hər əbilininq əmiridin birlərin on ikki həsa aloqın; sən ularning hərbərinin ismini əzining həsisioqə yezip koyojin.³ Lawiy əbilisining həsisioqə Hərunning ismini yazoqın,

^{16:35} Zəb. 106:18

^{16:49} «Korah wə ailisidikilər» toqəruluk — izahat — Korah wə ailisidikilər xundak əxəddiy akıwətkə uqrıojını bilən, uning keyinkı bəzi əvladlıri «Zəbür»ning bəzi əkisiimlərini (məsilən, 42-49-küylərni) yazoqan. Korahdikilərning bəzilərini 24-ayattā kərsitilən əmrəgə itaat kılqan bolsa kerək.

«Qəl-bayawandiki səpər»

qünki hərbir ata jəmət kəbilə baxlıkı üçün bir həsa wəkil bolidu.⁴ Sən bu həsilarni jamaət qədiridiki həküm-guwahlıq sandukining aldiqa, yəni Mən sening bilən kərüxidiojan yərgə koyojin...⁵ Wə xundak boliduki, Mən talliojan kixining bolsa, uning hasisi bih sürüdu; xundak kılıp Israillarning silərgə əouduraxğan gəplirini tohtitip Manga anglanmaydiojan kiliwetimən». ⁶ Xuning bilən Musa Israillarоja xundak söz kıldı; ularning həmmə əmirliri uningoja birdin hasini, jəmiy bolup on ikki həsini bərdi; hərbir ata jəmətkə bir həsa wəkil boldi, Hərunning hasisimu xularning iqidə idi.⁷ Musa həsilarnı həküm-guwahlıq qedirioqa əkirip Pərvərdigarning huzurioja koydi.

⁸ Wə xundak boldiki, Musa ətisi həküm-guwahlıq, qedirioqa kiriwidı, mana, Lawiy jəmətigə wəkil bolğan Hərunning həsisi bih sürüp, oqunqılap, qeqəkləp, badam qüxkənidı.⁹ Musa həsilarning həmmisini Pərvərdigarning aldidin elip qıkıp, Israil həlkigə kersətti; ular kergəndin keyin hərkim eż həsilirini elip ketixti.

¹⁰ Pərvərdigar Musaçoja: — Xu asiylik kılqıraq balilaroja bir agah bəlgisi bolsun dəp Hərunning hasisini həküm-guwahlıng aldiqa əkirip koyojın. Xundak kılsang sən ularning əouduraxğan gəplirini tohtitip, Manga anglanmaydiojan kılısan; ularmu xuning bilən əlüp kətməydi, — dedi...¹¹

¹¹ Musa xundak kıldı; Pərvərdigar ezigə qandaq buyruqan bolsa u xundak kıldı.

¹² Israillar Musaçoja söz kılıp: —

Biz nəpəstin əlavə dəwətimiz, biz tügəxtük, biz həmmimiz tügəxtük!¹³ Pərvərdigarning ibadət qedirioqa yekinqəlxanlar əlməy kalmayıdu, xundak ikən, biz həmmimiz mutlək nəpəstin əeliximiz kerəkmə? — deyixti.

Kahin wə Lawiy larning wəzipisi

18¹ Pərvərdigar Hərunoja mundak dedi: —

Sən, oqulliring wəata jəmətingdikilər sening bilən birlikə mukəddəs jayqa munasiwətlik bolğan gunahni, xuningdak sən wə oqulliring birlikə kahinlik wəzipisigə munasiwətlik bolğan gunahni üstünglaroja alisilər.² Sən kərindaxliring bolğan Lawiy kəbilisidikilərni, yəni ata-bowiliringning kəbilisidikilərni əzüng bilən birləxtür həm ularni hizmitingni kılıxi üçün baxlap elip kəl; biraq sən bilən oqulliring sening bilən birlikə həküm-guwahlıq qediri aliddə hizmətlərni kilsən.³ Ular sening buyruklıringoja təyyar turup, xundakla qedirdiki barlık hizmət-wəzipisini etəydu; pəkət mukəddəs jaydiki qaqa-kuqa əswablaroja wə kurbangahka yekinqəlxmisun; undak kılsa, ularmu, silərmə əlüp ketisilər.⁴ Ular sening bilən birlixip, jamaət qediridiki wəzipini etəp, kılıdiojan hərbir ixini kilsən; pəkətla həq yat kixilər silərgə yekinqəlxmisun.⁵ Kəhr-əjəzəp yənə Israillarning bexioqa qüxmisin üçün, silər mukəddəs jaydiki wəzipə bilən kurbangahdiki wəzipini etəxkə məs'ul bolunglar.⁶ Mana, Mən Əzüm silərnəgə

17:4 «həküm-guwahlıq» — muxu yərdə «həküm-guwahlıq» Hudanıng Israilioja bolğan tüt əmərlirini, xundakla uning Israil bilən bolğan əhdisini kərsətidü; Hudanıng mukəddəs mahiyəti wə harakteri xu əmrlərdə ayan əlinənaqka, «həküm-guwah» depmə atılıdu. -Okurmənlərgə ayankı, xu əmrlər əhədə sanduqi iqida saklaşlıq tax tahtalar üzütdə pütütlük idı. Xunga bəzidə sanduk «həküm-guwahlıq sanduğu», ibadət qediri «həküm-guwahlıq qediri» dəp atılıdu.

17:4 Mis. 25:22

17:10 «həküm-guwah» — 17:4tik izahatda kersitilgəndək, muxu yərdə «həküm-guwah» Hudanıng Israilioja bolğan tüt əmərlirini kərsətidü, xundakla ularni saklaydiojan əhədə sanduqını kərsətidü.

17:10 Ibr. 9:4

18:1 «mukəddəs jayqa munasiwətlik bolğan gunah» — demək, mukəddəs jay bilən munasiwətlik məlum gunah etküzülsə, xu gunahlıng məs'uliyitini birlinqi üstigə aloquqı kahinlər həm Lawiyə bolidü; gunah kahinlik bilən munasiwətlik ix bolsa məs'uliyətni birlinqi üstigə aloquqı kahinlər boluxi kerak. Muxu agah, xülbəsizki, 17-babtiki wəkə bilən munasiwətlik agahtur.

18:2 «birləxtür» — bu söz muxu yərdə wə 4-ayəttə iibraniy tilida «Lawiy» degen sez bilən ipadilinidu («Yar.» 29:34ni körüng).

«Qəl-bayawandiki səpər»

kerindaxliringlar bolğan Lawiylarnı Israillar iqidin tallap qıktım; ular jamaət qedirining ixlini kılıxka Pərvərdigar oja təkdim kılınojan bolup, silərgə sowoja süpitidə ata kılınojan.⁷ Lekin sən wə oqulliring sening bilən birləktə kahinlik wəzipənglərdə turup, kurbangahıtkı barlıq ixlarnı həm pərdə iqidiki ixlarnı bejiringlar; silərnin wəzipənglər xundak bolsun. Kahinlik wəzipisini, hizmitimdə boluxunglar üçün silərgə sowoja kılıp bərdim; yat adəmlər yekinqlaxsa, eltürüwetilsun.

Kahinlarning elixka tegixlik ülüxi

⁸ Pərvərdigar Hərunoja mundak dedi: —

Mən Manga sunulojan kətürmə hədiyələrni, yəni Israillar Manga mukəddəs dəp atiojan barlıq nərsilərni ülüxünglər bolsun dəp, mana mənggülük bəlgilimə bilən sanga wə sening əwladliringoja təkdim kıldı.⁹ Israillar otta sunidiojan, «əng mukəddəs» nərsilərdin silərgə munular kəldurup berilidü: — ularning Manga atap sunojan barlıq nərsiliri, yəni barlıq axlıq hədiyələrdir, barlıq gunah kurbanlıklıridin, barlıq itaətsizlik kurbanlıklıridin «əng mukəddəs» hesablanıjanlıri, sanga wə əwladliringoja ata kilinidü.¹⁰ Sən xu ülüxüngni «əng mukəddəs» süpitidə yegin, silərdin bolğan hərbir ər kixi uni yesun; u sanga «əng mukəddəs» dəp bilinsun.¹¹

Munularmu sening bolidü: — Israillarning sowoqatlari iqidin kətürmə hədiyələr, barlıq pulanglatma hədiyələr sening; Mən ularni sanga, xundakla oqulliring bilən kizliringoja mənggülük bəlgilimə bilən təkdim kıldı; sening eyüngdiki hərbir pak adəm uningdin yesə bolidü.¹² Zəytun meyidin əng esilini, yengi xarabtin əng esilini, xundakla axlıktın əng esilini, yəni Israillar Pərvərdigar oja atap sunojan dəsləpkı pixkən məhsulatlarining həmmisini Mən sanga təkdim kılıp bərdim.¹³ Ular yərdin elip Pərvərdigar oja atap əkəlgən dəsləpkı pixkən nərsilərning həmmisi sening bolsun; eyüngdiki hərbir pak adəm uningdin yesə bolidü.

¹⁴ Israilda Hudaoja mutlak atiliojan hərbir nərsə sening bolidü.

¹⁵ Ular Pərvərdigar oja atap kəltüridiojan barlıq janiwarlarning tunjiliri, məyli insan yaki ulaoj-qarpay bolsun sening bolidü; əhalibuki, insanlarning tunjilirini bolsa ularni tələm tələp yanduruwalsun wə napak haywanlarning tunjilirini tələm tələp yanduruwalsun.¹⁶ Tələm teləx kerək bolğanlar üçün yexi bir aylıktın axkanda teləm puli tələnsun; ularqa sən tohtatkan baha boyiqə, yəni mukəddəs jaydiki xəkəlnin elqəm birlikli boyiqə (bir xəkəl yığırma gərahdır) baha koyup, bax kümüx xəkal al.¹⁷ Pakət tunji kala, tunji koy yaki tunji ooplakka tələm alsang bolmayıdu; ularning həmmisi mukəddəstur. Sən ularning kənini kurbangahıqə qeqip, meyini Pərvərdigar oja atap otta sunulidiojan, Uningoja huxbuq kəltüridiojan kurbanlık süpitidə kəydürgin.¹⁸ Ularning gəxi sening bolidü; huddi «kətürmə hədiyə» kılınojan təx wə ong arkə putioja ohxax, sanga təwa bolidü.¹⁹ Israillar Pərvərdigar oja atap sunojan mukəddəs nərsilər iqidiki kətürmə hədiyə-kurbanlığın həmmisini Mən sanga wə sening bilən billə turuwatkan oqul-kızliringoja manggülük bəlgilimə bilən təkdim kıldı. Bu Pərvərdigar alidda sanga wə sening bilən billə turuwatkan əwladliring üçün manggülük tuzluk əhdə bolidü.

^{18:6} Qəl. 3:45

^{18:10} «sən xu ülüxüngni «əng mukəddəs» süpitidə yegin» — «əng mukəddəs» hesablanıjan nərsilər «mukəddəs yərdə», yəni mukəddəs jaydiki höylida yeyilixi kerak idi. Məsələn, «Law.» 6:16ni kərüng.

^{18:11} Law. 10:14

^{18:14} Law. 27:28

^{18:15} «barlıq janiwarlarning tunjiliri» —ibraniy tilida «barlıq ət igisi (bolğan janiwar)ning baliyatqusunu aqidiojanlar». «teləm tələp yanduruwalsun» — demək, həlk ularning ornida kahinlar oja pul berixi kerək.

^{18:15} Mis. 13:2; 22:29; Law. 27:26; Qəl. 3:13

^{18:16} Mis. 30:13; Law. 27:25; Qəl. 3:47; Əz. 45:12

«Qəl-bayawandiki səpər»

Lawiylarning wəzipiliri həm ülüxliri

²⁰ Pərvərdigar Hərunoja mundaq dedi: —

İsrail zeminida sening həqkandaq mirasing bolmaydu, ularning arisidimu həqkandaq nesiwəng bolmaydu; Israillar arisida mana Mən Əzüm sening nesiwəng, sening mirasingdurmən..

²¹ Lawiylarqa bolsa, ularning ətəydiqan hizmətləri, yəni jamaət qediridiki hizmiti üçün, mana Mən Israilda təkdim kılınojan barlıq «ondin bir ülüx»ning həmmisini ularqa miras kılıp bərg ənmən.²² Buningdin keyin, gunahkar bolup əlüp kətməsliki üçün, Israillar jamaət qedirioqa ye җinlxamisun.²³ Jamaət qediridiki hizmətni bolsa, uni etigüqilər pəkət Lawiyalarla bolidu wə xu ixta bolovan gunahını əzləri üstigə alıdu, bu silər üçün əvladımu-əvlad məngüllük bir bəlgilimə bolidu; ularning Israillarning iqidə həqkandaq mirasi bolmaydu.. ²⁴ Qünki Israillarning Pərvərdigarоja atap ketürmə hədiyə süpitidə sunojan «ondin bir ülüx»ni Lawiylarqa miras kılıp təkdim kılıdiqan boldum; xunga Mən ular toorluluk; Israillar iqidə həqkandaq mirasi bolsa bolmaydu, — dedim.

²⁵ Pərvərdigar Musaqa mundaq dedi: —

²⁶ Sən Lawiylarqa eytkir: «Silər Israillarning kolidin Mən silərgə miras bolsun dəp təkdim kılıqan «ondin bir ülüx»ni alojan ikənsilər, silər xu ondin bir ülüxning yənə ondin bir ülüxini ayrip, uni Pərvərdigarоja atap ketürmə hədiyə süpitidə sununglar.²⁷ Bu yol bilən silörning xu «ketürmə hədiyə»nglar silərgə «hamandiki axlıkinglar»din həm «xarab kelqikidiki tolup taxşan xarabinglar»din atalojanlar hesablinidu.. ²⁸ Bundak bolqanda, silər Israillarning kolidin alojan ondin bir ülüxning həmmisidin Pərvərdigarоja atap ketürmə hədiyə sunisilər; silər Pərvərdigarоja atiojan xu «ketürmə hədiyə»ni kahin Hərunoja beringlar.²⁹ Silərgə təkdim kılınojan barlıq nərsilərdin əng esilini elip xularni mukəddəs hesablap «Pərvərdigarоja atalojan toluk, ketürmə hədiyə» süpitidə sununglar».

³⁰ Xunga sən Lawiylarqa eytkinki, «Silər xulardin əng esilini ketürüp sunsanglar, bu silər Lawiylarning hamandiki axlıkinglar wə xarab kelqikidiki xarabinglarqa ohxax hesablini du.

³¹ Xundak kılıqandin keyin silər wə eydikiliringlar xu «ondin bir ülüx»lərni halıqan yərda yesənglər bolidu, qünki bu silörning jamaət qediridiki hizmitinglarning in'ami bolidu;³² Silər xu ülüxlərdin əng esilini ketürüp sunsanglar, muxu ixinglar səwəbədin gunahkar bolmaysilər. Undak kilsanglar silər Israillar atiojan mukəddəs nərsilərni bulojimaysilər, xuning bilən elmaysilər»..

Kızıl siyirning küli

19¹ Pərvərdigar Musa bilən Hərunoja söz kılıp mundaq dedi: —

² Mən Pərvərdigar əmr kılıqan ənənə-balgilimə xuki: — Sən Israillarqa buyruqın, ular bejirim, nuksansız, boyunturuk selimiqoan kızıl yax siyirdin birni sening yeningoja əkəlsün.

³ Sən siyirni kahin Əliazarqa tapxur, u uni qedirgahning sırtıqə əpqıksun, andin birsi siyirni uning alidda boozqulısın..

18:20 Kən. 10:9; 18:2; Əz. 44:28

18:23 «xu ixta bolovan gunahını əzləri üstigə alıdu» — demək, mubada Lawiyalar mukəddəs qedirni buloq, gunah sadır kilsə, xundak ularning bihəstəlikidin həlk mukəddəs qedirni buloq hərkəndək gunah sadır kılıqan bolsa, bax mas'uliyətni Lawiyalar əz üstigə elixi kerək.

18:27 «...silörning xu «ketürmə hədiyə»nglar... din atalojanlar hesablinidu» — Lawiylarning həqkandaq hamini yaki xarab kelqəkləri yok idi, əlwəttə. Xunga ular əzləri həlkətin köbul kılıqan «ondin bir ülüx»lərindən ondin birini elip, Pərvərdigarоja «ketürmə hədiyə»lərni atixi kerək. Xu yol bilən ularning sunoqını huddi dehəkanlarning Pərvərdigarоja əz həsulidin sunoqinoja ohxax bolidu.

18:31 «silər wə eydikiliringlar» — muxu yərdə Lawiyalarnı kərsitudu.

18:32 «silər Israillar atiojan mukəddəs nərsilərni bulojimaysilər, xuning bilən elmaysilər» — baxxa bir hil tərjimisi: «silər Israillar atiojan mukəddəs nərsilərni həq bulojimanglar; bolmisa, olisilər».

19:3 İbr. 13:11, 12

«Qəl-bayawandiki səpər»

⁴ Kaḥin Əliazar barmikini қаңqa miləp, jamaət qedirining aldiqə karitip yəttə mərtəm qaqsun.. ⁵ Andin birsi Əliazarnıñ kez aldida pütkül siyirni keydürsun, yəni uning terisi, gəxi, қeni wə tezəklirini keydürsun.. ⁶ Kaḥin kədir yaqıqi, zofa əsümlük wə kızıl rəhtni siyir keydürüldiojan otka taxlisun.. ⁷ Andin kaḥin əz kiyimini yusun wə bədinini suda yusun, andin keyin bargahqə kirixkə bolidu; lekin kaḥin kəq kirgüqə napak sanalsun.⁸ Siyirni keydürgən kiximu kiyimlirini su bilən yuyup, əz bədinini suda yusun, andin u kəq kirgüqə napak sanalsun. ⁹ Pak bir adəm siyirning külüni yiqip bargahning sirtidiki pak bir yərgə koysun; u Israil jamaiti üçün «napaklıknı qıkarоquqı su»ni yasaxka xu yərdə sakłansun, u bir «gunahnı paklıquqı»dur. ¹⁰ Siyirning külüni yiqixturoqan adəm əzinin kiyimlirini yusun wə kəq kirgüqə napak sanalsun. Bu Israillarqa wə ularning arisida turuwatqan musapirlarqa mənggülüç қanun-bəlgilimə bolidu.

Həlkəni napaklıktın paklax nizami

¹¹ — Əlükkə, yəni hərkəndək əlgən kixininə jəsitigə tegip kətkən hərbir kixi yəttə kün napak sanılıdu.. ¹² U adəm üçinqi künü axu su bilən əzinini paklisun, həmdə yəttinqi künimə paklisun, andin u pak sanılıdu; əgər u üçinqi künü həmdə yəttinqi künü əzinini paklimisa, pak sanalmaydu..

¹³ Hərkəndək adəm elükkə, yəni hərkəndək əlgən kixininə jəsitigə tegip kətsə, həmdə əzinini paklimisa, Pərvərdigarning qedirini buloqiojan bolidu; xu kixi Israil arisidin üzüp taxlinidu; qünki «napaklıknı qıkarоquqı su» uningoja sepilmigəqə, u napak sanılıdu; uning napaklıq təhiqə üstidə turidu.

¹⁴ Əgər birər kixi bir qedir iqidə elüp қalojan bolsa, u tooruluq қanun-bəlgilimə mundak bolidu: — xu qediroja kirgən hərbiri wə qedirdə turup қalojanlarning hərbiri yəttə kün napak sanılıdu.¹⁵ Hərbir oquq turoqan, aqzi yepilmiojan қaqa-kuqılarning həmmisi napak sanılıdu.¹⁶ Xuningdək dalada қılıq-xəmxər bilən eltürulgənlərgə, yaki əzəi elüp қalojanning əlükgə, yaki adəmnin ustihininoja yaki əbrəsigə təgkən hərbir kixi yəttə küngiqə napak sanılıdu.¹⁷ Kixilər bu napak kixi üçün «paklanduroquqı kurbanlıq»ning külüdin azraq elip komzəkkə selip, ularning üstigə ekin su կuysun.¹⁸ Andin pak bir kixi zofa əsümlükini elip xu suqə təgküzip uni qediroja wə iqidiki barlıq қaqa-kuqılarqa həm xu yərdə turoqan barlıq kixilərning üstigə sepip koysun, wə yəna uni ustihanoja, eltürulgüqigə yaki əbrərigə təgkən kixininə üstigə sepip koysun..¹⁹ Üçinqi künü wə yəttinqi künü həlikə pak adəm pak bolmiojan adamların üstigə xu suni sepip koysun; xundak kılıqanda, yəttinqi künigə kəlgəndə u kixi paklanovan bolidu; andin u kixi kiyimlirini yuyup, bədinini suda yusun, kəq kirgəndə u pak sanılıdu.

²⁰ Lekin napak bolup əlip, əzinini paklimiojan kixi Pərvərdigarning muğəddəs jayini buloqiojini üçün, jamaət arisidin üzüp taxlinidu; «napaklıknı qıkarоquqı su» uning üstigə sepilmigən, xunga u napak sanılıdu.²¹ Bu Israillarqa mənggülüç bəlgilimə bolidu, «napaklıknı qıkarоquqı su»ni səpkən kixi bolsa əzinin kiyimlirini yusun wə «napaklıknı qıkarоquqı su»oja təgkən kixi kəq kirgüqə napak sanalsun.²² Napak kixi təgkən hərkəndək nərsimu napak sanılıdu; bu nərsilərgə təgkən kixilərmə kəq kirgüqə napak sanalsun.

^{19:4} İbr. 9:13

^{19:5} Mis. 29:14; Law. 4:11, 12

^{19:6} «kızıl rəhtni» — yaki «kızıl yipni».

^{19:11} Qəl. 31:19; Hag. 2:13

^{19:12} «İzahat» — toluk ayətninə baxşa bir hil tərjimisi: «U adəm üçinqi künü ənə xundak (napaklıknı qıkarоquqı) su bilən əzinini paklisun, yəttinqi künü u pak sanılıdu; əgər u üçinqi künü əzinini paklimisa, yəttinqi künü pak sanalmaydu».

^{19:18} Zəb. 51:7

«Qəl-bayawandiki səpər»

Məryəmning wapat boluxı

20¹ Birinci ayning iqidə Israillar, yəni pütkül Israel jamaiti Zin qeligə yetip kelip, Ədəxtə turup kaldi; Məryəm xu yərdə wapat boldı wə xu yərgə dəpnə kilindi.

Məribah süyi – həlkning yənə қakxixi

² Jamaətkə iqidioqanoja su yok idi, ular yiojılıp Musa bilən Hərunoja hujum kılɔjili turdi.³ Həlk Musa bilən təgixip: — Kerindaxlırimiz Pərvərdigarning aldida əlgən qəoşda bizmu billə əlsək boptikən!⁴ Silər nemə üçün biz wə qarpaylirimizni bu yərdə elüp kətsun dəp, Pərvərdigarning jamaitini bu qəl-jəzirigə baxlap kəldinglər?⁵ Silər nema üçün bizni Misirdin elip qikip bundak dəhxətlik yergə əkaldinglər? Bu yərdə ya terikqılık kılɔjili yər bolmisa, ya ənjür, üzüm, anar bolmisa, iqidioqanoja sumu bolmisa, — deyixti.

⁶ Xuning bilən Musa bilən Hərun jamaəttin ayırılıp jamaət qədirining dərwazisi aldioja kelip düm yikiliwidi, Pərvərdigarning julası u ikkisigə ayan boldı.⁷ Pərvərdigar Musa oja söz kılıp mundaq dedi: —

⁸ Həsini kolungoja al, andin sən akang Hərun bilən birlikə jamaətni yiojip, ularning kez al-didila қoram taxka buyruk kıl; xundak kilsang қoram tax ez süyini qıkırıdu; xu yol bilən sən ularoja su qıkırıp, jamaət wa qarpayliri iqidioqanoja su berisən.

⁹ Xuning bilən Musa Pərvərdigarning əmri boyiqə Pərvərdigarning həzuridin həsini aldı.¹⁰ Musa bilən Hərun ikkisi jamaətni қoram taxning aldioja yiojdi wə Musa ularoja: — Gepiməg kulaç selinglar, i asıylar! Biz silərgə bu қoram taxtin su qıkırıp berəylimi?! — dedi..

¹¹ Andin Musa həsisi bilən қoram taxni ikki ketim uruwidi, naħayiti kəp su ekip qikti, sudin jamaətmə, qarpaylarmu iqxisti. ¹² Pərvərdigar Musa bilən Hərun oja: — Silər Manga ixənməy, Israillar aldida Meni mukəddəs dəp hərmətlimigininglar üçün, ikkinglarning bu jamaətni Mən ularoja təkdim kılip bərgən zəminoja baxlap kirixinglaroja yol koymaymən, — dedi..¹³ Su qıkırılıqan jay «Məribah suluri» dəp atalojan; Israillar xu yərdə Pərvərdigar bilən takallaxkanlıq üçün, U ularning otturısında Əzining mukəddəs ikənlilikini kərsətti..

Edomlarning Israillarning qegriderin etüxigə yol қoymaslığı

¹⁴ Musa Ədəxtin Edom padixahı bilən kərüxükə əlqi əwətip uningoja: «Kerindaxlıri Israel mundak dəydu: — Biz tartıwatkan jəbr-japalarning қandaklılıq əzlirigə məlum, ¹⁵ bizning ata-bowlıririmiz Misiroqa qüxkən bolup, biz Misirdə uzak zaman turup kəttük; misirliklər biz-gimu, bizning ata-bowlıririmizojumu yaman muamilə kıldı;¹⁶ biz Pərvərdigar oja yeliniwedek, U bizning zarimizoja kulak selip, Pərixtə əwətip bizni Misirdin elip qikti. Həzir mana, biz

^{20:3} Qəl. 16:32, 49

^{20:8} «Həsini kolungoja al» — Musanıng xu həsisi kəp ketim Hudanıng yolidə ixlitilip kelingən. Birinci ketimkisi «Mis.» 4:2da təpildi.

^{20:8} Nəh. 9:15; Zəb. 78:15, 16; 105:41; 114:8

^{20:10} Kan. 32:51; Zəb. 106:32,33

^{20:11} Zəb. 78:15-16; 105:41; Yəx. 43:20; 48:21; 1Kor. 10:4

^{20:12} «Silər Manga ixənməy, Israillar aldida Meni mukəddəs dəp hərmətlimigininglar üçün» — Musa bilən Hərunning «Israillar aldida Hudanı mukəddəs dəp hərmətliməslək» gunahı toopluluk «koxumqə söz»imizdə azrak tohtılımız. «Koram tax» toopluluk «1Kor.» 10:4 ni wə izahatını körüng.

^{20:12} Qəl. 27:14; Kan. 1:37

^{20:13} «Məribah» — «takallix» degən mənidə. «Pərvərdigar ularning otturısında əzining mukəddəs ikənlilikini kərsətti» — Huda Musa wə Hərunning Əzini hərmətlimigini üçün, ularnı jazalap, Musanıng həlk aldida bihərmətlilik səzlirininq Əzığə wakillik kılınmadıqanlığını ipadıləp, həlk aldida Əzining pak-mukəddəslikini kərsətti.

^{20:14} Kan. 23:6; Ob. 10; Ob. 12

«Qəl-bayawandiki səpər»

ezlirining qegrisi oja jaylaxşan Қадәx degən bir xəhərdə turuwatımız... ¹⁷ Əmdi bizning zeminliridin etüximizgə ruhsət kılqan bolsila, biz etiz-erik wə üzümzarlıqlardın etməymiz, қudukliringladın sumu iqnməyimiz; «Han yoli» bilən mengip qegriliridin etüp kətkükə ong-soloja burulmaymız» — dedi.

¹⁸ Lekin Edomlar uningoja: «Sılerning bizning zeminimizdin etüxüngləroja bolmayıdu, etimən desənglər kılıq kətürüp silərgə jənggə qikimiz» — dedi.

¹⁹ Israillar uningoja: «Biz «kətürülgən yol» bilən mangımız, ezmiz wə mallirimiz süyünglərni iqsak, nərhi boyiqə həkkini berimiz; biz pəkət piyada etüp ketimiz, baxka həq təlipimiz yok» dewidi, ²⁰ Edom padixahı: «Yak, Ətməysilər!» dedi. Edom padixahı nahayıti kəp adimini baxlap qikip Israillarqa zor həywə kərsətti. ²¹ Xundak kılıp Edomlar Israillarning ularning təwəlikidin etüxigə anə xu yosunda yol köymidi; xuning bilən Israillar Edomlarning aldidin burulup kətti.

Harunning wapat bołożanlığı

²² Ular Қadəxtin yoloja qikti; pütkül Israel həlkə Hər teojoja kəldi. ²³ Pərwərdigar Edomning qegrisidiki Hər teoja Musa bilən Harunoja sez kılıp mundak dedi: —

²⁴ Əharun eż həlkligə koxulup ketidü; ikkinglər Məribəh suliri degən jayda Mening əmrimgə hilalıq kılqininqər üçün, uning Mən Israillarqa təkdim kılıp bərgən zeminoja kirixığa bolmayıdu. ²⁵ Sən Əharun bilən oöqli Əliazarnı elip Hər teojoja qikkin; ²⁶ Əharunning kiyimlərini saldurup, oöqli Əliazaroja kiydürüp koy; Əharun xu yerdə olüp, eż həlkligə koxulidü.

²⁷ Musa Pərwərdigarning deginidək kıldı, üqəylən pütkül jamaətning kəz aldida Hər teojoja qikti. ²⁸ Musa Əharunning kiyimlərini saldurup uning oöqli Əliazaroja kiydürüp koydi; Əharun taqning qokkısında əldi. Andin Musa bilən Əliazar taqdin qüxüp kəldi. ²⁹ Pütkül jamaət Əharunning əlgənlikini bildi; xuning bilən pütün Israel jəməti Əharun üçün ottuz kün matəm tutti.

Kanaaniylarning məətlup kılınıxi

21 ¹Jənubta turuxluk Arad məmlikitining Kanaaniylardin bołożan padixahı Israillarning Atarım yoli bilən keliwatkanlığını anglap, qikip ular bilən soğuxup, nəqqəylənni tutkun kılıp kətti. ² Andin Israillar Pərwərdigarqa kəsəm iqip: «Əgər bu həlkni bizning əkolimizoja pütünləy tapxuridiojan bolsang, ularning xəhərlərini wəyran kılıp taxlaymız» — dedi. ³ Pərwərdigar Israillarning pəryadını anglap, Kanaanlıylarnı ularning əkolioja tapxurdur, xuning bilən ular Kanaanlıylarnı ularning xəhərlərini bilən əkup wəyran kıldı; xu səwəbtin ular xu yərni «Hormah» dəp atidi..

^{20:16} «Pərixtə» — bəzilər «Əlqi» dəp tərjimə kılıdu. Lekin «Mis.» 23:20, 23, 34:32din əkriojanda, mənisi dərwəkə «Pərixtə»dur.

^{20:16} Mis. 2:23; 14:19

^{20:18} ... bizning zeminimizdin ... silərgə jənggə qikimiz — ibraniy tilida «... menin zeminimdir... silərgə jənggə qikimən» deyildi.

^{20:19} «biz» — ibraniy tilida «mən».

^{20:20} «Edom padixahı» — ibraniy tilida «Edom».

^{20:21} Hək. 11:18

^{20:22} Qəl. 33:37

^{20:24} «eż həlkligə koxulux» — muxu ibarə toopluluk «Yar.» 25:8 wə izahatını kərung. Xübhisizki, bu ibarə adəm əlgəndin keyin, rohining yənilə hayat bolidiqanlığını kərsətidü.

^{20:25} Qəl. 33:38; Qən. 32:50

^{20:28} Qən. 10:6; 32:50

^{21:1} «Janubta» — ibraniy tilida «Nəgəwdə». Nəgəw bolsa Pələstin zeminin jənub təripidiki qong qəllük yərdur.

^{21:3} «Hormah» — degənning mənisi «wəyranə».

«Qəl-bayawandiki səpər»

Zəhərlik yilanlar bilən mis yilan

⁴ Ular Hər teoqidin yoloqa qıkıp, Edom zeminini aylinip etüx üçün, Kızıl dengiz boyidiki yolni boylap mangdi; həlk muxu yol səwəbidin kənglidə tolimu takətsiz bolup,⁵ Hudaqə wə Musaçə qarxi qıkıp: — Silər nemə üçün bizni qəl-jəziridə əlsun dəp Misir zeminidin baxlap qılkansılər? Bu yərdə ya axlık, ya su yok, kənglimiz bu ərziməs nanlardınizar boldi, deyixti.⁶ Xu səwəbtin Pərvərdigar ularning arisioja zəhərlik yilanları əwətti; yilanlar ularını qakçı, xu səwəbtin Israilliardın nuroqun adəm əlüp kətti.⁷ Həlk Musanıng aldiqə kelip uningoja: — Biz aqzımızni buzup, Pərvərdigaroqa həm sanga hujum kılıp, yaman gəp kılıp gunah kıldı; Pərvərdigaroqa tilawət kılısang, u bu yilanları arımızdan elip kətkəy, — dewidi, Musa həlk üçün dua kıldı.

⁸ Pərvərdigar Musaçə: —

Sən bir zəhərlik yilanning xəklini yasap hadioja esip koyojin; yilan qekıwalajan hərbiri uningoja karisila käyta hayatka erixidu, — dedi.⁹ Musa mistin bir yilan yasitip hadioja esip koydi; wə xundak boldiki, yilan birkimni qekıwalajan bolsa, u bu mis yilanoja karisila, ular hayat қaldı.

Obottin Pisgahiqə mengix

¹⁰ Israillar yənə yoloqa qıkıp Obotka kelip qedir tiki.¹¹ Yənə Obottin yoloqa qıkıp, Moab zeminining udulida kün qıkış tərəptiki İyə-İbarimoqa kelip qedir tiki.¹² Ular yənə u yərdin yoloqa qıkıp Zərad jılıqisida qedir tiki.¹³ Yənə u yərdin mengip Amoriylarning zeminining qetidin qıkıp qəl-bayawandin etüp, ekip turoqan Arnon dəryasining u kətida qedir tiki (qünki Arnon dəryası Moabiylarning qəgrisi bolup, Moabiylar bilən Amoriylarning otturisida idi).¹⁴

¹⁵ Xunga «Pərvərdigarning jəngnamisi» degən kitabta: —

«Sufahdiki Wahəb wə dərya-wadiliri,
Arnon dəryası wə jılıqlırining yanbaqırları,
Arning turaloqusiqə yetip,
Moabning qəgrisiqə qüxidu» dəp pütülgənidi).

¹⁶ Israillar yənə u yərdin mengip Bəərgə kəldi; «Bəər» kuduć degən mənidə bolup, ilgiri Pərvərdigar Musaçə: «Sən həlkni yiq, Mən ularqa iqidiojan su berəy» degəndə xu kudućni kezdə tutkən.¹⁷ Xu qaođa Israillar munu nahxini eytixşan: —

«Ah kuduć, qiksun süyüng bulduklap,
Nahxa eytinglar, kudućka beqixlap:

¹⁸ Bu kudućni əmirlər,

Həlkning kattılırıcı kazojan,

Kanun qıkarouqining sezi bilən,

Həsiliri bilən kazojan».

^{21:5} «ərziməs nanlar» — bu söz Huda ularning üstigə hər küni qüxüridiojan «manna»ni kərsitudu. «Mis.» 16:13-36ni kərung.

^{21:6} «zəhərlik yilanlar» — İbraniy tilida «ot yilanlar».

^{21:6} 1Kor. 10:9

^{21:8} Yh. 3:14

^{21:9} «mistin bir yilan... yasitip hadioja esip koyojin» — bu wəkə toopruluk yənə «Yh.» 3:14-15ni kərung.

^{21:9} 2Pad. 18:4; Yh. 3:14

^{21:10} Qəl. 33:43

^{21:13} Hək. 11:18

^{21:14-15} «tərjimə» — bu əldimki xeirning birnəqqə hil tərjimiləri bar. Bu yərdə Musa pəyoğəmbərninq uni nəkəl kəltürxınını makəni, xübhisiżki, Pərvərdigar əldimdin tartıp Moab üçün bekitkən qəgranıng Arnon dəryası bilən Ar xəhəri ikənlilikini ispatlaş tıqındır.

«Qel-bayawandiki səpər»

Israillar qel-bayawandin yənə Mattanahka,¹⁹ Mattanahtin Nahaliyəlgə, Nahaliyəldin Bamotka,²⁰ Bamottin Moab dalasidiki jilojioğa, yənə qel-bayawan tərəpkə karap turoğan Pisgah, teojining qoqkisişa yetip bardi.

Amoriylarning padixahı bilən Baxan padixahını yənggənlikı

²¹ Israillar Amoriylarning padixahı Sihonning aldioja əlqilərnini əwətip:²² — Bizning eż ze-minliridin etüweliximizgə ijazət bərgəyla; biz silining etizliklirioğa wə üzümzarlıklirioğa kirməymiz, kuduqlırnidin sumu iqməymiz; təwəliridin etüp kətküqə «Han yolu»dun qikəməymiz, — dedi.²³ Sihon Israillarnı eż qegrisidin etkili koymayla կalmastın, əksiqə u Israillar bilən soküximan dəp, ezining barlıq həlkini yioqip qəlgə karap atlandı. U Yahəzoja kelip Israiloja hujum kıldı.²⁴ Israillar uni kılıq bilən qepip eltürüp, uning yurtini Arnon dəryasidin Yabbok dəryasiqipa, yəni Ammoniyarning qegrisiqipa igilidi; Ammoniyarning qegrisi bolsa bək mustəhkəm idi.²⁵ Israillar bu yerdiki həmmə xəhərni igilidi həm Amoriylarning xəhərlirigə, yəni Həxbonqa wə uning oja təwə barlıq yeza-kıxlaklarojumu kirip orunlaxtı.²⁶ Qünki Həxbon əslidə Amoriylarning padixahı Sihonning mərkizi xəhiri idi; Sihon əslidə Moabning ilgiriki padixahı bilən soküxkan, uning Arnon dəryasiqipa bolovan həmmə zeminini tartıwaloqanıdi.

²⁷ Xu səwəbtin xairlar: —

«Həxbonqa kelinglar!

Mana Sihonning xəhiri yengiwaxtin kurulsun,
Sihonning xəhiri məhkəm kılinsun.

²⁸ Qünki Həxbonning eżidin qikət bir ot,
Sihonning xəhəridin bir yalkun yalkunlap,
Yutuwətti Moabtiki Ar xəhərinin,
Arnondiki egiz jaylarning əmirlirini.

²⁹ Way sanga eý Moab!

Həy Kemoxning ümmiti, tügəxtıngar!

Qünki Kemox eż oozullirini қaqkunoja aylandurdi,
Kızılınrı əsirlikkə berip, Amoriylarning padixahı Sihonoja tutup bərdi!³⁰ Biz ularni yıkitiwattuk,
Həxbon taki Dibonoja һalak boldı;
Biz həttə Nofahkığ (Nofahtin Mədəbaqa yetidi) ularning yurtini wəyran kiliwəttük! — dəp
xeir yezixkənidi.

³¹ Xuning bilən Israillar ənə xu tərikdir Amoriylarning yurtiqa orunlaxtı.³² Musa Yaazərnı qarlap kelixkə qarlıquzıqları əwətti; andin Israillar Yaazərnıng yeza-kıxlaklarıni ixojal kılıp, u yərlərdiki Amoriylarını yeridin kooqliwətti.³³ Xuningdin keyin Israillar burulup, Baxanning yolu
lini boylap mangdi; Baxanning padixahı Og wə uning barlıq həlkı qikip ədrəyədə Israillar bilən

^{21:18} «şəxş qıraqıquning sezi bilən» — baxka birhil tərjimi: — «tayaklı bilən». «həlkning kattılıri kəzəjan, ... həsilili bilən kəzəjan» — bu ixning xu alahidilikli barkı, pəkət addiy puhralarla əməs, həlkning kattılırimu əmgək kılıp kuduł kolaxtı.

^{21:21} «İzahat» — «Qan.» 2:26-3:11nimu körüng.

^{21:21} Qan. 2:26; Hək. 11:19

^{21:22} Qəl. 20:17

^{21:23} Qan. 2:30; 29:7; Yə. 24:8; Hək. 11:20

^{21:24} «Ammoniyarning qegrisiqipa igilidi» — baxka birhil tərjimi: «Ammoniyarning qegrisi Yaazər idi» (32-ayətni körüng).

^{21:24} Qan. 2:33,37; 29:7; Yə. 12:2; 24:8; Hək. 11:2; Zəb. 135:10-12; 136:19-21; Am. 2:9

^{21:25} Qan. 2:34,35

^{21:28} Yəx. 48:45

^{21:29} «Kemox» — Kemox Moab qoqunoqan but idi. Moabiylarning uningoja eż balılırını kurbanlık kılıx aditi bar idi («2Pad.» 3:27ni körüng). Bu tariħka қariojanda, Kemoxning «eż həlkigə» həq paydisi bolmioqanıdi!

^{21:29} 1Pad. 11:7, 33

^{21:30} «biz ularnı yıkitiwəttük» — yaki «biz ularoja attuk».

«Qəl-bayawandiki səpər»

jəng kılıxka səp tüzdi.³⁴ Pərwərdigar Musaqa: — Qorkma, Mən uni, uning barlık həlkı həm zeminini қолуного тапхуримən; sən uni ilgiri Həxbonda turuxluq Amoriylarning padixahı Sihonni kılıqandək kılısan, — dedi.³⁵ Xuning bilən ular Oğ bilən uning oğullarını həm barlık həlkining birini koymay kırıp taxlıdı wə uning zeminini igilidi.

Moab padixahı Balakning Balaamni Israilni қarоqaxka qakirixi

22¹ Israillar yənə yoloq qikip Moab tüzlənglikliridə, yəni Iordan dəryasining xərk təripida, Yerihoning udulida qedir tikti.² Israillarning Amoriylarqa kılıqan ixlirinинг həmmisini Zipporning oqlı Balak kərüp turoqanıdi.³ Moablar həlkətin intayın korkuxtı, qünki ular bək kəp idi; Moabiyalar Israillarning sawəbidin bək alaķazadə bolup ketixti.⁴ Moabiyalar Midian aksakallırıqo: «Bu bir top adəm ətrapımızdiki həmmə nərsini, huddi kala etizdiki otñi yalmıqandək yalmap yəp ketidiojan boldı» — deyixti. U qaođda Zipporning oqlı Balak Moabning padixahı idi.

5 U əlqilərni Beorning oqlı Balaamning aldioja, Balaamning ana yurtidiki uluq dərya boyidiki Petor xəhiringə berip, Balaamni qakirip kelixka əwətip: padixahımız: — «Karisila, bir həlk Misirdin qikkənidi; mana, ular pütün zeminoğa yamrap kətti, mana ular bizning udulimizoşa kelip qüxti..⁶ Ular meningdin küqlük boloqaqka, əmdi əzləri kelip bu həlkni mən üçün bir қarоqap bərgən bolsıla; bəlkim mən ularni yengip, bu zemindin կօղլա pikkirixim mümkün; qünki əzləri kimə bəht tilisilə xuning bəht կողմանlığınızı, kimni қarоqisila, xuning қarоqixka қalidiojanlığınızı bilimən» dəydu, dəngər, — dedi.⁷ Moabning aksakallırı bilən Midiyanning aksakallırı kollırıda pal selix in'amlırını elip mangdi; ular Balaamning aldioja kelip Balakning gəplirini yətküzdü.⁸ Balaam ularoja: —

Bügün ahxam muxu yerdə konup kelinglər, mən Pərwərdigarning manga kılıqan səzi boyiqə silərgə jawap yətküzimən, — dedi. Xuning bilən Moabning xu əmirliri Balaamningkida konup kəldi..

9 Huda Balaamningkiga kelip: —

Sening bilən billə turoqan bu adəmlər kim? — dewidi,¹⁰ Balaam Hudaqa: — Moab padixahı Zipporning oqlı Balak əlqilərni əwətip manga:¹¹ «Karisila, Misirdin bir həlk qikkənidi, ular pütün zeminoğa yamrap kətti; bu yərgə kelip mening üçün ularni қarоqap bərsilə, xundak kilsila bəlkim ularni yengip, bu yərdin կօղլιetalixim mümkün» — dedi, — dedi.

12 Huda Balaamoja:

Sən ular bilən billə barsang bolmayıdu, u həlkni қarоqisangmu bolmayıdu, qünki ularoja bəht-bərikət ata kılinojan, — dedi.¹³ Balaam ətigən turup Balakning əməldarlırıqo: —

Silər ez yurtungularoja kəytip ketinglər, qürki Pərwərdigar mening silar bilən billə beriximoja ruhsat kilmidi, — dedi.¹⁴ Moabning əməldarlıri kopup Balakning yenioqa kelip uningoja: — Balaam biz bilən billə kelixkə unimidi, — dedi.

15 Xuning bilən Balak tehimu kəp wə tehimu mətiwər əməldarları əwətti,¹⁶ Ular Balaamning aldioja kelip uningoja: —

«Zipporning oqlı Balak mundak dəydu: — «Həqnemə silining yenimoja kelixlirini tosumioqay; qünki mən əzlərini zor xan-xəhrətkə igə kılımən; nemə desilə makul dəymən; xunga manga əxu həlkni қarоqap bərsilə bolidu», — dedi.

18 Balaam Balakning hizmətkarlırıqo jawabən: —

21:33 Қан. 3:1; 29:7

21:34 Зəb. 136:20

21:35 Зəb. 136:20, 21, 22

22:5 «Balaam» — Balaamning kim ikənlilikə toqıruluk yənə «қoxumqə söz»imizni kərüng.

22:5 Үə. 24:9

22:8 «Uluq dərya» — Əfrat dəryasını kərsitixi mümkün.

«Qəl-bayawandiki səpər»

Balak manga əzining altun-kümüxkə lik tolqan eż eyini bərsimu, məyli qong yaki kiqik ix kılıy, Hudayim Pərwərdigarning manga buyruqlarından həlkip ketəlməymən.¹⁹ Silərmə bugün ahxam muxu yerdə konup kelinglər, Pərwərdigar yənə xu ixlər toqrisida manga nemə dəydikin, xuni biləy, — dedi.

²⁰ Xu keqisi Huda Balaamningkigə kelip uningoja: —

U xixilər seni təklip kılıp kəlgən bolsa, ular bilən billə baroqin, lekin sən Mening sanga eytidioqlanlırim boyiqə ix kılıxing kerək, — dedi.

Pərwərdigarning Pərixtisi bilən Balaamning exiki

²¹ Balaam atığən turup exikini toküp Moabning əmirliri bilən billə mangdi.²² Huda Balaamning mangjanlığının oğazplandi; Pərwərdigarning Pərixtisi uni tosuxkə yolda turattı. U xu qaoında exikigə minip ikki oqlamı bilən billə ketiwattatti.²³ Mada exək Pərwərdigarning Pərixtisinin əqliqə kiliq aloqan hələ yolda turojanlığını kərüp, yoldın qıkıp etizlik bilən mengiwidi, Balaam exəknı yoloq qıkıp mengixkə dumbalap urdi.²⁴ Pərwərdigarning Pərixtisi ikki təripi tosma tam bilən tosaloqan üzümzarlıktı tar bir yolda turuwaldı.²⁵ Exək Pərwərdigarning Pərixtisini kərüp, tamoqa kistilip mengip, Balaamning putini tamoqa kıştəp yarilandurup koydi; Balaam exəknı yənə dumbalidi.²⁶ Pərwərdigarning Pərixtisi bolsa yənə aldiqıraq berip, ong ya soloqa buruluxkə bolmaydiqan tehimu tar bir yerdə kütüp turdu.²⁷ Exək Pərwərdigarning Pərixtisini kərüp mangmay, Balaamning astida yetiwaldı; Balaam kəttik hapa bolup, exəknı həsisi bilən kəttik dumbalap kətti.²⁸ Bu qaoında Pərwərdigar exəkkə zuwan kirgüzüwidi, exək Balaamoja: — Meni üç kətim dumbalaydiqanoja sanga nemə yamanlık kıptımən? — dewidi,²⁹ Balaam exəkkə: —

Sən meni sətləxtürdüng, kolumna kiliq bolqan bolsa idi, seni qepip eltürüwetəttim! — dedi.

³⁰ Exək Balaamoja: — Mən seninki bolqinimdin tartip minip kəlgən exiking mən əməsmə?

Ilgiri mən sanga muxundak kılıx aditim bolup bakşanmu? — dewidi,

— Yak, — dedi Balaam.

Balaamning əyiblinixi

³¹ Ənə xu qaoında Pərwərdigar Balaamning kezlrinini aqtı, Balaam Pərwərdigarning Pərixtisinin kiliqini oqlipidin qıkırıp, yolda turojanlığını kərdi; u yərgə bexini koyup sajdə kıldı.

³² Pərwərdigarning Pərixtisi uningoja: —

Sən exikingni nemə üçün üç kətim dumbalaysən? Əqliqinə, mangojan yolung Mening nəzirimdə tətür bolqoqka, seni tosuxkə qılqırqı Mən Əzüm idim.³³ Exək Meni kərüp üç kətim Mening aldimdin burulup kətti; əgər exək Mening aldimdin burulup kətmigən bolsa, Mən allikəqan seni eltürüp exəknı tirik kəlduroqan bolattım, — dedi.

³⁴ Balaam Pərwərdigarning Pərixtisigə: —

Mən gunahkarmən, Əzlirining yolda meni tosup turojanlıklärini kərməptimən; mubada əmdi mening berixim nəzərliridə rəzil kərünsə, mən kaytip ketəy, — dedi.

³⁵ Pərwərdigarning Pərixtisi Balaamoja yənə: — Boptu, bu xixilər bilən billə baroqin, bırak pəkət Mən sanga degən səznila degin, — dedi. Xuning bilən Balaam Balakning əməldarlırı bilən billə mangdi.

^{22:18} Qəl. 24:13

^{22:22} «Pərwərdigarning Pərixtisi» — Təwrat dəwriddə intayın alahidə bir xəhs idi. Bəzi ixlarda U Hudanıng ornida kərünətti (masilən, Təvrattiki «Yar.» 16:4-17-ayət, 18-babni həmdə «Təbirlər»nimü kərüng).

^{22:23} 2Pet. 2:16; Yəh. 11

^{22:28} 2Pet. 2:16; Yəh. 11

^{22:32} 2Pet. 2:15

«Qəl-bayawandiki səpər»

Balaknıg Balaamni ƙarxi elix

³⁶ Balak Balaamni keliwetiptu dəp anglap, ƙarxi elix üçün Moabning Arnon dəryasining boyidiki, qegrining əng bexidiki xəhirigə kəldi: ³⁷ — Mən silini qakjrixka xunqə jiddiy əlqi əwətkənidim, nemə üçün kelixkə unimidilə? Mən silini xan-xəhrətkə iğə kılalmayıttımmu? — dedi Balak Balaamoja.

³⁸ — Karisila, mana kəldiməq, əmdi mən eż aldimoja birnemə deyələytiimmu? — dedi Balaam, — Huda aqzimoja nemə gəpnı salsa, mən xunila dəymən.

³⁹ Balaam Balak bilən billə yoloqa qikip Kiriat-Huzotka kəldi. ⁴⁰ Balak kala, köylərni soyup kurbanlıq kılıp, ularning gəxidin Balaam wə uning bilən billə bolovan əmirlərgə əwətip bərdi.

⁴¹ Andin Balak ətisi sahərdə Balaamni Baalning egiz jaylirioqa elip qikti; u xu yərdin Israil halkınınıq əng qattiki bir kışmini kerdi..

Balaq bilən Balaamning kurbanlıq sunuxi

23 ¹ Balaam Balakka: —

Sili muxu yərgə manga yəttə ƙurbangah yasitip bərsilə, muxu yərgə yənə yəttə buğa bilən yəttə қoxçarmu hazırlap bərsilə, — dedi. ² Balak Balaamning deginidək kılıp bərdi; Balak bilən Balaam ikkisi hərbir ƙurbangahka kurbanlıq kılıxka bardin buğa bilən bardin қoxçar sundı. ³ Balaam Balakka: —

Sili eż kəydürmə kurbanlıqlırıning yenida tursila, mən aldioqa barımən, Pərwərdigar mening bilən kərəxüxkə keləmdikin? U manga nemə dəp kərsətmə bərsə, mən əzlirigə xuni dəp berimən, — dedi wə bir dəngə qikti.

⁴ Huda Balaam bilən kərəxti; Balaam Hudaoja: —

Mən yəttə ƙurbangah hazırlattim, hərbir ƙurbangahka kurbanlıq süpitidə bardin buğa bilən bardin қoxçar sundum, — dedi. ⁵ Pərwərdigar Balaamning aqzioja bir səzni selip: — Balakning yenioqa kaytip berip uningoja mundak, mundak degin, — dedi. ⁶ Xuning bilən u Balakning yenioqa kaytip bardi. Mana, u wə Moabning barlık əmirləri uning kəydürmə kurbanlıqınıning yenida turatti.

Balaamning birinqi kətim bexarət berixi

⁷ Balaam kalam səzini aqzioja elip mundak dedi: —

Balaq meni Aram degən yurttin,

Moab xahi Balak meni məxrik taoqlırıdin elip kelip,

Mundak dedi: —

Kəl, mening üçün Yakupni ƙaroqiojin.

Kəl, Israilni rasa bir səküp əyibligin.

⁸ Təngri Əzi ƙaroqimiqan birawni mən ƙandaq ƙaroqay?

Pərwərdigar Əzi səküp əyiblimiqan birawni man ƙandaq səküp əyibləy?

⁹ Mən ƙoram taxlarning qoqqılırida turup uni kerməktimən,

Dəndlərdə turup uningoja nəzər salmaqtımmən;

Mana, ular yəkkə yaxaydiojan bir ƙowm,

^{22:36} «əng bexidiki xəhirigə» — padixaḥning mehmanni ƙarxi elix üçün, xunqə uzun yoloqa berip aldioqa qikixi uningoja bolovan qongkur hərəmtini bildürük üçün idi, əlwətta.

^{22:41} «Baalning egiz jaylirioqa elip qikti» — «Baal» butnung ismi. Xu qaqlarda butpərəslər daim eż butlirioqa kurbanlıq kılıp ibadət kılıxka yekin ətraptiki məlumat birnəqqə egiz jaylar oqa qıkattı. Baxka birhil tərjimi: «Bamot-Baal oqa elip qikti».

^{23:7} «kalam səzis» — Huda egetkən sez (5-ayətni kerüng). Garqə Balaam oski adam, hətta «sahta pəyoqəmbər» wə palçı bolojını bilən, Huda muxu yərdə uning aqzı arkılıq Israiloja bolovan mehriñ-xəpkitini enik kərsitidu.

«Qəl-bayawandiki səpər»

Ular baxka қowmlarning qatarida sanalmaydu.

¹⁰ Yakupning topilirini kim hesablap qikalaydu?

Hetta Israilning tettin birinimu kim sanap qikalaydu?

Mening jenim həkçaniyning olümidək olsun,

Mening ahirim uningkidək bolqay!..

¹¹ Balak Balaamoja қarap: —

Sən manga nemə kiliwatisən?! Mən seni düxmənlirimni қaroqap berixkə qaquiritkan tursam, mana sən əksiqə pütünləy ularoqa amat tiliding! — dedi.

¹² — Pərwərdigarning aqzimoqa saloqını yetküzükə kengül köymisam bolamti? — dəp jawap bərdi Balaam.

¹³ Balak Balaamoja: — Mening bilən billə baxka bir yərgə barsila, ularni xu yərdin kərələyla; bıraq ularning həmmisini əməs, ularning qegriddiki bir kisminila kərələyla; sili xu yərdə turup ularni mən üçün қaroqap bərsilə, — dedi.

¹⁴ Xuning bilən Balak Balaamni «Zofimning dalası»¹⁴qa, Pisgaq teqininq qokkisiqə baxlap berip, xu yərdə yəttə kurbangah saldurup, hərbir kurbangahka kurbanlıq süpitidə birdin buķa, birdin koxkar sundı. ¹⁵ Balaam Balakqa: —

Sili muxu yərdə ezlirining kəydürmə kurbanlıqlarining yenida turup tursila, mən awu yakka berip kərəxüp keləy, — dedi. ¹⁶ Pərwərdigar Balaam bilən kərəxüp, uning aqzioqa bir səzni selip: —

Sən Balakning yenoqa kaytip uningoqa mundak, mundak, degin, — dedi. ¹⁷ Balaam Balakning yenoqa kaytip kəlgəndə, mana, u wə Moabning barlık əmirliri uning kəydürmə kurbanlıqlarining yenida turattı.

— Pərwərdigar nemə dedi? — dəp soridi Balak.

Balaamning ikkinqi qetim bexarət berixi

¹⁸ Balaam kalam səzini aqzioqa elip mundaq dedi: —

«Həy Balak, sən kəpop angliojin,

Ah, Zipporning oqlı, manga կulaq saloqin.

¹⁹ Təngri insan əməstur, U yaloqan eytmaydu,

Yaki adəm balisimu əməstur, U puxayman kilmaydu.

U degənikən, ixka axurmay կalamdu?

U səz kılqanikən, wujudka qikarmay կalamdu?..

²⁰ Mana, manga «bərikətlə» dəp tapxuruldi,

U bərikətligənikən, buni mən yanduralmaymən.

²¹ U Yakupta həq gunah kərmigən,

Israilda naħəklikni uqratmiojan.

Hudasi Pərwərdigar uning bilən billə,

Padixahning təntənə awazi uning arisididur...»

^{23:9} Kan. 33:28

^{23:10} «Yakupning topilirini kim hesablap qikalaydu?» — mənisi bəlkim «tolilikdə topidak bolqan Yakupni kim hesablap qikalaydu?» — deyindək bolux kerək.

^{23:14} «Zofimning dalası» — yaki «Kezətqilerning dalası».

^{23:15} «kərəxüp keləy» — Pərwərdigar bilən kərəxüs, əlwəttə. Balaam Balakni hapa kılmaslıq üçün, bəlkim Pərwərdigarning namini biwasıta tiləja almayıdu.

^{23:16} Qəl. 22:35

^{23:19} 1Sam. 15:29; Yak. 1:17

^{23:21} «naħəklik» — yaki «balayı'apət» yaki «balayaپətning səwəbi». «padixahning təntənə awazi» — yaki «padixahning (karxi elinin) tantənisi».

^{23:21} Zəb. 32:1, 2; 51:9-10; Yər. 50:20; Rim. 4:7

«Qəl-bayawandiki səpər»

²²Təngri uni Misirdin elip qıkqan;
Uningda yawa kaliningkidək küq bardur.
²³Qünki Yakuplaroja əpsun karoja kəlməydu,
Israillarojumu pal karoja kəlməydu.
Waktı-saiti kəlgəndə,
Yakup bilən Israil tooprısida: —
«Təngri nəkədər karamət ix kılıp bərgən-hə!»
Dəp jakarlanmay kəlməydu!

²⁴Mana, bu kowm qixi xirdək köpidu,
Ərkək xirdək əddini ruslaydu;
Əzi owlıqan owni yemigüqə,
Əltürgənlərning kənini iqmigüqə,
Hərgiz yatmaydu!».

²⁵Balaq Balaamoja: — Boldi, sili ularni azraqmu karojimisila, ularoja amətmu tilimisil! — dedi.
²⁶Balaam Balakka jawab kılıp: — Mən siligo: — «Pərvərdigarning manga eytkanlırinining həmmisigə əmlə kilmisam bolmaydu» deyən əməsmidim? — dedi.

Balaamning üqinqi ketim bexarət berixi

²⁷Balaq Balaamoja: — Kəlsilə, mən silini baxxə bir yərgə apiray, Hudanıng nəziridə sili xu yərdə turup ularni karoxaxlrı muwapiq tepilərmikin? — dedi. ²⁸Xuning bilən Balaq Balaamni baxlap, qəl-bayawanıqə karaydiojan Peor teoqining qokkisiqə kəldi.

²⁹Balaam Balakka: — Sili bu yərdə manga yəttə kurbangah saldurup bərsilə, yəttə buğa bilən yəttə koxkarmu təyyarlap bərsilə, — dedi. ³⁰Balaq Balaamning deginidək kıldı, hərbir kurbangahka bardin buğa bilən bardin қoqkar sundı.

24¹Balaam Pərvərdigarning Israillarоja bəht-bərikət ata kılıxni muwapiq kərgənlikini kerüp yetip, aldinkı ikki ketimkjidikidək sehir ixlixtixə barəmidi, bəlkı yüzini qəl-bayawan tərəpkə ətarattı. ²Balaam bexini kətürüp Israillarning kəbilə boyiqə qedirlarda olturnaklaxkanlıqını kerdilər, Hudanıng Rohı uning üstigə qüxti. ³Xuning bilən u aqzıqə kalam səzini elip mundaq dedi: —

«Beorning oqlı Balaam yətküzidiojan kalam səzi,
Kəzi eqilmiojan adəmning eytidiojan kalam səzi,
⁴Yəni Təngrininin səzlərini angliojuqi,
Həmmigə Ədirnning alamat kərünüxini kərgüqi,
Mana əmdi kəzi eqilip düm yikilojan kixi yətküzgən kalam səzi: —

⁵Ah, Yakup, qedirliring nəkədər güzəl,
Turaloqluring nəkədər güzəl, ah, Israil!

⁶Goya kengəygən dərya wadiliridək,
Huddi dərya boyidiki baqlardək,
Goya Pərvərdigar tikip estürgən ud dərəhliridək,
Dərya boyidiki kədir dərəhliridək;

^{23:22} «uningda yawa kaliningkidək küq bardur» — ibraniy tilida «uning yawa kalining münggüzləri bardur».

^{23:22} Qəl. 24:8

^{24:4} «kezi eqilip düm yikilojan kixi yətküzgən kalam səzi» — baxxə birhil tərjimisi: «... kezli eqilən adəm eytidiojan kalam səzi», yəni «Təngrininin səzlərini angliojuqi, Həmmigə Ədirnning alamat kərünüxini kərgüqi, kəzi oquq turup düm yikilojan kixi yətküzgən kalam səzi». Mumkinliki barkı, Balaam 22-babtiki wəkəni əsləydi; xu qəsəd «Pərvərdigarning Pərixtisi»ni uning exiki kərgən, əmma u kərmigən, andin Huda «uning kəzini aqtı»

«Qəl-bayawandiki səpər»

⁷ Sular uning socqiliridin ekip qıkıldı,
Əwladlıri süyi mol jaylarda bolidu;
Padixahı Agagdin exip ketidu,
Uning padixahlılıqı üstün kılınıp güllinidu..

⁸ Təngri uni Misirdin elip qıkqan,
Uningda yawa bukining küqi bardur;
Düxmən əllərni u yəp ketidu,
Ustihanlırını ezip taxlaydu,
Okya etip ularnı texip taxlaydu..

⁹ U baqırlap yatsa, ərkək xirdək,
Yatsa həm qixi xirdək,
Kim uni қozоjитиха petinar?
Kim sanga bəht-bərikət tilisə, bəht-bərikət tapidu.
Kim seni қаројisa, қаројixқа ketidu»..

¹⁰ Balak Balaamoja aqqiklinip, kolini kolioja urup kətti; Balak Balaamoja: — Mən silini düxmi-nimni қarојap berixka қıqkirtkanidim wə mana, sili üq ketim pütünləy ularqa amət tilidilə!

¹¹ Əmdi tezdir yurtliriqa keqip kətsilə; mən əslidə silining izzət-hərmətlirini katta қilay degənidim, mana Pərvərdigar silini bu katta izzət-hərmətikə nail boluxtin tosup koydi, — dedi.

¹² Balaam Balakka: — Mən əslidə əzlirining əlqılırlığa:¹³ «Balak manga əzining altun-kümükəlik tolojan əz eyini bərsimu, Pərvərdigarning buyruqjinidin һalkip, əz məylimqə yahxi-yaman ix қılalmaymən; Pərvərdigar manga nemə desə, mən xuni dəymən» degən əməsmidi m? ¹⁴ Əmdi mən əz həlkiməgə käytimən; kəlsilə, mən əzlirigə bu həlkinqı künflərning ahirida silining həlkilirigə қandak muamilə қılıdıcılanlığını eytip berəy, — dedi.

Balaamning tətinqi ketim bexarət berixi

¹⁵ U kalam səzini aqzıqıja elip mundak dedi: —

Beorning oqlı Balaam yətküzidiojan kalam səzi,
Kezli eqilmiojan kixi eytikan kalam səzi,

¹⁶ Təngrining səzlərini anglioquqi,
Həmmidin Aliyning wəhiylirini bilgüqi,
Həmmigə Kadirning alamət kərünüxini kərgüqi,
Mana əmdi kəz eqilojan düm yikiliojan kixi yətküzidiojan kalam səzi: —.

¹⁷ Mən Uni kərimən, lekin hazır əməs;
Mən Uningoja karaymən, lekin yekin yərdin əməs;
Yakuptin qıçar bir yultuz,
Ketürülər Israildin bir xahənə əhasa;
Qekiwetər u Moabning qekisini,

^{24:7} «Agag» — bəlkim Amalək yaki ularning ətrapidiki həlkərning padixahlırinin unwani idi. «1Sam.» 15:8ni kərüng. —Baxka bir hil tərjimisi «Gog».

^{24:8} Qəl. 23:22

^{24:9} Yar. 49:9; Qəl. 23:24

^{24:13} Qəl. 22:18

^{24:16} «kəz eqilojan düm yikiliojan kixi yətküzidiojan kalam səzi» — baxka birhil tərjimisi: «... kezli eqilojan adam eytiqojan kalam səzi». Demək, «Təngrining səzlərini anglioquqi, Həmmigə Kadirning alamət kərünüxini kərgüqi, kəz qoq düm yikiliojan kixi yətküzən kalam səzi».

«Qəl-bayawandiki səpər»

Barlıq Xetlərning bexini yanjiydu...¹⁷

¹⁸ Edom uningoja təwə bolidu,

Yənə tehi düxmini Seirlar uningoja təwə bolidu;

İsrail bolsa baturluk kıldı.

¹⁹ Yaquptin qıkkən biri səltənət süridu, Xəhərdə қalojan həmməylənni yokitidu».²⁰

Balaamning ahirki bexariti

²⁰ Andin Balaam Amaləknı kərüp, mundağ kalam sözünü eytti: —

«Amalək idi əslı əllər arisida bax,

Əmdi əhalakəttür təkdir-kısmıti»..

²¹ Andin Balaam Keniylərni kərüp mundağ kalam sözünü eytti: —

«Sening makaning mustəhkəm bolup,

Qanggang қoram tax iqidə bolsimu,

²² Lakin silar Keniylər əhalak kılınip turisilər;

Taki Axur silərni tutğun kılıp kətküqə».²³

²³ Balaam yənə kalam sözünü dawam kılıp mundağ dedi: —

«Ah, Təngri bu ixlarnı қalojan qeojida,

Kim tirk əelixkə əadir bolar?

²⁴ Kittim tərəpliridin kemilər kelip,

Zulum-zəhmət salidu Axuroja,

Zulum-zəhmət salidu Ebərgə;

Lakin Kittimdin kəlgüqi əzimu əhalakətkə yüzlənər..

²⁵ Xuning bilən Balaam ornidin կopup əz yurtioja կayıtti; Balağmu əz yolioja mangdi.

24:17 «yekin yərdin əməs» — yaki «pat arida əməs». «Xetlər» — məlum əhbəlini yaki tehimu mumkinliki baxğı, Adəm'atining oqlu Xetning əwlədlirini, yəni (Nuḥ pəyojəmbərning əwlədləri bolovan) barlıq insanları kərsitixi mumkin. Undakta bu bexarət Məsihning barlıq insanlar üstündin hökümrənlük kılıdıcıyanlığını kərsitidü. «Xetlər» degənning baxka birhil tarjimi: «əpoqoja-topilan kötürgüçlər». «bəxərətni xərəflex» — bu bexarət (16-19) awwal Dawut padixağını, andin Dawutning əwlədi bolovan Məsihni kərsitidü. Bu bexarətə Dawut padixağın Moab, Edom wə Seirni (Seir Edom turojan yurtning baxka bir ismi) ixojal kılıdıcıyanlığı eytildi, dərəkə Dawut u yarlarını ixojal kılıdu («2Sam.» 8:2, «Zəb.» 60:1-2). Ahırkı zamanda Məsih Israileni kütküzük üçün, İsraillarning düxmənliliqə xu ohxax ixlarnı kılıdu.

24:17 Yer. 48:45

24:19 «Xəhər» — bəlkim Moabning paytahtını kərsitixi mumkin. «Xəhərdə қalojan həmməylən» degənning baxka birhil tarjimi: «xəhərninq kəldükü» (demək, xəhərninq əhalanın yərləri).

24:19 2Sam. 8:14

24:20 «Amalək idi əslı əllər arisida bax» — bəlkim həjwiy, kinayilik gəp. Amalək degen əl Israileja birinqi bolup hujum əhalanı, bəlkim ular ezlərini «ollərninq bexi» dəp qəoqlijan boluxi mumkin — Lakin ular əhalak bolidu. Bu ix awwal Saul padixağ («1Sam.» 14-15-bab) andin Dawut padixağ arklılıq («1Sam.» 27:8, «2Sam.» 12:8), ahırda Ximeonlar arklılıq bolovan («2Tar.» 4:34).

24:22 «Axur» — Asuriyəni kərsitidü. Bexarət bəlkim Asuriyə imperiyəsi təripidin əməlgə axurulovan. Asuriyə imperatorı Tiglat-Pilasar III miladiyədin ilgiriki 742-yili, Xalmanəzər V miladiyədin ilgiriki 722-yili keniylərni İsraillər bilən birgə tutğun kılıp elip kətkən boluxi mumkin. Bəzi alimlər bexarətni baxka bir «Axur» dəp atalojan əhəknı kərsitidü, dəp karaydu («Yar.» 253, «2Sam.» 2:9).

24:24 «Ebər» — İbraniyların ajdadını, xundakla muxu yərdə Yəhədiy əhəknini kərsitixi mumkin. «Kittim» — Təvratın awwali dawrlarıdırda «Kittim» Kretlərini kərsitidü. Bexarət awwal miladiyədin ilgiriki 13-asırda Filistilərlərning ottura xərkə tajawuz kılıxını kərsitidü. Keyinkı wakıtlarda «Kittim» degen bu isim Ottura Dengiz tərəptin yaki məqrərib tərəptin kılıp tajawuz kılıdıcıyan hərkəsiyəlliərni kərsətkən. Xunga bu bexarət yənə Rim imperiyəsinin ottura xərkə tajawuz kılıxını (miladiyədin ilgiriki 190-yili baxlanovan) kərsitixi mumkin («Dan.» 11:30ni wə izahatları kərung). Ahır berip Rim imperiyəsi əhalak boldı; u ahır zamanda yənə bir kətim dəjjalning baxkəruxi astida bolup, yənə bir xəkildə pəyda boluxi mumkin; ahirdə Məsih dəjjalning imperiyəsini mütlək əhalak kılıdu.

«Qəl-bayawandiki səpər»

Israillarning Peorda eziketurulup buzukluk kılıxi

25¹ Israillar Xittimda turojan məzgildə, həlk Moab kızliri bilən buzukluk kılıxka berilip kətti..² U kızlar Israillarnı eż ilahlırişa atalojan qurbanlıqlarоja qatnixixka qəkirdi; Israilların qurbanlıqlardın yəydiqan, ularning ilahlırişa birlikdə qoqunidioqan boldi..³ Israillar Baal-Peor bilən ənə xu tərikidə baqlinip kətkənlikli üçün, Pərwərdigarning Israillarоja aqqikı közəydi.

⁴ Pərwərdigar Musaqa: —

Pərwərdigarning kəttik əqəzipi Israillarоja qüxmisin üçün, həlkning əmirlirining həmmisini tutup, ularni Mening aldimda aptapta esip koyojin, — dedi..

⁵ Xuning bilən Musa Israilning sorakqilirioqa: — Silər berip hərbiringlar əzünglarning Baal-Peor bilən baqlinip kətkən adəmlirini eltürüwetinglar, — dedi.

⁶ Wə Musa pütkül Israil jamaiti bilən jamaət qedirining dərwazisi aldida yığa-zar kılıp turuwtakanda, mana Israillardin bərəylən kelip ularning kəz alındıla Midiyaniy bir kızni eż kərindaxlırının yenioja elip mangdı.⁷ Kahin Həruning nəwrısı, Əliazarning oöli Finihas buni körüp, jamaət iqidin qoptı-də, qolioja nəyzə elip,⁸ həlikı Israil adəmning arkısidin qedirning iqtirigə kirip, kiz bilən ikkisining ərnioja nəyzə tilkiwətti. Israillar arısında tarkalojan waba ənə xu qaoqıla tohtidi.⁹ Xu qaoqda waba tegip əlgənlər jəmiy yigirmə tət ming adəmgə yətkənidi..

¹⁰ Andin Pərwərdigar Musaqa mundak dedi: —

¹¹ — «Kahin Həruning nəwrısı, Əliazarning oöli Finihas Meni dəp wapasızlıkkə boləjan həsitimni eż həsiti bilip, Mening Israillarоja boləjan əqəzipimni yandurdi. Xunga gərqə Mən wapasızlıkkə boləjan həsitimdin əqəzəpləngən bolsammı, Israillarnı yokitiwətmidim..¹² Xunga sən: — «Manı, Mən uning oja eż aman-hatırjəmlik əhdəmni təkcdim kılımən!..¹³ Bu əhdə uningoja wə uning əwlədlirioja təwə bolidiojan mənggülük kahinlik əhdisi bolidu, qunki u eż Hudasını dəp wapasızlıkkə həsət kılıp, Israillar üçün kafarət kəltürdü» — dəp jakarliojin».

¹⁴ Əltürülgən yəni həlikı Midiyaniy kiz bilən billə əltürülgən Israil adəmning ismi Zimri bolup, Saluning oöli, Ximeon kəbilisidiki bir jəmətning əmiri idi.¹⁵ Əltürülgən Midiyaniy kızının ismi Kozbi bolup, Zurning kizi idi; Zur bolsa Midiyaniy bir kəbilining baxlıkı idi.¹⁶ Pərwərdigar Musaqa: —

¹⁷ Sən Midiyaniylarоja aram bərməy zərbə bərgin;¹⁸⁻¹⁹ Qunki ular hiylə-mikir ixlitip silərgə aram bərmigən; Peordiki ixta, xundakla ularning singlisi boləjan Midiyanning bir əmirining kizi Kozbining ixidimu hiylə-mikir ixlitip silərni azduroqan, — dedi. Kozbi waba tarkalojan künidə Peordiki ix sawəbidin eltürüldi..

Israillarning ikkinqi ketim sanaqtın etküzülüxi

26¹ Wabadin keyin Pərwərdigar Musa bilən Həruning oöli Əliazarоja söz kılıp: —

² Silər pütkül Israillarning jamaiti iqidə yigirmə yaxtin axşan, jənggə qıkalaydioqanları ata jəməti boyiqə hesablaş sanaqtın etküzüngərlər, — dedi.

^{25:1} Qəl. 31:16; 33:49

^{25:2} Zəb. 106:28; Həox. 9:10

^{25:3} «Baal» — butning ismi; «Baal-Peor» degən söz Peor degən jayni «allahıdə baxkuroqan Baal»ni kərsitidu.

^{25:3} Zəb. 106:29

^{25:4} Qən. 4:3; Yə. 22:17

^{25:7} Zəb. 106:30

^{25:9} 1Kor. 10:8

^{25:11} 2Kor. 11:2

^{25:12} Zəb. 106:31

^{25:17} Qəl. 31:2

^{25:18-19} Wəh. 18:6

^{26:1} wabadin keyin — bu waba bilən əyni qaoqda Pərwərdigaroja asiylik kılıqan qonglarning qaldıqları əltürüldi (64-65-aytlarıñı korung).

^{26:2} Qəl. 1:3

«Qəl-bayawandiki səpər»

³ Xuning bilən Musa bilən kahin Əliazar Moab tüzlənglikliridə, yəni Yerihoning yenidiki İordan dəryasining boyida Israillar bilən səzlixip ularqa.⁴ «Pərvərdigarning Musa wə Misirdin qıkkən Israillar oqası buyruqını boyiqə, silərdin yigirmə yaxtin axşanlarning həmmisi tizimlinip sanakṭin etküzülxü kerək» dəp ukturdi. tizimlitilojan sanlar mundak boldi: —

⁵ Israilning tunji oqlı Rubən idi. Rubənning əwlədləri, yəni Hənükning nəslidin boローン Hənük jəməti; Palluning nəslidin boローン Pallu jəməti;⁶ Həzron nəslidin boローン Həzron jəməti; Karmi nəslidin boローン Karmi jəməti.⁷ Bular Rubənning jəmətləri bolup, ulardin sanakṭin etküzülgini jəmiy kırık üç ming yatta yüz ottuz kixi boldi.

⁸ Palluning oqlı Eliab;⁹ Eliabning oğulları Nimuəl, Datən, Abiram idi. Datən bilən Abiram əslidə jamaət iqidin qakirilojan mətiwərlər bolsimu, Korah guruhidikilər Pərvərdigar bilən takallaxkanda, ular bilən birlikip Musa wə Ərəb bilən takallaxkanıdi.¹⁰ Yər aqızını ekip ularni Korah bilən birgə yutup kətkən; xu qaçda Korah guruhidikilərning həmmisi əlgən; baxkilaroja ibrət bolsun dəp, ot uning ikki yüz əllik adimini yutup kətkən.¹¹ Lekin Korahning əwlədləri əlüp kətmigən.

¹² Ximeonning əwlədləri, jəmət boyiqə, Nəmuəlning nəslidin boローン Nəmuəl jəməti; Yamin nəslidin boローン Yamin jəməti; Yakın nəslidin boローン Yakın jəməti;¹³ Zərah nəslidin boローン Zərah jəməti; Saul nəslidin boローン Saul jəməti.¹⁴ Bular Ximeonning jəmətləri bolup, jəmiy yigirmə ikki ming ikki yüz adəm qıktı.

¹⁵ Gad kəbilisidin, jəmət boyiqə, Zəfon nəslidin boローン Zəfon jəməti; Həggi nəslidin boローン Həggi jəməti; xuni nəslidin boローン xuni jəməti;¹⁶ Ozni nəslidin boローン Ozni jəməti; eri nəslidin boローン eri jəməti;¹⁷ Arod nəslidin boローン Arod jəməti; Arəli nəslidin boローン Arəli jəməti.¹⁸ Bular Gad əwlədlərinin jəmətləri bolup, ular jəmətləri boyiqə sanakṭin etküzülgəndə jəmiy kırık ming bəx yüz adəm qıktı.

¹⁹ Yəhūdaning oğulları Er bilən Onan idi; bu ikkisi Ədən zeminidə əlüp kətkən.²⁰ Yəhūdaning əwlədləri, jəməti boyiqə, Xilahning nəslidin boローン Xilah jəməti; Pərəzning nəslidin boローン Pərəz jəməti; Zərahning nəslidin boローン Zərah jəməti.²¹ Pərəzning əwlədləri Həzronning nəslidin boローン Həzron jəməti; Həmulning nəslidin boローン Həmul jəməti.²² Bular Yəhūdaning jəmətləri bolup, ular jəmət boyiqə sanakṭin etküzülgəndə jəmiy yətmix altə ming bəx yüz adəm qıktı.

²³ Issakarning əwlədləri, jəmət boyiqə, Tolaning nəslidin boローン Tola jəməti; Puahning nəslidin boローン Puah jəməti;²⁴ Yaxubning nəslidin bo\$_['axub jemati; Ximronning nəslidin bo\$_['ximron jemati.²⁵ Bular Issakarning jəmətləri bolup, ular jəmət boyiqə sanakṭin etküzülgəndə jəmiy atmix tət ming üç yüz adəm qıktı.

²⁶ Zəbulunning əwlədləri, jəməti boyiqə, Sərədninq nəslidin bo\$_['sred jemati; Elon nəslidin bo\$_['elon jemati; Jahliyelning nəslidin bo\$_['jahliyel jemati.²⁷ Bular Zəbulunning jəmətləri bolup, ular jəmət boyiqə sanakṭin etküzülgəndə jəmiy atmix ming bəx yüz adəm qıktı.

^{26:4} həmmisi tizimlinin sanakṭin etküzülxü kerək — bu sanakṭin etküzünxning məksətləri xübhisizki:

-(1) Ədən zeminin qırğından keyin ular kep ketim jänggə qikixi kerək bolatti. Xuningça təyyarlıq kılıx üçün Israillarning hərbir jängqisi səp-seplərdə orunlaxturuluxi kerək;

-(2) ular Ədən zeminin qırıxlığından turidu; pat arida xu zemin hərbir kəbiligə, jəmətkə, ailigə sanlırioja karap təkşim kılınıdu (34:16-29). Xunga həlkning sanlıri kəbilə-jəmət boyiqə təpsiliy eniklinixi kerək idi;

-(3) Hudanıñ sezinin əməlgə axuruluxi bilən əslidə eziqə karxi qıkkən «qongalar»ning həmmisining yokalojanlığını işpatlaş üçün boldı (64-65-ayətni kerüng).

^{26:4} Qəl. 1:1, 2, 3

^{26:5} Yar. 46:9; Mis. 6:14; 1 Tar. 5:1

^{26:9} «qakirilojan mətiwərlər bolsimu» — baxka birhil tərjimisi: «qakirilojan bolsimu,...»

^{26:9} Qəl. 16:12

^{26:12} «Nəmuəl» — «Yar.» 46:10də «Yəmuəl».

^{26:19} Yar. 38:7, 10; 46:12

^{26:21} Yar. 46:12

«Qəl-bayawandiki səpər»

²⁸ Yüsüpninq oqulliri: — jəmət boyiqə, Manassəh bilən Əfraim idi.²⁹ Manassəhning əvladları: — Makirning nəslidinolojan Makir jəməti (Makirdin Gilead tərəlgən), Gileadning nəslidinolojan Gilead jəməti idi.³⁰ Təwəndikilər Gileadning əvladları: — Yəəzərninq nəslidinolojan Hələk jəməti;³¹ Asriyəlninq nəslidinolojan Xəriyəl jəməti; Xəkəmning nəslidinolojan Xəkəm jəməti;³² Xəmidanıg nəslidinolojan Xəmida jəməti; Həfərninq nəslidinolojan Həfər jəməti.³³ Həfərninq oqlu Zəlofihad oqlu pərzənt kərməy kiz pərzənt kərgən; Zəlofihadning kizlirininq ismi Maħlah, Noah, Höglah, Milkah, Tirzah idi..³⁴ Bular Manassəhning jəmətliri bolup, sanakṭin etküzülgəndə jəmiy əllik ikki ming yəttə yüz adəm qıktı.

³⁵ Təwəndikilər Əfraimning əvladları, jəməti boyiqə: — Xutilahning nəslidinolojan Xutilah jəməti; Bəkerninq nəslidinolojan Bəkar jəməti; Taħanninq nəslidinolojan Taħan jəməti.

³⁶ Xutilaninq əvladları Eranning nəslidinolojan Eran jəməti.³⁷ Mana bular Əfraim əvladlırininq jəmətliri bolup, hərkəysiyi jəmətlər boyiqə sanakṭin etküzülgəndə jəmiy ottuz ikki ming bəx yüz adəm qıktı. Jəmətlili boyiqə, ularning həmmisi Yüsüpninq əvladları idi.

³⁸ Binyaminning əvladları, jəməti boyiqə, Belaninq nəslidinolojan Bela jəməti; Axbañning nəslidinolojan Axbal jəməti; Ahiramming nəslidinolojan Ahiram jəməti;³⁹ Xəfufamning nəslidinolojan Xufam jəməti; Hufamning nəslidinolojan Hufam jəməti..⁴⁰ Ard bilən Naaman Belaninq oqulliri idi; Ardninq nəslidinolojan Ard jəməti; Naamanning nəslidinolojan Naaman jəməti.⁴¹ Bular Binyaminning əvladları bolup, jəmət boyiqə sanakṭin etküzülgəndə jəmiy kırık bəx ming altə yüz adəm qıktı.

⁴² Təwəndikilər Danning əvladları bolup, jəmət boyiqə, Xuhamning nəslidinolojan Xuham jəməti; jəmət boyiqə bular Danning jəmətlili idi.⁴³ Xuhamning həmmə jəməti sanakṭin etküzülgəndə jəmiy atmix tət ming tət yüz adəm qıktı.

⁴⁴ Axirning əvladları, jəmət boyiqə, Yimnahning nəslidinolojan Yimnah jəməti; Yexwinining nəslidinolojan Yexwi jəməti; Beriyahning nəslidinolojan Beriyah jəməti.⁴⁵ Beriyahning əvladları, jəmət boyiqə, Həbərninq nəslidinolojan Həbər jəməti; Malkiəlninq nəslidinolojan Malkiəl jəməti.⁴⁶ Axirning kızining ismi Seraḥ idi..⁴⁷ Bular Axir əvladlırininq jəmətliri bolup, ular jəmət boyiqə sanakṭin etküzülgəndə jəmiy əllik üç ming yəttə yüz adəm qıktı.

⁴⁸ Naftalining əvladları, jəmət boyiqə, Yaħziəlninq nəslidinolojan Yaħziəl jəməti; Gunining nəslidinolojan Guni jəməti,⁴⁹ Yəzərninq nəslidinolojan Yəzər jəməti; Xilləmninq nəslidinolojan Xilləm jəməti.⁵⁰ Bular Naftalining jəmətlili bolup, jəmət boyiqə sanakṭin etküzülgəndə jəmiy kırık bəx ming tət yüz adəm qıktı.

⁵¹ Yukarıklılar Israillardın sanakṭin etküzülgənlər bolup, jəmiy altə yüz bir ming yəttə yüz ottuz adəm qıktı.

⁵² Pərvərdigar Musaqa söz kılıp mundak dedi: —

⁵³ Zemin muxularoqa royhətkə elinojan san boyiqə miras kılıp təksim kılinsun..⁵⁴ Mirasni adəm sani kəp kəbililərgə koprak, adəm sani az kəbililərgə azrak bəl; miras royhəttin etküzülgən adəm saniqə karap hərbir adəmgə bəlüp berilsun..⁵⁵ Halbuki, zemin qək taxlinix yoli bilən bəlünsün; ular miraska əzlirininq ata jəmət-kəbilisining nami boyiqə warislik kılusun..⁵⁶ Miras ularoqa qək taxlax yoli bilən adəm sanining az-kəplükigə karap hərbir ailə-jəmətkə bəlüp berilsun.

^{26:29} Yə. 17:1

^{26:33} Qəl. 27:1

^{26:39} «Xəfufamning» — yaki «Xufamning».

^{26:46} «Seraḥ» — yaki «Sarah».

^{26:53} «royhətkə elinojan san boyiqə» — ibraniy tilida «adəm ismi bilən elinojan san boyiqə».

^{26:54} Qəl. 33:54

^{26:55} Qəl. 33:54; Yə. 11:23; 14:2

«Qəl-bayawandiki səpər»

⁵⁷ Təwəndikilər ata jəmət boyiqə sanaktin etküzülgən Lawiyalar: — Gərxonning nəslidin bolən Gərxon jəməti; Kohatning nəslidin bolən Kohat jəməti; Mərarining nəslidin bolən Mərari jəməti.⁵⁸ Bular Lawiyarning jəmətləri: — Libni jəməti, Hebron jəməti, Mahlı jəməti, Muxi jəməti, Korah jəməti. Kohattin Amram tərəlgən.⁵⁹ Amramning ayalining ismi Yokəbəd bolup, Lawiyning Misirdə tuqulmuş kizi idi; u Amramoşa Hərun, Musa wə ularning aqisi Məryəmni tuşup bərgən.

⁶⁰ Hərundin Nadab, Abihu, Əliazar, Itamar tərəlgən.⁶¹ Lekin Nadab bilən Abihu Pərvərdigarning aldioqa oqayıriy bir otni sunoqanda elüp kətkən.⁶² Lawiyalar iqidə bir aylıktın axşan barlıq ərkəklər sanaktin etküzülgəndə jəməy yigirmə üç ming adəm qıktı. Ular Israillar iqidə sanaktin etküzülmigən, qünki ularoşa Israillar iqidə həqkəndək miras zəmin belüp berilmigən.

⁶³ Yukarıda eytılıqan adamlar Moab tüzləngliklirida, Yerihoning udulidiki Iordan dəryası boyında Musa bilən kahin Əliazar təripidin sanaktin etküzülgən Israillardur.⁶⁴ Bırak bu adəmlər iqidə Musa bilən kahin Hərun ilgiri Sinay qəlidə sanaktin etküzülgəndə sanaktin etküzülgən birmu adəm yok idi.⁶⁵ Qünki Pərvərdigar ular tooprısında: «Ular qəldə elməy kalmaydu» dəp eytənədi. Xunga, Yəfunnəhning oölli Kaləb bilən Nurning oölli Yəxuadin baxkə birimə kalmışdır.

Zəlofihadning kızliri — Miras tooprısidiki alahidə bəlgilimilər

27¹ Yüsünping oölli Manassəhning nəslidin bolən jəmətlər iqidə Manassəhning qəwrisi, Makirning əwrisi, Gileadning nəwrisi, Həfərninq oölli Zəlofihadning kızliri bolup, ularning ismi Mahlah, Noah, Həglah, Milkah, wə Tirzah idi.² Ular jamaət qedirining dərvazısı aldioqa kelip, Musa bilən kahin Əliazar wə əmrirlər bilən pütkül jamaətning alidda turup:³ — Bizning atımız qəldə elüp kətkən; u u yərdə Pərvərdigaroja hujum kılıqlı yioqiloşanlardın əməs, yəni Korah guruhiyidiliklərin əməs; u bəlkı əz gunahı iqidə elgən, wə uning oöşlə pərzənti yok idi.⁴ Nemə üçün atımızning oölli yokluğunu səwəblik uning nami uning jəmətidin eqürüwetili? Əzlirining bizgə atımızning kərindaxlıları katarıda miras bəlüp berixlirini etünimiz, — dedi.

⁵ Musa ularning bu ixini Pərvərdigarning aldioqa koydi.⁶ Pərvərdigar Musaoşa sez kılıp mundak dedi: —

⁷ Zəlofihadning kızlirining eytkini durus, sən qokum ularoşa atisining kərindaxlıları katarıda miras bər; ularning atisining mirasını ularoşa etküzülpərəng. ⁸ Sən Israillarоja eytkin: «Bir adəm elüp kətkən qəoşda uning oölli bolmisa, undakta silər uning mirasını kiziqa etküzülpərəng. ⁹ Kizi bolmisa, mirasını kərindaxlıriqa beringlar.¹⁰ Kərindaxlıları bolmisa, mirasını ata jəmat taqilirioqa beringlar.¹¹ Əgər uning atisining kərindaxlıları bolmisa, undakta uning mirasını uning jəmətidiki əng yekin bir tuşkinoğa beringlar; u adəm uning mirasi oiga bolsun. Bu Pərvərdigar Musaoşa buyruqandək, Israillarоja qüxtürülgən həküm, ənənə-bəlgilimə bolup kalsun».

^{26:57} Mis. 6:17, 18, 19, 20

^{26:59} Mis. 2:1, 2; 6:19

^{26:61} «çayriy ot» — muxu wakə «Law.» 10-babta hatırılındı; «Law.» 10:1diki izahatnimü kərung.

^{26:61} Law. 10:2; Qəl. 3:4; 1Tar. 24:2

^{26:65} Qəl. 14:28, 29, 34, 35; 1Kor. 10:5, 6

^{27:1} Qəl. 26:33; 36:2; Yə. 17:3

^{27:3} Qəl. 14:35; 16:1; 26:64

^{27:7} Qəl. 36:2

«Qəl-bayawandiki səpər»

Yəxuaning Musaning wəzipisigə warislik kili

¹² Pərvərdigar Musaqa: —

Sən mawu Abarim teqioja qikip, Mən Israillaroja təkdim kılajan zeminoja ərap bak.¹³ Kərüp bolojandin keyin sənmə akang Hərunoja ohxax eż həlkiringgə əoxulısən.¹⁴ Qünki Zin qəlidə, jamaət jedəl qıçarojan qaçıda, ikkinglar Mening buyrukimoja asılılık kılıp, suning ixida (Zin qəlidə, Kədəxtiki «Məribəh suliri» degən jayda) Meni jamaətning aldida mukəddəs dəp hərmətlimidinqilar, — dedi.

¹⁵ Musa Pərvərdigar oşa söz kılıp: ¹⁶⁻¹⁷ — I Pərvərdigar, barlıq at igilirining rohlırinin Hudasi, Əz jamaitining padıqisiz padidək bolup kəlixining aldını elix üçün jamaətni idarə kılıdiyan, ularning aldiqa kirip qıçalaydiyan, ularni baxlap mangalaydiyan bir adəmni tikləp berixingni tiləymən, — dedi..

¹⁸ Sən Nunning oqlı Yəxuanı talliojin, — dedi Pərvərdigar Musaqa, — Uningda Rohim bar, sən əkolungni uning bəxiyoja koy,¹⁹ uni kahin Əliazar wə barlıq jamaətning aldida turozup wəzipigə koy.²⁰ Sən pütkül Israil jamaiti uning gepigə kirixi üçün əzüngning izzət-xəhritingdin bir kışmini uningoja bərgin.²¹ U kahin Əliazarnıng aldida tursun, Əliazar urimning həkümini wasitə kılıp turup, Pərvərdigarning həzuruda uning üçün yol sorisun; Israil həlkı, yəni pütkül jamaət uning buyruki bilən qıkıdu, uning buyruki bilən kirixi kerək.

²² Xuning bilən Musa Pərvərdigarning buyruki boyiqə ix kərüp, Yəxuanı baxlap kelip, kahin Əliazarning wə barlıq jamaətning aldida turozudı;²³ Əliazar əklini uning bəxiyoja koyup, uni Pərvərdigarning Musanıng wasitisi bilən buyruqınındək wəzipigə koydi.

Daimlik kəydürmə қurbanlıq, yəni künlük kəydürmə қurbanlıq sunux toqrisidiki nizam

28¹ Pərvərdigar Musaqa söz kılıp mundaq dedi: —

² Sən Israillaroja buyrup: — «Manga sunulmuş hədiyyə-қurbanlıqları, yəni Manga ozuk bolidiyan, huxbu kəltüridiqan otta sunuldiyan hədiyyə-қurbanlıqları bolsa, silər hərbirini bekitilgən kərlidə sunuxka kəngül koyungular» — degin.³ Sən ularqa yənə: «Silərning Pərvərdigar oşa atap otta sunidiqan kəydürmə қurbanlıqları mundaq bolidu: — hər künibejirim bir yaxlıq, ərkək əkəzidin ikkini daimiy kəydürmə қurbanlıq kilingilar.⁴ Ətigini birni, gugumda birni sunungalar;⁵ yənə təttin bir həndin soküp qıçırılojan zəytun meyi iləxtürülən

^{27:12} «İzahat» — «Qan.» 31:1-8nimü kərüng.

^{27:12} Qan. 32:48, 49

^{27:13} «eż həlkiringgə əoxulısən» — bu ibarə toqrluluq «Yar.» 25:8 wə izahatını kərüng.

^{27:13} Qəl. 20:24

^{27:14} Qəl. 20:12

^{27:16-17} «aldıqə kirip qıçalaydiyan» — ibranıy tilida «(həlkning) aldida qikip kirəleydiyan». Bu ibarə ibranıy tilida həlkni sırttiki düxmənlərgə takəbil turuxka yetəkgilik kılalaydiyan wə iqliki ixlarnı obdan bir tərəp kılalaydiyan degənni bildiridü. «baxlap mangalaydiyan» — ibranıy tilida «baxlap qikip kirəleydiyan». Yukarıkı izahatını kərüng.

^{27:16-17} Qəl. 16:22; İbr. 12:9; 1Pad. 22:17; Mat. 9:36; Mar. 6:34

^{27:18} «Rohim bar» — ibranıy tilida «Roħ bar» — Hudanıng Mukəddəs Rohi.

^{27:18} Qan. 3:21; 34:9

^{27:21} «urim» — birhil tax idi. Ularning kandak ikenlikini hazır bir nemə demək təs. Lekin ular arkılık Huda Əzinin iradisini izdəydiyanlar oşa yol kərsətətti. «Mis.» 28:30 wə izahatını kərüng.

^{27:21} Mis. 28:30; Law. 8:8

^{28:1} «Daimlik kəydürmə қurbanlıq» — yaki «daimiy kəydürmə қurbanlıq» yaki «künlük kəydürmə қurbanlıq». «Mis.» 29:38-46nimü kərüng.

^{28:3} Mis. 29:8

^{28:4} «gugum» — ibranıy tilida «ikkı kəq arılıkida» degən söz bilən ipadilinidu — demək, kün petiwatkan wakıt bilən karangoju qübüx arılıkida bololojan wakıt.

«Qəl-bayawandiki səpər»

esil undin ondin bir əfañni axlik hədiyə süpitidə sununglar.⁶ Sinay teqida bəlgiləngən, Pərvərdigarоја atap huxbuy qıqarsun dəp, otta sunulidiojan daimiy kəydürmə қurbanlıq mana xudur.⁷ Hərbir қоза üçün uningoja қoxulidiojan xarab hədiyəsi təttin bir hın xarab bolidu; ekitma iqimlik bolovan xarab hədiyəsi mukəddəs jayda Pərvərdigarоја sunup təkülsün..⁸ Sən ikkinçi bir қozini gugumda sunojin; uni ətigənkidək axlik hədiyəsi wə xarab hədiyəsi bilən қoxup sunojin; u huxbuy kəltürüx üçün Pərvərdigarоја atap otta sunulidiojan kəydürmə қurbanlıq bolidu.

Xabat künü sunulidiojan қurbanlıq

⁹ — Xabat künü bejirim bir yaxlıq ikki ərkək қозa sunulsun; uningoja қoxup zəytun meyi iləxtürülən esil undin əfañning ondin ikkisi axlik hədiyə süpitidə sunulsun wə xarab hədiyəsi sunulsun;¹⁰ bu hərbir xabat künidə sunulidiojan xabat künidiki қurbanlıktur; uning bilən daimiy kəydürmə қurbanlıq wə қoxumqə sunulidiojan xarab hədiyəsi billə sunulsun.

Ayning birinqi künü sunulidiojan қurbanlık

¹¹ — Hər ayning birinqi künü Pərvərdigarоја atalıqan kəydürmə қurbanlıq sununglar; yəni ikki yax torpak, bir қoqkar, bir yaxlıq bejirim yəttə ərkək қozını sununglar.¹² Hər torpak bexioqa zəytun meyi iləxtürülən esil undin əfañning ondin üçü axlik hədiyə süpitidə, қoxkarоја zəytun meyi iləxtürülən esil undin əfañning ondin ikkisi axlik hədiyə süpitidə,¹³ hərbir қозa bexioqa zəytun meyi iləxtürülən esil undin əfañning ondin biri axlik hədiyə süpitidə sunulsun; bu Pərvərdigarоја otta sunulidiojan, huxbuy qıkırıdiaojan bir kəydürmə қurbanlıktur.¹⁴ Ularning xarab hədiyələri bolsa: — hərbir torpak bexioqa xarabtin yerim hın, қoxkar bexioqa hìnninig üçtin biri, hərbir қozə bexioqa hìnninig təttin biri sunulsun. Bu hər ayda sunulidiojan aylıq kəydürmə қurbanlıq bolup, yilning hər eyida xundak қılınsun.¹⁵ Bularning üstigə Pərvərdigarоја atalıqan gunah қurbanlıq süpitidə bir tekə sunulsun; xularning həmmisi daimiy kəydürmə қurbanlıq wə қoxumqə xarab hədiyəsi bilən billə sunulsun.

«Ətüp ketix həyti» həm «petir nan həyti»diki қurbanlıqlar

¹⁶ Birinqi ayning on tetinqi künü Pərvərdigarоја atalojan «ətüp ketix» կozisi sunulsun....¹⁷ Xu ayning on bəxinqi künü həyt baxlinidu; yəttə kün petir nan yeysilsun.¹⁸ Birinqi künü mukəddəs yiojılıx etküzülsün, ھەڭىدەك ix-əməgək қılmaslikinqilar kerək,¹⁹ xu künü otta sunulidiojan, Pərvərdigarоја atalojan kəydürmə қurbanlıq süpitidə yax torpaktın ikkini, bir қoqkar wə yəttə bir yaxlıq ərkək қozə sununglar; ular aldinglarda bejirim körünsün,²⁰ xularоја қoxulidiojan axlik hədiyələri zəytun meyi iləxtürülən esil unbolup, hərbir torpak bexioqa əfañning ondin üçü, қoqkar bexioqa əfañning ondin ikkisi,²¹ xu yəttə қozə bexioqa əfañning ondin biri sunulsun;²² xuningdək gunahıngılar üçün kafarət kəltürükə gunah қurbanlıq süpitidə bir tekə sunulsun.²³ Bularning həmmisini ətigənlilik kəydürmə қurbanlıq, yəni daimiy kəydürmə қurbanlıktın ayrım sununglar.

²⁴ Silər bu tərikidə uda yəttə kün Pərvərdigarоја atap otta sunulidiojan, huxbuy kəltüridiqan axundak hədiyə-қurbanlıklarnı sununglar; xularning həmmisi daimiy kəydürmə қurbanlıq wə қoxup sunulidiojan xarab hədiyəsinə sirtida sunulidu.²⁵ Yəttinqi künü mukəddəs yiojılıx etküzüngilar, xu künü ھەڭىدەك ix-əməgək қılıxkə bolmaydu.

^{28:5} «bir əfañ» — təhminən 2 kürə yaki 22 litr idi. Bir hın təhminən 3.6 litr idi.

^{28:5} Mis. 16:36; 29:40; Law. 2:1

^{28:7} «mukəddəs jay» — muxu yərdə ibadət qədirininq höylisini kərsətsə kerək.

^{28:16} «Pərvərdigarоја atalojan «ətüp ketix» կozisi sunulsun» — Ibraniy tilida «Pərvərdigarоја atalojan «ətüp ketix» bolidu». Bu həyt toqurluk «Law.» 23.5-14nimü körüng.

^{28:16} Mis. 12:18; 23:15; Law. 23:5

^{28:18} Law. 23:7

«Qəl-bayawandiki səpər»

«Həptilər həyti», yəni «Dəsləpki orma həyti»diki kurbanlıqlar

²⁶ «Dəsləpki orma» künü, yəni «həptilər həyti»nglarda silər yengi axlıq hədiyəni Pərvərdigar oja sunoqan qaoqda mukəddəs yioqılıx etküzunglar; heqkandaq ix-əməgək kilmanglar.²⁷ Silər Pərvərdigar oja ataloqan, huxbuy kəltüridioqan kəydürmə kurbanlıq süpitidə yax torpaqtın ikkini, koqkardin birni, bir yaxlıq ərkək kozidin yəttini sununglar.²⁸ Xular oja köxup sunulidioqan axlıq hədiyə zəytun meyi iləxtürülgən esil undin bolup, hərbir torpaq bexioqa əfahning ondin üqi, koqkar bexioqa əfahning ondin ikkisi,²⁹ xu yəttə köza bexioqa əfahning ondin biri sunulsun;³⁰ xuningdək silərning gunahinglar üçün kafarət kəltürükə gunah kurbanlıq süpitidə bir tekə sunulsun.³¹ Xular ning həmmisi daimiy kəydürmə kurbanlıq wə uning axlıq hədiyəsigə köxup (bularning həmmisi aldinglarda bejirim kərünsun), xarab hədiyələri bilən billə sunulsun.

Kanay qelix həytidiki kurbanlıqlar «Law.» 23:23-25nimu kərung

29¹ Yəttinqi ayning birinqi künü silər mukəddəs yioqılıx etküzunglar; u künü heqkandaq ix-əməgək kılmaslikinglar kerək. Bu silər üçün kanaylar qelinidioqan künü bolidu.² Silər Pərvərdigar oja ataloqan, huxbuy kəltüridioqan kəydürmə kurbanlıq süpitidə yax bir torpak, bir koqkar, yəttə bir yaxlıq bejirim ərkək kozini sununglar.³ Xular oja köxup sunulidioqan axlıq hədiyə zəytun meyi iləxtürülgən esil undin bolup, hərbir torpaq bexioqa əfahning ondin üqi, koqkar bexioqa əfahning ondin ikkisi,⁴ xu yəttə köza bexioqa əfahning ondin biri sunulsun;⁵ xuningdək silərning gunahinglar üçün kafarət kəltürükə gunah kurbanlıq süpitidə bir tekə sunulsun.⁶ Xular ni ayning birinqi künidiki kəydürmə kurbanlıq wə uningoja köxumqə bolovan axlıq hədiyəsi, daimiy kəydürmə kurbanlıq, uningoja köxumqə bolovan axlıq hədiyəsi wə bular oja köxulidioqan xarab hədiyələrinin sirtida sununglar; bular ning həmmisi hərbiri bəlgilimə boyiqə Pərvərdigar oja atap otta huxbuy kəltürüsün dəp sunulsun.

Kafarət künü sunulidioqan kurbanlıqlar «Law.» 23:26-32nimu kərung.

⁷ Yəttinqi ayning oninqi künü silər mukəddəs yioqılıx etküzunglar; nəpsinglarnı tar tip əzünglarnı təwən tutunglar. U künü heqkandaq ix-əməgək kilişkə bolmaydu.⁸ Silər Pərvərdigar oja ataloqan, huxbuy kəltüridioqan kəydürmə kurbanlıq süpitidə yax bir torpak, bir koqkar, bir yaxlıq ərkək kozidin yəttini sununglar (bularning həmmisi aldinglarda bejirim kərünsun).⁹ Xular oja köxup sunulidioqan axlıq hədiyə zəytun meyi iləxtürülgən esil undin bolup, hərbir torpaq bexioqa əfahning ondin üqi, koqkar bexioqa əfahning ondin ikkisi,¹⁰ xu yəttə köza bexioqa əfahning ondin birini,¹¹ xuningdək gunah kurbanlıq süpitidə bir tekə sununglar; ular ning həmmisi kafarət künidiki gunah kurbanlıq, daimiy kəydürmə kurbanlıq, uning köxumqə axlıq hədiyəsi wə bular ning xarab hədiyələri billə sunulsun.

^{28:26} ««Dəsləpki orma» künü, yəni «həptilər həyti»nglarda» — yəki «yəni (silər) həptənglarnı (demək, yəttə həpta) etküzgəndin keyin». «Law.» 23:15-22nimu kərung.

^{29:1} «mukəddəs yioqılıx» — «mukəddəs yioqılıx»lar yəki «mukəddəs sorun»lar tooqruluq «Law.» 23:2 wə izahatını kərung.

^{29:1} Law. 23:24

^{29:7} «nəpsinglarnı tartip əzünglarnı təwən tutup» — İbraniy tilida birlə səz bilən ipadilinidu. Yəhudit ən'əniliri boyiqə bu ixlər roza tutuxni əz işigə alatti. 16:29-31nimu kərung.

^{29:7} Law. 16:29, 31; 23:27

^{29:8} Qəl. 28:19

«Qəl-bayawandiki səpər»

«Kəpilər həyti»diki қurbanlıklar
«Law.» 23:33-44nimü kərüng.

¹² Yətinqi ayning on bəxinqi küni mukəddəs yioqılıx etküzüngərlər; u küni həqkandaq ix-əmgək kılınxı bolmayıdu. Pərvərdigarə atap yəttə kün həyt kılınlar;¹³ silər Pərvərdigarə atap, huxbu yəltürşən dəp otta sunulidiojan kəydürmə қurbanlıq süpitidə yax torpaqtın on üqni, ikki қoqkar, bir yaxlıq ərkək қozidin on tətni sunungalar (xular həmmisi bejirim bolsun).

¹⁴ Xularqa қoxup sunulidiojan axlıq hədiyə zayıtun meyi iləxtürulgən esil undin bolup, on üq torpak bəxiqə əfahning ondin üqi, ikki қoqkar bəxiqə əfahning ondin ikkisi,¹⁵ on tət қoza bəxiqə əfahning ondin birini,¹⁶ xuningdək gunah қurbanlıq süpitidə bir tekə sunungalar; xularning üstigə daimiy kəydürmə қurbanlıq, uning қoxumqə axlıq hədiyəsi wə xarab hədiyəsi billə sunulsun.

¹⁷ İkkinqi küni yax torpaqtın on ikkini, ikki қoqkar, bir yaxlıq ərkək қozidin on tətni sunungalar (xular həmmisi bejirim bolsun)¹⁸ wə xundakla torpaqlar, қoqkarlar wə ərkək қozılarning sanioqa karap bəlgilimə boyiqə қoxumqə sunulidiojan axlıq hədiyələri bilən xarab hədiyələrini sunungalar.¹⁹ Xuningdək gunah қurbanlıq süpitidə bir tekə sunungalar; xularning üstigə daimiy kəydürmə қurbanlıq, uning қoxumqə axlıq hədiyəsi wə xularning xarab hədiyələri billə sunulsun.

²⁰ Üqinqi küni bir yax torpaqtın on birni, ikki қoqkar, bir yaxlıq ərkək қozidin on tətni sunungalar (xular həmmisi bejirim bolsun)²¹ wə xundakla torpaqlar, қoqkarlar wə ərkək қozılarning sanioqa karap bəlgilimə boyiqə қoxumqə sunulidiojan axlıq hədiyələri bilən xarab hədiyələrini sunungalar;²² xuningdək gunah қurbanlıq süpitidə bir tekə sunungalar; xularning üstigə daimiy kəydürmə қurbanlıq, uning қoxumqə axlıq hədiyəsi wə xarab hədiyəsi billə sunulsun.

²³ Tətingi küni yax torpaqtın onni, ikki қoqkar, bir yaxlıq ərkək қozidin on tətni sunungalar (xular həmmisi bejirim bolsun)²⁴ wə xundakla torpaqlar, қoqkarlar wə ərkək қozılarning sanioqa karap bəlgilimə boyiqə қoxumqə sunulidiojan axlıq hədiyələri bilən xarab hədiyələrini sunungalar;²⁵ xuningdək gunah қurbanlıq süpitidə bir tekə sunungalar; xularning üstigə daimiy kəydürmə қurbanlıq, uning қoxumqə axlıq hədiyəsi wə xarab hədiyəsi billə sunulsun.

²⁶ Bəxinqi küni yax torpaqtın tokkuzni, ikki қoqkar, bir yaxlıq ərkək қozidin on tətni sunungalar (xular həmmisi bejirim bolsun)²⁷ wə xundakla torpaqlar, қoqkarlar wə ərkək қozılarning sanioqa karap bəlgilimə boyiqə қoxumqə sunulidiojan axlıq hədiyələri bilən xarab hədiyələrini sunungalar;²⁸ xuningdək gunah қurbanlıq süpitidə bir tekə sunungalar; xularning üstigə daimiy kəydürmə қurbanlıq, uning қoxumqə axlıq hədiyəsi wə xarab hədiyəsi billə sunulsun.

²⁹ Altinqi küni yax torpaqtın səkkizni, ikki қoqkar, bir yaxlıq ərkək қozidin on tətni sunungalar (xular həmmisi bejirim bolsun)³⁰ wə xundakla torpaqlar, қoqkarlar wə ərkək қozılarning sanioqa karap bəlgilimə boyiqə қoxumqə sunulidiojan axlıq hədiyələri bilən xarab hədiyələrini sunungalar;³¹ xuningdək gunah қurbanlıq süpitidə bir tekə sunungalar; xularning üstigə daimiy kəydürmə қurbanlıq, uning қoxumqə axlıq hədiyəsi wə xarab hədiyəsi billə sunulsun.

³² Yətinqi küni yax torpaqtın yəttini, ikki қoqkar, bir yaxlıq ərkək қozidin on tətni sunungalar (xular həmmisi bejirim bolsun)³³ wə xundakla torpaqlar, қoqkarlar wə ərkək қozılarning sanioqa karap bəlgilimə boyiqə қoxumqə sunulidiojan axlıq hədiyələri bilən xarab hədiyələrini sunungalar;³⁴ xuningdək gunah қurbanlıq süpitidə bir tekə sunungalar; xularning üstigə daimiy kəydürmə қurbanlıq, uning қoxumqə axlıq hədiyəsi wə xarab hədiyəsi billə sunulsun.

³⁵ Səkkizinqi küni silər mukəddəs yioqılıx etküzüngərlər; u küni həqkandaq ix-əmgək kilmangalar..

³⁶ Silər Pərvərdigarə atap, huxbu yəltürşən dəp otta sunulidiojan kəydürmə қurbanlıq süpitidə bir torpak, bir қoqkar wə bir yaxlıq ərkək қozidin on tətni (xular həmmisi bejirim bolsun) ³⁷ həmdə torpak, қoqkar wə ərkək қozılarning sanioqa karap, bəlgilimə boyiqə қoxumqə

«Qəl-bayawandiki səpər»

sunulidiojan axlıq hədiyeliri bilən xarab hədiyelirini sununglar;³⁸ xuningdək gunah կurbanlıq süpitidimu bir tekə sununglar; xularning üstigə daimiy kəydürmə կurbanlık, uning қoxumqə axlıq hədiyəsi wə xarab hədiyəsi billə sunulsun.

³⁹ Bəlgiləngən həytliringlarda Pərwərdigar oja atap sunulidiojan կurbanlık-hədiyələr ənə xulardur; silərning կəsəmgə baqlıq yaki ihtiyanın sunidiojanlıringlər, kəydürmə կurbanlıkliringlər, axlıq hədiyəliringlər, xarab hədiyəliringlər wə inaqlıq կurbanlıkliringlər bolsa, ularning sırtididur.⁴⁰ Xundak kılıp, Musa Pərwərdigarning əzığə buyruqanlırinin həmmisini qaldurmay Israillar oja uitkurdı.

Կəsəm kılıx nizami

30¹ Musa Israillarning kəbilə baxlıklırı oja söz kılıp mundak dedi: — Pərwərdigarning buyruqanlıri mundak; —

² Əgər biraw Pərwərdigar oja kəsəm iğkən bolsa yaki əz əzinə qəkliməkqi bolup kəsəm iğkən bolsa, ləwzidin kaytixkə bolmayıdu, haman aoznidin qıkkən həmmə gəp boyiqə ix tutuxi kerək.

³ Kız bala yax bolup, tehi atisining əyidiki qaoqda, əz-əzinə qəkləx toqrluk Pərwərdigar oja kəsəm bərgən bolsa,⁴ əmma atisi kızining kəsimini yaki əz-əzinə qəkləx toqrisida bərgən wədisini angliojan wə kızining aldida ündiməy xük turoqan bolsa, undakta uning barlıq kəsəmləri wə əz-əzinə qəkləx toqrisida kılıqan həmmə wədisi inawətlik bolidu.⁵ Lekin kızining atisi angliojan qaoqda uni toşkan bolsa, uning kılıqan kəsəmləri yaki əz-əzinə qəkləx toqrisida kılıqan wədiliridin həqbiyi inawətlik bolmayıdu; atisi uni toşkan bolqəqka, Pərwərdigarmu uni kəqüridu.

⁶ — Əgər u kəsəm kılıqan yaki əz-əzinə qəkləxkə aozzida təntəklik bilən wədə kılıqan hələttə ərgə təgkən bolsa,⁷ eri xuni angliojan bolsa, lekin angliojan künü ündiməy xük turoqan bolsa, undakta uning kılıqan kəsəmləri yaki əz-əzinə qəkləxkə kılıqan gəpləri inawətlik bolidu.⁸ Əgər eri angliojan künü uni toşkan bolsa, uning kılıqan kəsimini wə əz-əzinə qəkləx toqrluluk aoznidin qıkkəqan təntək gəplərini bikar kılısa, undakta ular inawətsiz bolidu; Pərwərdigar uni kəqüridu.

⁹ Lekin tul hotun yaki eridin ajrixip kətkən hotunlar kılıqan kəsəm, yəni uning əzinə qəkləx toqrluluk kılıqan barlıq wədiliridən bolsa inawətlik bolidu.¹⁰ Əgər u erining əyidə kəsəm kılıqan yaki əz-əzinə qəkləx toqrluluk kəsəm-wədə iğkən,¹¹ eri anglap turukluk xük turuwelip tosmiqən bolsa, undakta uning barlıq kılıqan kəsəmləri wə əz-əzinə qəkləx toqrluluk kılıqan barlıq wədiliridən inawətlik bolidu.¹² Lekin uning eri anglap turoqan qaoqda uning kəsəm-wədilirini enik rət kılıqan bolsa, ayal aoznidin qıkkəqan wədə berix wə əz-əzinə qəkləp turux toqrluluk kılıqan barlıq wədiliridən həqkəyisi inawətlik bolmayıdu; uning eri bularını rət kılıqan bolqəqka, Pərwərdigar uni kəqüridu.

¹³ Ayalning bərgən wədisini wə uning qidap turup əzünni qəkləymən dəp kılıqan kəsəm-wədisini uning eri inawətlikmu kılalaydu, inawətsizmu kılalaydu.¹⁴ Əgər uning eri hərkünə uning aldida xük turuwelip gəp kilməsə, undakta uning bərgən barlıq kılıqan kəsəmlərini wə əz-əzinə qəkləp turux toqrluluk kılıqan həmmə wədilirini inawətlik kılıqanlıq hesablinidu; qünki erining anglap turoqan künidə gəp kilməy xük turoqanlıq uning ayalining kəsəm-wədilirini küqkə igə kılıqanlıqidur.¹⁵ Lekin eri ayalining kəsəm-wədilirini anglap nahayiti uzak wəkitlərdən keyin andın uning kəsəm-wədilirini inawətsiz kılısa, undakta u ayalining gunahını əz üstigə aloqan bolidu.

¹⁶ Yukirikilar Pərwərdigarning Musaqa buyruqanlıri, yəni eri bilən ayali, ata bilən əz əyidə turuwatqan, tehi yaxlıkıda bolqən kizi otturisidiki nizam-bəlgimilərdur.

«Qəl-bayawandiki səpər»

Midiyanlarqa jəng kılıx wəzipisi

31¹ Pərwərdigar Musaqa söz kılıp: —

² Sən Midiyanlardın Israillarning intikamini al, andin eż həlkiringgə қoxulisən, — dedi..

³ Musa həlkə mundak dedi: — Aranglardın jənggə qıqxıq bir türküm adəmlərni қorallandurunqlar; andin ular Midiyanlardın Pərwərdigar üçün intikam elixə atlansun.⁴ Silər Israillarning hərbir қabilisidin jəng kılıxka mingdin adəm mangdurunglar.

⁵ Xuning bilən tūmənligən Israil həlkining hər қabilisidin mingdin, jəmiy on ikki ming adəm jəng kılıxka қorallanduruldu.⁶ Musa hər қabilidin mingdin adəmni jəng kılıxka mangdurdı həmdə Əliazarning oqlı Finiħasni ular bilən billə mangdurdı, Finiħasning қolida mukaddəs əswablar wə agah kanay bar idi..

⁷ Ular Pərwərdigarning Musaqa buyruqını boyiqə Midiyanlar bilən sokuxkili qıkıp, ərkəklərning həmmisini eltürüwətti;⁸ muxu eltürülgənlərdin baxķa, yənə Midiyanning Əwi, Rəkəm, Zur, Hur wə Rəba degən bəx padixahını eltürdi; yənə Beorning oqlı Balaamni kılıq bilən qepip taxlıdi.⁹ Israillar Midiyanlarning hotun-kızliri wə balilirini tutğun kılıp kətti, yənə ularning pütün qarwa malliri, koy padiliri wə mal-mülükllərini olja kıldı;¹⁰ ular turuwatkan yərlərdiki barlıq xəhər wə barlıq bargahlıriqa ot kojuwətti;¹¹ ular adəm bolsun mal bolsun barlıq oqəniymət, barlıq oljini elip kətti;¹² ular tutğan əsirlərni həm olja-oqəniymətni Moab tüzləngliklirigə, Iordan dəryası boyioqa jaylaşkan Yerihoning udulidiki bargahka əkilip, Musa bilən kahin Əliazaroqa, xundakla Israillarning jamaitigə tapxurdu.¹³ Musa, kahin Əliazar wə jamaətning barlıq əmirləri bargahning sırtıqə qıkıp ularını karxi aldı.

¹⁴ Lekin Musa jəngdin kaytkañ hərbiy sərdarlarqa, yəni mingbexi, yüzbexilarqa hapa bolup: —

¹⁵ Silər ayallarning həmmisini tirik қaldurdunglarmu?¹⁶ Karanglar, dəl xular Balaamning hıylə-məslihəti bilən Peordiki ixta Israillarnı Pərwərdigar aldida gunahka patkuzuxi bilən, Pərwərdigarning jamaitigə waba yaqdurulojan əməsmu?¹⁷ Əmdi silər barlıq oqul balilarnı eltürüwetinglər, ərlər bilən munasiwət ətküzən ayallarnı koymay eltürüwetinglər.¹⁸ Birak yax kızlar, yəni ərlər bilən munasiwət ətküzmənlərni bolsa, əzliringlarqa tirik kıldurunglar..

¹⁹ Silər bargah sırtida yətə kün qədir tikip turunglar; adəm eltürğən wə elükkə təgkən hərkim üqinqi künü wə yəttinqi künü əzini paklisun; silər wə silər əsir kiloqan kixılerning həmmisi xundak kilsun..²⁰ Barlıq kiyim-keçək, terə əswab üskünilər, tiwitta tokülojan barlıq nərsilər həm yaqəq əswab-üskünilərning həmmisini paklanglar, — dedi.

²¹ Kəhin Əliazar jənggə qıkıp kaytkañ ləxkərlərgə:

— Mana Pərwərdigar Musaqa buyruqan ənənə bəlgilimə;²² altun, kümüx, mis, təmür, kələy, қooxun qatarlık²³ otka qidamlıq nərsilərning həmmisini ottin ətküzünglər, xundak kilsanglar pak hesablinidü; xundaktimu, yənilə «napaklikni qıkarouqı su» bilən pakizanglar; otka qıdamsız nərsilərni xu sudin ətküzünglər..²⁴ Yəttinqi künü

^{31:2} Qəl. 25:17; 27:13

^{31:6} «mukəddəs əswablar» — nemə ikənlikli hazır enik əməs. «urim» wə «tummim» boluxi mumkin. «Agah kanay» bəlkim 10:2da tilqə elinənq ikki kanay idi.

^{31:7} «Midiyanlar bilən sokuxkili qıkıp, ərkəklərning həmmisini eltürüwətti» — Pərwərdigarning Midiyanlar toopruluk bu buyruğu 25:16-18diumu hatırılındı. «Ərkəklərning həmmisi» — jənggə katnaxkan ərkəklər, əlwətta.

^{31:8} Ya. 13:21, 22

^{31:11} Kan. 20:14

^{31:16} « Midiyanlıq ayallar ... Israillarnı... gunahka patkuzuxi bilən, Pərwərdigarning jamaitigə waba yaqdurulojan əməsmu? » — bu waba toopruluk 25:1-3ni kerüng.

^{31:16} Qəl. 25:1, 2, 18; 2Pet. 2:15; Wəh. 2:14

^{31:17} Hək. 21:11

^{31:18} «yax kızlar» — yaki «kız bilalar».

^{31:19} «Silər bargah sırtida yətə kün qədir tikip turunglar... üqinqi künü wə yəttinqi künü əzini paklisun» — yaki «hərkim adəm eltürğən wə elükkə təgkən bolsa, silər bargah sırtida yətə kün qədir tikip turunglar; hərkim üqinqi künü wə yəttinqi künü əzini paklisun».

^{31:23} Qəl. 19:9

«Qəl-bayawandiki səpər»

kiyimliringlarnı yuyunglar, andın silər pak həsablinisilər; andın keyin bargahqə kirsənglər bolidu, — dedi.

Jəng oğəniymətlirininq təkşim kılınıxi

²⁵ Pərvərdigar Musaqa söz kılıp mundaq dedi: —

²⁶ Sən kahin Əliazar wə jamaət iqidiki kəbilə kattılıri bilən birlikə elinojan olja-oğəniymətning, adəm bolsun, qarpay bolsun, xularning omumiy sanini hesablap qıqqın,²⁷ olja-oğəniymətni ikkigə bel, yerimini jənggə qıkqanlaroqa bər, kalojan yerimini barlik jamaətkə bər.²⁸ Sən yənə qıkıp jənggə katnaxkan ləxkərlər alidiojan adəm, kala, exək yaki koy padiliridin bəx yüzdin birini Pərvərdigaroqa atalojan ülüx bolsun dəp ayriqin;²⁹ silər xuni ləxkərlərgə təwə bolqan yerimidin elip Pərvərdigaroqa atalojan «ketürmə hədiya» süpitida kahin Əliazaroqa tapxurunglar.³⁰ Israillaroqa təwə bolqan yerimining adəm, kala, exək, koy padiliri, xundakla hərhil həywanlardın əlliktin birini Pərvərdigarning jamaət qedirioqa karaxqə məs'ul bolqan Lawiylarоqa beringlar.

³¹ Xuning bilən Musa bilən kahin Əliazar Pərvərdigarning Musaqa buyruqınındek kıldı.

³² Əmdı olja-oğəniymət, yəni jənggə qıkqan ləxkərlər eliwalojan nərsilərdin kalojini koy jəmiy altə yüz yətmix bəx ming,³³ kala yətmix ikki ming,³⁴ exək atmix bir ming,³⁵ ərkəklər bilən munasiwət ətküzmigən kızlar ottuz ikki ming qıktı.³⁶ Jənggə qıkqanlarning ülüxi, yəni ularoqa təwə yerimi, koy jəmiy üq yüz ottuz yəttə ming bəx yüz;³⁷ bu koy padiliridin Pərvərdigaroqa atalojini altə yüz yətmix bəx boldi;³⁸ kala ottuz altə ming, buningdin Pərvərdigaroqa atalojini yətmix ikki boldi.³⁹ Exək ottuz ming bəx yüz qıktı, buningdin Pərvərdigaroqa atalojini atmix bir boldi.⁴⁰ Adəm on altə ming qıktı, buningdin Pərvərdigaroqa atalojini ottuz ikki adəm boldi.⁴¹ Musa Pərvərdigar əzığə buyruqını boyiqə Pərvərdigaroqa sunulidiojan «ketürmə hədiyə» bolqan ülüxni kahin Əliazaroqa tapxurup bərdi.

⁴² Israillaroqa təwə bolqan yerimi, yəni Musa jənggə qıkıp kəlgənlərdin elip bəlüp bərgini —⁴³ jamaətkə təwə bolqan xu yerimi — koy üq yüz ottuz yəttə ming bəx yüz,⁴⁴ kala ottuz altə ming,⁴⁵ exək ottuz ming bəx yüz,⁴⁶ adəm on altə ming idi.⁴⁷ Musa Pərvərdigar əzığə buyruqını boyiqə, Israillaroqa təwə bolqan xu yerimining, məyli adəm yaki həywan bolsun, əlliktin birini ayrip elip Parvərdigarning ibadət qedirioqa karaxqə məs'ul bolqan Lawiylarоqa tapxurdu.

⁴⁸ Pütkül koxunning sərdarlıri, ming bexi, yüz bexiliri Musa bilən kərüzkili kəlip,⁴⁹ Musaqa: — Hizmətkarlırininq kol astida jəng kəlojan ləxkərlərning omumiy sanini sanaqtın ətküzsək birimü kəm qıqmidi.⁵⁰ Xunga, mana Pərvərdigarning həzurında əzimizning gunahının kafariti üqün hərkəysimiz erixkənlərni Pərvərdigaroqa atalojan hədiyə kılımımız — altun buyumlar, putkol zənjiirliri, biləzük, məhür üzük, zirə-halka, marjanlarning həmmisini elip kəldük, — dedi.

⁵¹ Xuning bilən Musa bilən kahin Əliazar ular əkəlgən altunlarnı, yəni altında yasalojan hərhil buyumlarnı aldı.⁵² Ularning ming bexi wə yüz bexiliridin alojini Pərvərdigaroqa atalojan «ketürmə hədiyə» süpitidə sunuldu; barlıq altun jəmiy on altə ming yəttə yüz əllik xəkel qıktı⁵³ (ləxkərlərning hərbiri əzliri üçün mal-mülükni bulang-talang kılıxqanıdı).⁵⁴ Musa bilən kahin Əliazar ming bexi wə yüz bexilirininq kəlidin altunni elip, jamaət qedirininq iqigə əkirip, uni Pərvərdigarning həzurında Israillar üçün yadnamə kıldı.

31:27 1Sam. 30:24

31:41 Qəl. 18:8;19

31:53 Əkan. 20:14

«Qəl-bayawandiki səpər»

İkki қəbilining dəryanıng kün qıkış təripidiki zeminni tələp kılqanlığı

32¹Rubənning əwlədləri bilən Gadning əwlədlirinə kala padiliri tolimu kəpəyğənidir; ularning Yaazərninə zemini bilən Gileadning zeminoja kəzi qüxti; wə mana, xu zemin qarwa bekixka mas kelidiojan yər idi.² Xunga ular Musa, kahin Əliazar wə jamaətninə əmirlirinə aldi oja kelip ularoja: —

³ Atarot, Dibon, Yaazər, Nimrah, Həxbon, Ələaləh, Səbam, Nebo, Bəon degən yərlər,⁴ yəni Israil jamaiti aldida Pərwərdigar məqəlup kılıp bərgən yərlər bolup, qarwa bekixka bap yərlər ikən, kullirinə qarwa meli bar, — dedi⁵ wə yənə: — Əgər silining aldilirida iltipatlıri oja erixkən bolsak, bizni İordan dəryasidin et deməy, bu yərni bizgə miras kılıp bərsilə, — dedi.

⁶ Musa Gadning əwlədləri bilən Rubənning əwlədlirioja: — Kərindaxliringlar jənggə qıkkan wəktida silər muxu yərda turamtinglər⁷ Silər nema üçün Israillarning dəryadın etüp Pərwərdigar ularoja ata kılıp bərgən zeminoja kirixığə kəngullirini sowutisilər?⁸ Ilgiri mən Ədəx-Barneadin ata-bowiliringlərni xu zeminni qarlap kelixkə əwətkinimdə ularmu xundak kılıxkanidi.⁹ Ular Əxkol jilojisoja qıkıp, u zeminni kərüp, Israillarning kənglini Pərwərdigar ata kılıp bərgən zeminoja kirixtin sowutkən.¹⁰ Xu qəoşda Pərwərdigarning aqqikli keliplər kəsəm kılıp:¹¹ «Misirdin qıkqan yigirmə yaxtin yukirilar qin kənglidin Manga əgəxmigəqkə, ular Mən İbrahim, İshak, Yakuplar oja «Silərgə ata kəlimən» dəp kəsəm kılqan zeminni kərsə, Mən Pərwərdigar bolmay ketəylə!

¹² Pəkət kənizziylərden bolqan Yəfunnəhning oqlu Kaləb bilən Nunning oqlu Yəxuala Manga qin kənglidin əgəxkən bolqəqkə, zeminni kəraləydu», degənidi.¹³ Xuning bilən Pərwərdigarning Israillər oja aqqikli kəzəqələqkə, Pərwərdigarning aldida rəzil bolqənni kılqan əxu bir əwləd elüp tütigiqə, u ularni qəl-bayawanda kırıq yıl sərgərdanlıqta yürgüzdi.¹⁴ Əmdi mana, gunahkarlarning əwlədləri bolqan silərmə ata-bowanglarning izini besip Pərwərdigarning Israillər oja bolqan kəttik oğuzipini tehimu kəzəqimakçı bopsilər-də!¹⁵ Əgər silər uningoja əgixixtin burulup kətsənglər, undakta U Israillarnı yənə qəl-bayawanoja taxliwetidu, bu hələdə silər bu barlıq həlkəni harab kılqan bolisilər, — dedi.

¹⁶ İkki қəbilining adəmləri Musanıng aldi oja keliplər uningoja: —

Biz bu yərdə mallirimiz oja qotan, balilirimiz oja kələ-xəhər salayı.¹⁷ Biz bolsak əkorallinip, Israillarnı eziqə təwə jaylirioja baxlap baroqəqə səpning aldida mangımız; bu zemindiki yat həlkələr səwəblik, bizning kiçik balilirimiz mustəhkəm xəhərlərdə turuxi kerak.¹⁸ Israillar eż miraslıri oja igə bolmioqqa biz eyişimizə hərgiz kaytmayız.¹⁹ Qünki biz ular bilən İordan dəryasining kün petix təripidiki zeminoja yaki uningdinmu yıraklığı zeminoja təng igidər bolmaymız, qünki mirasımız İordan dəryasining bu təripidə, yəni kün qıkixtidur, — dedi.

²⁰ Musa ular oja: — Əgər xundak kılısanglar, yəni Pərwərdigarning aldida əkorallinip jənggə qıkıp, ²¹ silərdin əkorallanojanlarning həmmisi İordan dəryasidin etüp, Pərwərdigar Əz düxmənlirini ularning zemindidin kooqlap qıkırıp bolqanda,²² xu zemin Pərwərdigar aldida boysundurulup bolqanda andin kaytsanglar, silər Pərwərdigar wə Israillar aldida gunahsız hesablinisilər; bu zemində Pərwərdigar aldida silərgə miras kılıp berildi.²³ Lekin bundak kilmisanglar, mana, Pərwərdigar aldida gunahkar bolisilər; xuni obdan bilixinglər kerəkki, gunahinglər ezunglarnı kooqlap bexinglər oja qüixidü.²⁴ Əmdi silər aqzinqlardan qıkqan gepinglər boyiqə ix tutunglar, baliliringlər üçün xəhər, koy padiliringlər üçün qotan selinglər, — dedi.

²⁵ Gadning əwlədləri bilən Rubənning əwlədləri Musa oja: —

Kulliri ojojam eytkinidək kılıdu.²⁶ Hotun-bala qakılırimiz, kalilar wə barlıq qarpaylırimiz

^{32:1} «Izahat» — «Kən.» 3:12-22nimü kərung.

^{32:3} «Sibmah» — yaki «Sibmah».

^{32:8} Qəl. 13:3; Kan. 1:22

^{32:11} Qəl. 14:28; Kan. 1:35

«Qəl-bayawandiki səpər»

Gileadning hərkəysi xəhərliridə қalıdu;²⁷ Lekin қulliri, jənggə təyyarlinip қorallanoqlanlarning hərbiri oqojam eytəndək dəryadin etüp Pərvərdigarning aldida jəng қılıdu, — dedi.

²⁸ Xuning bilən Musa ular toopruluk kahin Əliazar bilən Nunning oqlu Yəxuaşa wə Israilning barlıq kəbilə baxlıklarıqə tapılıp,²⁹ ularqa: — Əgər Gadning əwlədləri bilən Rubənnin əwlədləri қorallinip Pərvərdigarning aldida jənggə qıkıxka silər bilən birlikə Iordan dəryasidin ətsə, u zemin silərning aldinglarda boy sundurulsa, undakta silər Gilead zeminini ularqa miras kılıp beringlər.³⁰ Əgər ular қorallinip silər bilən billə etməymiz desə, undakta ularning mirası aranglarda, yəni Kanaan zeminida bolsun, — dedi.

³¹ Gadning əwlədləri bilən Rubənnin əwlədləri: —

Pərvərdigar қullirioja қandaq buyruqan bolsa, biz xundak қılımız.³² Biz қorallinip Pərvərdigarning aldida dəryadin etüp Kanaan zeminiqə kirimiz, andin Iordan dəryasining bu yekidiki zemin bizə miras kılıp berilidioqan bolidu, — deyixti.

³³ Xuning bilən Musa Amoriylarning padixaḥı Sihonning padixaḥlıqı bilən Baxanning padixaḥı Ognıng padixaḥlıqını, zemin wə təwəsidi xəhərlərni, ətrapidiki xəhərlər bilən қoxup, həmmisini Gadning əwlədləriqə, Rubənnin əwlədləriqə wə Yusupniqə oqlu Manassəhning yərim kəbilisigə bərdi.³⁴ Gadning əwlədləri Dibon, Atarot, Aroər,³⁵ Atrot-Xofan, Yaazər, Yoghbihəh,

³⁶ Bəyt-Nimrah, Bəyt-Həran қatarlıq mustəhkəm xəhərlərni saldı wə xundakla qotanları saldı.

³⁷ Rubənnin əwlədləri yengidin Həxbən, Ələaləh, Kiriyatim,³⁸ Nebo, Baal-Meon (yükirik isimlar ezbirtilən) wə Sibmahni saldı; həm ular saloqan xəhərlərgə yengidin nam bərdi.

³⁹ Manassəhning oqlu Makirning əwlədləri Gileadkə yürüx kılıp, u yərnə elip, xu yərdə turuxluk Amoriylarnı köçəliwətti.⁴⁰ Xuning bilən Musa Gileadni Manassəhning oqlu Makiroja beriwidi, u xu yərdə turup kıldı.

⁴¹ Manassəhning oqlu Yair Amoriylarning yeza-kıxlaklarını hujum kılıp elip, bu yeza-kıxlakları Həwot-Yair dəp atidi.

⁴² Nobəh Kinat wə uningoja karaxlıq yeza-kıxlakları hujum kılıp elip Kinatni eż ismi bilən Nobəh dəp atidi.

Misirdin Abəl-Xitimojıqə bolovan kırik yillik sərgərdanlık səpər

33 ¹Təwəndikilər eż қoxunlari boyiqə, Musa bilən ḥarunning yetəkqılıki astida Misir zemindin qıkkən Israillarning mangoojan yollırıdır,² Musa Pərvərdigarning əmri boyiqə, əzlirininq səpər kılıqan yollırını pütüp կöydi, ularning səpər kılıqan yolları mundak; —³ Birinqi ayning on bəixinqi künü Israillar Ramsəs xəhəridin səpərgə qıktı; etüp ketix həytining ətisi ular barlıq Misirliklarning kez aldida mərdanılık bilən yoloq qıktı.⁴ Bu qəoqda Misirliklər ularning arisidiqi Pərvərdigar təripidin əltürülgənlərni, yəni barlıq tunji ooujllirini dəpnə kiliwatkanidi; Pərvərdigar Misirliklarning məbudişirininq üstidin həküm qüxürdü.⁵ Israillar Ramsəstən yoloq qıkip Sukkotka berip qedir tiki.⁶ Ular Sukkottin yoloq qıkip qəl-bayawanning ayıqidiki Etamoqa berip qedir tiki.⁷ Etamdin yoloq qıkip, aylınip Baal-Zefonning udulidiki Pi-Hahirotkə berip Migdolning aldida qedir tiki..⁸ Pi-hahirottin yoloq qıkip, dengizning ot-

^{32:28} Yə. 1:13; 4:12

^{32:33} Kan. 3:12; Yə. 13:8; 22:4

^{32:39} Yar. 50:23

^{32:41} «Həwot-Yair» — «Yairning yeziliri» deyən mənidə.

^{33:3} «mərdanılık bilən» — ibraniy tilida «kolını yukarıqə ketürgən halda».

^{33:3} Mis. 12:37

^{33:4} «Pərvərdigar Misirliklarning məbudişirininq üstidin həküm qüxürdü» — «Mis.» 12:12ni wə izahatını kərung.

^{33:6} Mis. 13:20

^{33:7} Mis. 14:2

«Qəl-bayawandiki səpər»

turisidin etüp, Etam qəlidə üq kün yol yürüp Maraḥda qedir tiki. ⁹ Maraḥdin yoloqa qikip Elimgə kəldi; Elimdə on ikki bulak bilən yətmix horma dərihi bar idi; ular xu yərdə qedir tiki.. ¹⁰ Elimdin yoloqa qikip Kızıl Dengiz boyida qedir tiki. ¹¹ Kızıl Dengizdin yoloqa qikip Sin qəlidə qedir tiki. ¹² Sin qəlidin yoloqa qikip Dofkəhə kelip qedir tiki. ¹³ Dofkəhədin yoloqa qikip Aluxkə berip qedir tiki. ¹⁴ Andin keyin Aluxtin yoloqa qikip Rifidimoja kelip qedir tiki, u yərdə həlkə iqidioğan su tepilmay əldi. ¹⁵ Rifidimdin yoloqa qikip, Sinay qəligə berip qedir tiki.

Qoldə sərgərdan bolux

¹⁶ Sinay qəlidin yoloqa qikip Kibrot-Hattawahə kelip qedir tiki. ¹⁷ Kibrot-hattawahədin yoloqa qikip Həzirottə qedir tiki. ¹⁸ Həzirottin yoloqa qikip Ritmahda qedir tiki. ¹⁹ Ritmahdin yoloqa qikip Rimmon-Parəzdə qedir tiki. ²⁰ Rimmon-Parəzdzin yoloqa qikip Libnahda qedir tiki. ²¹ Libnahdin yoloqa qikip Rissahəda qedir tiki. ²² Rissahədin yoloqa qikip Kəhəlatatahəda qedir tiki. ²³ Kəhəlatatahədin yoloqa qikip Xafir teoğıda qedir tiki. ²⁴ Xafir teoğıdin yoloqa qikip Həradəhəda qedir tiki. ²⁵ Həradəhədin yoloqa qikip Makhilottə qedir tiki. ²⁶ Makhilottin yoloqa qikip Taħatta qedir tiki. ²⁷ Taħattin yoloqa qikip Tərahda qedir tiki. ²⁸ Tərahdin yoloqa qikip Mitkahda qedir tiki. ²⁹ Mitkahdin yoloqa qikip Haxmonahtə qedir tiki. ³⁰ Haxmonahtin yoloqa qikip Moxərottə qedir tiki. ³¹ Moxərottin yoloqa qikip Bənə-Yaakandın yoloqa qikip Hor-Hagidgadka berip qedir tiki. ³² Bənə-Yaakandın yoloqa qikip Hor-Hagidgadın yoloqa qikip Yotbatahə kelip qedir tiki. ³³ Hor-Hagidgadın yoloqa qikip Abronaħə kelip qedir tiki. ³⁴ Abronaħətin yoloqa qikip Əzion-Gəbərgə kelip qedir tiki. ³⁵ Əzion-Gəbərdin yoloqa qikip Zin qəlidə, yəni Kadəxtə qedir tiki.. ³⁶ Kadəxtin yoloqa qikip Edom zeminining qebrisidiki Hər teoğıda qedir tiki. ³⁸ Israillar Misir zeminidin qıkkandin keyinkı kırıqinqı yili bəxinqı ayning birinqi künü, kahin Hərun Pərwərdigarning əmri boyiqə Hər teoğıda qikip xu yərdə əldi. ³⁹ Hərun Hər teoğıda əlgən qeoğıda bir yüz yigirmə üq yaxta idi.

⁴⁰ U qaoğda, Qanaan zeminining jənubida turuxluk Qanaaniylarning padixahı Arad Israillar keliwetiptü dəp angloqanidi. ⁴¹ Israillar Hər teoğıdin yoloqa qikip Zalmonahda qedir tiki.. ⁴² Zalmonahdin yoloqa qikip Punonoja kelip qedir tiki. ⁴³ Punondin yoloqa qikip Obotka kelip qedir tiki.. ⁴⁴ Obottin yoloqa qikip Moabning qebrisidiki İyə-Abarimoja kelip qedir tiki. ⁴⁵ İyimdin yoloqa qikip Dibon-Gadka kelip qedir tiki. ⁴⁶ Dibon-Gadtin yoloqa qikip Almon-Diblatayimoja kelip qedir tiki. ⁴⁷ Almon-Diblatayimdin yoloqa qikip Neboning aldidiki Abarim taqlılıqoja kelip qedir tiki. ⁴⁸ Abarim taqlılığının yoloqa qikip Yerihoning udulida İordan dəryasining boyidiki Moab tüzlənglikliridə qedir tiki. ⁴⁹ Moab tüzlənglikliridə İordan dəryasını boylap tikkən qedirlili Bəyt-Yəximottin tartıp Abəl-Xittimiqə bardi..

^{33:8} Mis. 15:22, 23

^{33:9} Mis. 15:27

^{33:11} Mis. 16:1

^{33:14} Mis. 17:1

^{33:15} Mis. 19:1

^{33:16} Qəl. 11:34, 35

^{33:30} Qən. 10:6

^{33:36} Qəl. 20:1

^{33:37} Qəl. 20:22

^{33:38} Qəl. 20:25; Qən. 32:50

^{33:40} Qəl. 21:1

^{33:41} Qəl. 21:4

^{33:43} Qəl. 21:10

^{33:45} «İyim» — «İyə-Abarim» degənnəng kışkartılıqan xəklı.

^{33:49} «Abəl-Xittim» — «Akatsiyə qimənzarlığı» degən mənidə.

^{33:49} Qəl. 25:1; Yə. 2:1

«Qəl-bayawandiki səpər»

⁵⁰ Pərvərdigar Moab tüzlənglikliridiki İordan dəryası boyida Yerihoning udulida Musaçşa söz kılıp mundaq dedi: —

⁵¹ Sən Israillarqa söz kılıp mundaq buyruqin: — «Silər İordan dəryasidin etüp Qanaan zemini oqa kəlgən qeoinglarda,⁵² zemindiki barlıq turuwaqtənlərni aldinglardin həydiwetinglar, ularning barlıq oyma, ķuyma butlirini qekip taxlanglar həm barlıq «yukarı jay»lirini wəyrən kılıp taxlanglar.⁵³ Silər xu zeminni igiləp makanlixinglar, qünki Mən u zeminni silərgə miras kılıp bərgənmən.⁵⁴ Silər jəmət boyiqə qək taxlap, zeminni ezunglar oqa miras kılıp elinglar; adimi keprəklərgə keprək miras bələp beringlar; adimi azraklar oqa azrak miras bələp beringlar; qək taxlançanda kimlərgə kəyər qıkkən bolsa, xu yər uning mirasi bolsun; silər miraska ata қabilə-jəmət boyiqə warislik kilinglar.⁵⁵ Həlbuki, əgər u zemində turuwaqtənlərni aldinglardin həydiwətmisənglər, ulardin kəlip ķalqanlar qoşum kəzünglar oqa tikən, bikinqinglar oqa yantaq bolup sanjılıdu, turojan zemininglarda silərni parakəndə kılıdu;⁵⁶ wə xundak boliduki, Mən əslidə ular oqa կandaq muamilə kilməkqi bołożan bolsam, silərgə xundak muamildə bolimən».

Qanaan zeminining qegrasi

34¹ Pərvərdigar Musaçşa söz kılıp mundaq dedi: —

² Sən Israillarqa söz kılıp mundaq buyruqin: «Silər Qanaan zemini oqa kirgən qaçıda, silərgə miras boluxka təkşim kılınidiqan zemin Qanaan zemini bolidu; zeminning bekitilgən jay-qebralıri mundaq bolidu: —

³ silərning jənub təripinglər Zin qəlidin baxlap Edom qegrisi oqa takalsun; andin jənub tərəptiki qegranglar «Xor dengizi»ning jənub təripining əng ayiojoja yətsun;⁴ xu yərdin qegranglar «Seriq Exək dawini»ning jənub təripidin burulup zinoja etsun; uning ayioji toptoqra Kədəx-Barneaning jənubida bolidu; andin u yərdin yəna Həzar-Addaroqa berip, Azmon oqa tutixidu;

⁵ andin qegra Azmondin burulup mengip, Misir ekini oqa baridu wə dengiz oqqa tutixidu.

⁶ Kün petix tərəptə qegranglar «Uluq dengiz»ning əzi bolidu, yəni uning boyliri bolidu; mana bu silərning kün petix tərəptiki qegranglar bolidu.

⁷ Ximal tərəptiki qegranglar mundaq bolidu: — «Uluq dengiz»dən baxlap hər teoqioqqa pasıl siz ilsun;⁸ pasıl siziķi Hər teoqidin baxlap Hamat eoqizoja sozulup, andin qegra Zədadəqə tutaxsun;

⁹ qogra yəna Zifronoqa etüp Həzar-Enanda ahlaxsun; mana bu silərning ximaliy qegranglar bolidu.

¹⁰ Andin xərkij qegrayinglarning pasıl siziķi Həzar-Enandin Xefamojiqə sizilsun.¹¹ Bu qegra Xefamdin Ayinning kün qırix təripidiki Riblahka qüxitidu; andin qogra xu yərdin qüxitidə Kinnərat dengizinin dawinidin etüp kün qırix tərəpkə tutixidu.¹² Andin qogra təwənləp İordan dəryasını boylap qüxitidə, Xor Dengiz oqqa yətsun. Mana bu qegralar bilən bekitilgən zemininglər bolidu».

^{33:52} «yukarı jay»lar — əslidə butpərəslər məbdulirioqa qoşkunidiqan, tawap kılıdıcıqan taoq qoşkılırları katarlıq jaylar idi. Israillar keyinkı waktılarda xu yərlərdə Pərvərdigar oqa ibadət kılatti, birək uzun etməyla butpərəs həlkələrgə əgixip xu yərlərni butpərəslik kılıdıcıqan jaylar kılıwaldi. «Law.» 26:30ni wə izahatını körüng.

^{33:53} Qan. 7:2-26

^{33:54} Qəl. 26:54-65

^{33:55} Yə. 23:13; Hək. 2:3

^{34:3} «Xor dengizi» — yəna «Əlük dengiz» dəpmu atılıdu.

^{34:3} Yə. 15:1

^{34:4} «Seriq Exək dawini» — ibraniy tilida «Akrabbim dawini».

^{34:6} «Uluq dengiz» — hazır «Ottura dengiz» dəpmu atılıdu.

^{34:8} «Hamat eoqizi» — yaki «Libo-Hamatka».

^{34:11} «Kinnərat dengizi» — yaki «Kinnərat keli» keyin «Galiliyə dengizi», «Tiberius dengizi» dəpmu atalojan. «Kinnərat»ning mənisi «qiltar» — kəlninq xaklı qiltarsımandur.

«Qəl-bayawandiki səpər»

¹³ Musa Israillarqa söz kılıp mundak dəp buyrudi: — «Mana bu Pərvərdigar tokkuz kəbilə wə yerim kəbiligə təkdim kılinsun dəp buyruqan, qək taxlinix arkılıq ezungular warislik kılıdıcıqan zemininglar bolidu;¹⁴ qünki Rubən kəbilisidikilər ata jəməti boyiqə wə Gad kəbilisidikilər ata jəməti boyiqə əz mirasıqə allıqاقan warislik kılıp uni igiligən, Manassəhning yerim kəbilisimu əz mirasıqə warislik kılıp uni igiligən;¹⁵ Bu ikki kəbilə wə yerim kəbilə Yerihoning udulida, Iordan dəryasining xərkəy kirojikidiki kün qıqxı tərəptə əz miraslarını elip bolqan».

Zeminni təksim kılıxka nazarət kılouqı hadımlar

¹⁶ Pərvərdigar Musaqa söz kılıp mundaq dedi: —¹⁷ Təwəndikilər zeminni silərgə təksim kılıp bərgüqilərning isimliyi: — Kəhin Əliazar wə Nunning oqlu Yəxua.¹⁸ Silərmə yənə zemin təksim kılıxka yardımlix üçün hər kəbilidin birdin əmir tallap beringlar.

¹⁹ Bularning ismi mundaq: — Yəhuda kəbilisidin Yəfunnəhning oqlu Kaləb.²⁰ Ximeon kəbilisidikilərdin Ammihudning oqlu Xəmuəl.²¹ Binyamin kəbilisidin Kislonning oqlu Əlidad.²² Dan kəbilisidikilərdin Yolining oqlu, əmir Bukki idi.²³ Yüsüpning əwladlıridin: — Manassəh kəbilisidikilərdin Əfodning oqlu əmir Hənniyəl²⁴ həm Əfraim kəbilisidikilərdin Xiftanning oqlu əmir Kəmuəl.²⁵ Zəbulun kəbilisidikilərdin Parnakning oqlu əmir Əlizafan,²⁶ Issakar kəbilisidikilərdin Azzanning oqlu əmir Paltiyəl,²⁷ Axir kəbilisidikilərdin Xelomining oqlu əmir Ahihud;²⁸ Naftali kəbilisidikilərdin Ammihudning oqlu əmir Pədahəl idi.

²⁹ Mana bular Pərvərdigar əmr kılıp Israillarqa Qanaan zeminidiki miraslarını təksim kılıxka bekitkənlər idi.

Lawiyarning xəhərları

35¹ Pərvərdigar Yerihoning udulida, Iordan dəryasining boyidiki Moab tüzləngliklirdə Musaqa söz kılıp mundaq dedi: —

² Sən Israillarqa mundaq əmr kıl, ular miras kılıp erixkən zemindiki bəzi xəhərlərni Lawiyarning olтурuxıqə bərsun; u xəhərlərning epqərisidiki yaylaklärnimü Lawiyalarqa bər sun.³ Xundak kılıp ularning turidıcıqan xəhərləri bolidu wə xu xəhərlərgə təwə yaylaklärqa ularning qarpayılı, baxka mal-mülükli həmdə barlıq həywanlı orunlaxturulidu.

⁴ Silər Lawiyalarqa beridıcıqan xəhərlərdiki yaylaqlar sepilidin baxlap hesablıqanda ming gəz bolsun.⁵ Silər yənə xəhər sırtının kün qıqxı tərəpkə karap ikki ming gəz, jənub tərəpkə karap ikki ming gəz, kün petix tərəpkə karap ikki ming gəz, ximal tərəpkə karap ikki ming gəz əlqənglər, xəhər otturida bolsun; xəhərlər ətrapidiki muxu yərlər ular üçün yaylaqlar bolsun..⁶ Silər Lawiyalarqa bərgən xəhərlər iqidə altə xəhər «panahlık xəhiri» bolsun; silər xularını adəm eltürüp koyojan kixılerning xu xəhərlərgə keçip beriwellixiqa bikitinglər; buların baxka ularqa yənə kırıq ikki xəhər beringlər.⁷ Silər Lawiyalarqa beridıcıqan xəhərlər jəmiy kırıq səkkiz bolup, xu xəhərlər bilən ularqa təwə yaylaqlar ularqa berilsun.⁸ Silər ularqa beridıcıqan xu xəhərlər Israillar miras kılıqan təwəliklərdin bolsun; adımı keprək bolqanlardın

^{34:17} Yə. 14:1

^{34:19} «Yəhuda Yəhuda kəbilisidin» — yaki «Yəhuda kəbilisi üçün».

^{34:20} «Xəmuəl» — yaki «Samuil».

^{35:2} Yə. 21:2

^{35:4} «gəz» — Mukaddəs Kitabta ixlitilgən «gəz»ni bəlkim bir «jeynək» deyixkə toqra kelidu — yəni adəmning jəynikidin barmaklırının uqıçıqə bolğan arılıq (təhminen 45 santimetr).

^{35:5} «ayətninq xərhi» — muxu ayəttiki «ikki ming gəz» bəlkim xu yaylaklärning uzunluqı boluxi mumkin. Demək, Lawiyarning ular turidıcıqan xəhər ətrapida ularqa yaylık kılıp ayrıloqan tət parqə yeri bar idi; hərbir parqə yor sepilöqə yandax bolup, uzunluqı ikki ming gəz, kənglikli bir ming gəz kelətti.

^{35:6} «qıqxəngisi» — təwəndik 10-34-ayətlərdiki ənənəni kerüng.

^{35:6} Yə. 21:21

«Qəl-bayawandiki səpər»

kəprək, adimi azraq bolovanlardın azraq elinglar; hərbir kəbilə əzigə təkşim kılınoğan miraska asasən xəhərlərdin bəzilirini elip Lawiyalarqa təkşim kılıp bərsun..

Panaqlik xəhirliri

«**Qan**» 19:1-13; «**Yəxua**» 20:1-9ni kərüng

⁹ Pərvərdigar Musaoğa söz kılıp mundak dedi: —

¹⁰ Sən Israillarоja mundak degin: «Silər Iordan dəryasidin etüp Kanaan zeminoğan kirgininglarda,

¹¹ tasadipyiliktin adəm əltürüp koyoqanlarning panaqlinixi üçün keqip beriwellixiqa birnəqqə

xəhər tallap bekitinglar.¹² Xundak kiloqanda bu xəhərlər adəm əltürgüqi taki jamaət aldida

sorakka tartıloquzə, qisaskarning əltürüp koyuxidin panaqlinidioğan xəhərlər bolidu..¹³ Silər

bekitkən bu xəhərlər silergə panaqlinidioğan alta xəhər bolidu.¹⁴ Panaqlik xəhiri üçün Iordan

dəryasining kün qıqxı təripidə üq xəhər, Kanaan zeminidimu üq xəhərnı ayırıp koyungular.

¹⁵ Bu altə xəhər Israillar, yat əldikilər wə ularning arisida arılıxip olturoğan musapirlar üçün panaqlik xəhərliri bolsun; tasadipyiliktin adəm əltürüp koyoqan hərbir kixi xu yərlərgə keqixə bolidu.

¹⁶ — Əgər biraw təmür əswab bilən urup adəm əltürüp koyoqan bolsa, u əkəstən adəm əltürgən katil bolidu; əkəstən adəm əltürgüqi jəzmən əltürülüxi kerək.¹⁷ Əgər biraw kəl kətürüp adəm əltürgüdək tax bilən urup adəm əltürüp koyoqan bolsa, u əkəstən adəm əltürgən katil bolidu; əkəstən adəm əltürgüqi jəzmən əltürülüxi kerək.¹⁸ Əgər biraw adəm əltürgüdək kaltək bilən urup adəm əltürüp koyoqan bolsa, u əkəstən adəm əltürgən katil bolidu; əkəstən adəm əltürgüqi jəzmən əltürülüxi kerək.¹⁹ Kan qısa aloquqi kixi xu katilni əltürənsün; u katilni uqratkan yeridə əltürənsün.²⁰ Əgər biraw eqmənlik bilən birsini ittip yikitiwetip yaki məküp turup birər nərsə etip əltürüp koyoqan bolsa,²¹ yaki eçəkixip muxt bilən urup əltürüp koyoqan bolsa, adəm uroqası jəzmən əltürülüxi kerək, qünki u katil bolidu; kan qısa aloquqi kixi katilni uqriqan yərda əltürüwətsün.

²² Lekin u adəmning eqi yok, tasadipiy ittiriwetix yaki məksətsizla birər nərsə etip,²³ yaki adəm əltürgüdək hərkəndək bir taxni adəmni kərməy etip selip, adəm əltürüp koyoqan bolsa, uning əslidə uningoğan hərkəndək eqi bolmisa, uningoğan ziyankəxlik kılıx niyitimu bolmisa;²⁴ bundak əhwalda, jamaət xu ənənə-həkümətlərgə asasan adəm əltürgüqi bilən kan qısa aloquqi otturisida kesim kilsün.²⁵ Jamaət tasadipiy adəm əltürüp koyoqunu kan qısa aloquqi kixinin qoldın jəzmən kutkuzuwalısun; ular uni keqip beriwaloqan panaqlik xəhirişə aman-əsan kayturup bərsun; andin mukaddəs may bilən məsihləngən bax kahin olüp kətküqə u xu xəhərdə tursun.²⁶ Lekin tasadipyiliktin adəm əltürüp koyoqan kixi əgər keqip beriwaloqan panaqlik xəhirişin təwəsidiñ qıkıp katkən bolsa,²⁷ xundakla kan qısa aloquqi kixi uni panaqlik xəhirişin pasillirining sirtida uqrıtıp kəlip əltürüwətkən bolsa, undakta kan qısa aloquqi kan təkəx gunahını tartmaydu;²⁸ qünki tasadipyiliktin adəm əltürüp koyoqan kixi əslidə bax kahin olüp kətküqə panaqlik xəhəridə turuxi kerək idi; bax kahin olüp kətkəndin keyin əz təwələki bolovan zeminoğan kaytip barsa bolidu.

35:8 «panaqlik xəhərliri» — Lawıylar yaloqz bu xəhərlərdə turoğan əməs; bırak bəlkim əzliri xu xəhərlərdin turuxka halıqan eylərni ətraplıki kəbilidikilərdin awwal tallax hokukı boluxi mumkin. Məsilən, «Hək.» 9:1də «Xəkəm» (Lawıyların bir xəhəri)da yəna «Abimələk wə kerindaxlırı» turattı.

35:10 Qan. 19:2; Yə. 20:2

35:12 «Qısaqar» yaki «qısaq aloquqi» — (ibraniy tilida «goel») muxı yərdə əltürülgüqininq yekin bir tuqquqını kərsitudu. Birsə baxqə birsini (məylə əkəstən yaki əkəstən bolmısın) əltürgən bolsa, əltürülgüqininq ailişidin birsi «kan qısa aliman» degen bir kixi əltürgüqininq kənnini eliz hokukı bar idi. «Panaqlik xəhərlər» degen nizam-tüzüm əltürük ixning katılılıq yaki tasadipyiliktin bolovanlıqını eniklavşka yıterlik wakıt bolsun degen məksət bilən bekitilən. «Goel» tooruluk yəna «Ayup» 19:25 wə izahatlıdır.

35:14 Qan. 4:41; Yə. 20:8

35:20 Qan. 19:11

35:22 «məksətsizla» — ibraniy tilida «məkündən haldə əməs bolup...».

«Qəl-bayawandiki səpər»

²⁹ — Bular silər turuxluq həmmə yerdə əwladmu-əwlad ənənə-bəlgilimilər bolsun.

³⁰ Baxka birsini əltürgən ətəklili bolsa, birnəqqə guwahqining guwahqlikidan keyin andin əltürükə bolidu; lekin pəkət birlə guwahqining guwahqliki bolsa, u uni əltürüxning səwəbi bolmayıdu..

³¹ Əlümətə layik gunah ətküzgənlərgə, yəni kəstən adəm əltürgənlər üçün silər həqkandak tələm pulini kət'iy kəbul kilmangalar; undak kixi jəzmən əltürülüxi kerək.³² Xuningdək panaqlik xəhərgə keqip beriwaloqan kixi üçün bax kahin əlüp ketixtin ilgiri eż yerigə kaytip keliwelixioqa həqkandak tələm pulini kət'iy kəbul kilmangalar.

³³ Xundak kılışanglar, əzüngər turoqan zeminni buloqoqan bolmaysılər, qünki kan zeminni buloqaydu; zemində təkulgən ənənə dəl xu ənni təkkən kixining ez kenidin baxka həqkandak kafarət kaltırıxkə bolmayıdu.³⁴ Əzüngər olturqan zeminni, yəni Mən Əzüm makan kiloqan zeminni buloqimanglar; qünki Mən Pərvərdigar Israillar arısında makan tutkuqidurmən.

Ayal mirashorning turmux қuruxi toqrisidiki nizam

36¹ Yüsüp əwladlırinin jəmatlıridin Manassəhning nəvrisi, Makirning oqlu Gileadning əwladlırinin jəmat baxlıkları Musa wə Israillarning kattılıri boloqan əmirlərinin aldiqə kelip mundak dedi: —² «Pərvərdigar ilgiri oqojamoqa qək taxlap zeminni Israil həlkigə miras kılıp təksim kılıp berixni buyruqan; oqojammu Pərvərdigarning kerindiximiz Zəlofihadning mirasını uning kızlırioqa təksim kılıp berix toqrisidiki buyrukınımu aloqan. ³ Lekin, ular Israillarning baxka əkbilisidikilərgə yatlıq bolup kətsə, uların mirası ata-bowlırlırmızın mirasidin qıkıp ularning ərlirininq kəbilisining mirasioqa əkoxulup ketidu; undak boloqanda biz qək taxlap erixkən miras tügəydu.⁴ Israillarning «azadlıq yili» kəlgəndə ularning mirasi ularning ərlirininq kəbilisining mirasioqa əkoxulup ketidu; bundak boloqanda ularning mirasi bizning ata-bowlırlırmızın mirasidin elip ketildi». ⁵

Musa Pərvərdigarning səzi boyiqə Israillar oja sez kılıp mundak əmr kılıp: — Yüsüp əkbilisidikilər toqra eytidü.⁶ Zəlofihadning kızlıri toqrisida Pərvərdigarning buyruqını mundak: «Ular ezliri halıqan ərgə yatlıq bolsa boluweridu, lekin eż jəmati, eż ata kəbilisidin boloqan birigə yatlıq boluxi kerək.⁷ Xundak boloqanda Israillarning mirası bir kəbilidin yənə bir kəbiligə yetkilip kətməydu; Israillarning hərbiri eż ata-bowlırlırininq kəbilisining mirasını qing tutup koyup bərməsliki kerək.⁸ Israillarning hərbiri eż ata-bowlırlırininq mirasını igiləx üçün Israil kəbililiridin miraska warislik kiloqan hərbir kız-ayal eż ata-bowlırlırininq kəbilisidin boloqan birsigə yatlıq boluxi kerək.⁹ Muxundak boloqanda, Israillarning mirası bir kəbilidin yənə bir kəbiligə yetkilip kətməydu; qünki Israil kəbililiri eż mirasını kolidin bərməsliki kerək, — dedi.

¹⁰ Pərvərdigar Musa oja qəndak əmr kiloqan bolsa, Zəlofihadning kızlırimu xundaq kıldı.

¹¹ Zəlofihadning kızlıridin Mahlah, Tirzah, Hoglah, Milkah wə Noahlar eż taqılırininq oqullirioqa yatlıq boldi.¹² Ular Yüsüpning oqlu Manassəhning əwladlırinin jəmatidikilərgə yatlıq boldi; ularning mirası yənilə atisining kəbilisi iqidə kəldi.

¹³ Bular Pərvərdigar Yerihoning udulida, Iordan dəryasının boyidiki Moab tuzlənglikliridə Musanıng wasitisi bilən Israillar oja buyruqan əmrlər wə həkümlərdür.

^{35:30} Kan. 17:6; 19:15

^{36:2} Qəl. 26:55, 56; 27:7; 33:54; Yə. 17:3, 4

^{36:4} «azadlıq yili» — əslidə İbraniy tilida «büroja (qelix) yili» dəp atılıtti. Keyin, uning qüxənqisi tezla «azadlıq yili», «xadılıq yili» degəngə əzgərdi. «Law.» 25-bab, bolupmu 25:10 wə izahatını korüng.

^{36:11} Qəl. 27:1

«Qəl-bayawandiki səpər»

Қоxумqə sez

Biz «Qel-bayawandiki səpər»din կամ կամ
կամ ibrətlərni alırmı?

«Kirix səz»imizdə eytkinimizdək, «Qəl-bayawandıki səpər» degən kitab Hudanıng tohtawsız kərsətkən xapaətləri wə möjizilik təminləxlirigə muhalip kelidioqan xükürsizlik, ixənsizlik wə asiylikni hatırılığın bir tarihtür. Buningdin Israilning axu dəwriddiki adəmlərni ziyanə rezil yaki xu dəvrni intayın kəbih bir dəwr ikən, heq bolmılqanda biz ulardin yahxikənmiz, degən hulasığə keləmdük?

Biz xundak bir hulasigə kət'iy kalməslimiz kerək. Kim bili, biz ohxax əhwallar astida nema ixlarnı ələtmiş? Dərəkə, biz Yərəmiya Pəyoqəmbərning təlimidin xundak qüixiniximiz kerəkki, «**Qəlb həmmidin aldamqi, uning dawası yoktur. Kimmu uni qüxinəlisun?**» («Yər.» 17:9). Israil əz gunahında körünginidə baxka insanlardın bəttər bolovan əməs, bəlkı «Hudanıng əmərlirinə sinaxlırı wə təkxürüxləri astıda (pax kılınoğan) insaniyətning bir əwrixkisi bolovan, halas» deginimiz tütük. Ularning könglidlə yoxurun bolup kəlgən nurluşun gunah wə ixənqsizlik əslidə bar idi, xundakla «normal əhwaldə» ular dawamlıq yoxurun ələtmiş; Hudanıng Israiloğlu tapxuroğan əmərliri bolsa xu yoxurun gunah wə ixənqsizlikni pax kılıx şorəsi bolovan, halas («Rim.» 7:13, «Gal.» 3:24-25). Əgər Hudanıng həqkəndək sinikə bolmisa, muxundak gunahlar yoxurun kəliweridü, əlwətta. Ularning pajıəlik tarhidin paydilinip, hərbirimiz əzimizning gunahkar tabiitimizning Israil həlkining ixlirida əks etilgənlilikini biliximiz kerək.

Kədimki zamandıki bir alım mundaq dedi: — «Huda üçün Əz həlkini Misirdin qıkırıx asan gəp, lekin Əz həlkining kəlbidin Misirni qıkırıx (Misiroqa baoqlik arzu-həwəslər, gunahlar wə butpərəslilikni qıkırıx) intayın təs boldil!». Əz həlkini Misirdin kutkuzuxta pəkət jisməniy möjizilərlə kerək idi. Lekin kəlbimiz, rohımızni ezbərtip paklap sap kilix rohiy möjizidindur; buning əməlgə exixida Rəb Əysə Məsihning elüxi wə ölümündin tirilixi kerək idi. Hudaqa ming təxəkkur, bu uluq ix barlıq etikad kiloşanlar üçün əməlgə axuruloğan reallıktur!

Etiqad kiloqan bolsak, rosul Pawlusning məzkur kitabta hatiriləngən wəkələr üstidə tohtaloqan sezdiriğə kengül bələyli: —

«Qünki, i ķerindaxlar, mən silərning ata-bowilirimizning həmmisining bulut astıda yürgənlilikidin wə həmmisining dengizdin etüp mangóyanlıigidin həwərsiz yürüxünglarnı halımayman; ularning həmmisi bulutta həm dengizda Musanıng yetəkqılıkiga qəmildürülən; ularning həmmisi ohxax rohiy taamni yegən, həmmisi ohxax rohiy iqimlikni iğkən; qünki ular ezelrigə həmrəh bolup əgixip yürgən rohiy uyultaxtin iqətti (əməliyyətə, muxu uyultax Məsihning Əziz idi); xundaktımu, Huda ularning kəpinqisidin razi bolmioyanıdı; qünki Hudanıng iazası bilən əularning jəsətləri oel-bavawanda qeqilip kalıqan».

Əmما bu ixlar ularning bexiqoňa bizlərgə misal-bexarət bolsun üçün qüxkəndi; buningdin məksət bizning ularning yaman ixlaroq həwəs kilojinidək həwəs kılmaslıkımız üqindür. Silər yənə ularning bəzilirigə oxhax butka qoqundiqoşanlardın bolmanglar; bular tooruluk: «həlk yəp-iqixkə ulturdi, andin kəyəp-sapaqja turdi» dəp pütülgən. Biz yənə ularning bəzilirining buzukluq kilojinidək buzukluq kilmayı; qunki xu wəjидин ulardın yigirmə üq ming kixi bir

«Qəl-bayawandiki səpər»

kündila əldi. Yənə ularning bəzilirining Məsihni siniojinidək Məsihni sinimaylı; qünki xu səwəbtin ular yılanlar qekixi bilən ھالак boldı. Yənə ularning bəziliri aqrinoqandək aqrinip қakximanglar — nətijidə, ular jan aloquqi pərixtə təripidin eltürüldi. Əmdi bu wəkəlerning həmmisi ularning bexioja bexarətlik misallar süpitidə qüxkən wə ahirkı zamanlar beximizoja keliwatkan bizlerning ulardin sawak-ibrət eliximiz üçün hatırıləngənidi. Xuning bilən «Mən qing tırep turmaqtımən» degən kixi əzining yikilip ketixidin ھези bolsun!» («1Kor.» 10:1-12).

Zina қıldı dəp ərz қılınojan ayalni «lənət kəltüridiojan ələm süyi» bilən sinax usulu wə nizamida (5:11-31) – barawərsizlik barmu-yok?

Bəzilər bu nizam bəlgilimini okup: «Nemixkə bundak sinax pəkət ayal kixilergila ixlitilgən? Ayal kixi əz eri toopruluk «U zina қıldı» dəp gumanlanojan bolsa, bu sinax usulini nemixkə ərgə tətbiklaxka bolmaydu» dəp oylixi mumkin.

Əməliyəttə bolsa bu soal «Təwrat-Injiloja asasən, ər-ayallık munasiwət qandak boluxi kerək?» degən tehimu kəng soalning bir kismidur; muxu yərdə biz uningoja pəkət bir kismən jawab berəliximiz mümkün. Həmmidin awwal xuni eniç bayan қiliximiz kerəkki, Təwrat həm Injildiki təlimgə asasən «Ayal kixi ər kixining bir hil təallukatı, halas», degən ukum kət'iy qətkə kekiliđi. Kız-ayal kixining salahiyiti wə kimmiti Musaoqa qüfürülgən mukəddəs қanun alındı, Injildiki təlim aldıda ər kixiningkigə op'ohxax. Məsilən, Təwrat boyiqə ayal kixini əltürgən katil wə ər kixini əltürgən katil ohxaxla əlüm jazasını tartattı.

Injilda ər-hotunluk tooprısidiki berilgən təlim boyiqə ayal kixi Məsihgə əgixəy desə, birinqi məs'uliyiti Rəbning Əzığə boysunux, ikkinqidin erigə boysunuxtur; erigə boysunmaslığın pəkət bir toqra səwəbi bar; mubada eri əzidin birər naşhlak yaki səmiməyətsizlik қilixni tələp kilsa, undakta u boysunmaydu. Baxķa normal əhwallarda boysunux uning burqidur. Bu ixlər biz «Korintliklərə»(1)»diki izahatlar wə «köxumqə söz»də səl təpsiliyrək tohtilimiz. Mana bu hazırkı soaldın kəngrək soaldur.

Muxu yərdə «**karojix kəltürgüqi ələm süyi**» degən məsilidə ikkinqi bir məsilini, yəni Musa Pəyojəmbərning wasitisi bilən tapxurulojan қanunning məksəti wə qəklimiliri toopruluk bir məsilini uqrıtımız. Məsilən, Injilda Rəbbimiz Əzığə əgəxkənlərgə, ər-hotunluk toopruluk pəkət wapasızlık, buzukluk қılıx səwəbidin baxķa, əz jorisioja talak berixkə bolmayıdu, dəp təlim beridu. Xunga Pəriysilər buni bilip uningdin «**Undakta, Musa Pəyojəmbər nəmə üçün Təwrat қanunida ər kixi əz ayalioja talak hetini bərsila, uni қoyuwetixkə bolidu, dəp buyruqan?**» — dəp soraxtı. Jawabən Rəbbimiz Təwrattiki қanunning qəklimilirini tiləp elip mundak dedi:

«Tax yürekliklərdin Musa Pəyojəmbər ayalliringlarnı talak қılıxka ruhsət қilojan; lekin ələmning baxlimida bundak əməs idı» («Matta» 19:8).

Mukəddəs қanun Musa Pəyojəmbərning wasitisi bilən tapxurulojan qaçıda Hudanıñ Məsihdə bolоjan toluk nijati tehi nazıl қılınojan əməs — xu qaçıda Məsih tehi əlmigəqkə, Mukəddəs Roh tehi kəlmigən. Biz hazır baxķıqə bir dəwrə bolup, Hudanıñ xapaətlik Rohı etikad қılıquqlarda ixligaqkə: «**Hudanıñ güzəl hahixi boyiqə silərning iradə tiklixinglarə wə uni əməlgə axuruxunglarda iqinglarda ixliguqi Uning Əzidur**» («Fil.» 2:13). Etikad kilsak, Huda bizdin «**tax yürək**»imizni elip taxlap bizgə «**mehriban bir կəlb**» ata қılıdu («Əz.» 11:19, 36:26). Xuning bilən Hudaoqa ming təxəkkur, uning barlık, toluk əmrlirigə əməl қılıxka küq-kudritimiz bardur.

«Qəl-bayawandiki səpər»

Halbuki, Huda Musa arkılık xu қanunni tapxuroqan Israil xundak əməs idi. Huda ularning kəlbilirining kəttiklikini obdan bilətti; ər kixilərgimu ohxax bir sinək usulu bekitilgən bolsa tolimu adil bolatti, lekin u xundak bekitkən bolsimu, Israil ohxaxla xundak bəlgilimigə kət'iy riyə kilmayıttı wə yaki uni burap barlıq mənisiini wə məzmunini uningdin məhrum kılıdiojanlığını obdan bilətti («Zəbur» 119:126, «Markus» 7:13). Kəp səwəblər iqidə mana bu xundak bəlgilimə berilmənlilikning addiy bir səwəbi bolidu.

Gərqə ayal kixilərgə baqlanıqan 5:11-31də tapxurulqan bəlgilimə yüksəridə eytkinimizdək qəqlik bolqını bilən, uningda Hudanıq danalıqı tolimu küqlük idi. Qünki bu bəlgilimə ayal kixilərnı ər-ayallıq otturisidiki əng zəhərlik wə hətərlik amillardın biri bolqan həsəthorlukṭın, xundakla həsəthorlukṭın daim qıçıqan zorawanlıq muamilidin kooqdash tədbiri idi. Pərvərdigarning xapaiti həm wədisidə turoqanlıqıqa tolimu ixəngən ihlasmən bir ayal kixi adalətsizliktin «zina kıloloq» dəp ərz kılinoqan bolsa, ezi xundak bir sinəknı etküzsun dəp tələp kılətti. Uning eri rət kilsə («**kündaxlıq «axlıq hədiyəsi»**») üçün un qıkarənqı xu ər kixi bolatti, əlwətə) undakta uning ayalı xəhərdiki akşakal-sotqılardın erining xikayətni tohititixini tələp kılətti. Mubada ər kixi: «Way-wuy, qəldiki azrak topa arı laxşan suni iqtəngə, uningoja həq ziyan yətməydi, bu sinək hesablanmaydu!» desə, undakta u ezining Hudaqə ixənmigüqi kapır ikənlilikini ispatlıqan bolidu. Qünki Huda Əzi bekitkən sinəkkə «kimning gunahı bar, kimning gunahı yoklukını ispatlaymən» deyən wədisini əksərəndi.

Musa Pəyoqəmbər su qıkırıq üçün қoram taxni uroqanda, Huda uni əyibləp: «Meni jamaətning aldida mukəddəs dəp hərmətlimidinglar» dəp, uning gunahıqə bərgən jaza nemixkə xundak kəttik boldi? («Qəl.» 20:1-13)

Biz bu ixni hatırılıqən munu ayətlərni qayıtidin okuyuli: –

«**Pərvərdigar Musaqa söz kılıp mundaq dedi: — Həsini əkolungoq al, andin sən akang Hərun bilən birlikdə jamaətni yioqip, ularning kez aldidila қoram taxqə buyruk kıl; xundak kılısang қoram tax eż süyini qıkırıdu; xu yol bilən sən ularoq su qıkırıp, jamaət wə qarpayılıri iqidioqan su berisən.**

Xuning bilən Musa Pərvərdigarning əmri boyiqə Pərvərdigarning həzuridin həsini aldı. Musa bilən Hərun ikkisi jamaətni қoram taxning aldiqə yioqdi wə Musa ularoq: — Gepimə əkulak selinglar, i asıylar! Biz silərgə bu қoram taxtin su qıkırıp berəylimi?! — dedi. Andin Musa həsisi bilən қoram taxni ikki ketim uruwidi, nəhayiti kəp su ekip qıktı, sudin jamaətnü, qarwa qarpayaları iqxıti. Pərvərdigar Musa bilən Hərunoq: —

«**Silər Manga ixənməy, Israillar aldida Meni mukəddəs dəp hərmətlimigininər üçün, silərlərin bu jamaətni Mən ularoq təkədim kılıp bərgən zəminoqə baxlap kirixinglaroqə yol koymaymən, — dedi.**

Musa Pəyoqəmbər muxu yərdə կaysı tərəplərdə Pərvərdigaroq itaətsizlik kıloloq? Birinqidin, Huda («Mis.» 17:6də hatırıləngən) ilgiriki xuningoja ohxap ketidioqan bir əhwal astida uningoja «**Қoram taxni urojin**» deyən əməs, bəlkı «**Uningoja söz kılıjin**» dəp buyruqan. Musa undak kilmidi. Buningoja կarap Huda uningoja «**Silər Manga ixənmidinglər**» dəp əyiblidi.

«Qəl-bayawandiki səpər»

İkkinqidin, gərqə həlk xundak қaқxap aqrinojan wə Əzidin gumanlanıjan bolsimu, mukəddəs yazmilardin karioqanda Huda xu wakıttı ularoja oqəzəpləngən əməs. Gərqə xundak bolsimu, lekin Musa ezi oqəzəpləndi («Zəb.» 106:32).

Uning üstigə Pərvərdigarning: «**Silər Manga ixənməy, Israillar aldida Meni mukəddəs dəp hərmətlimigənsilər**» degən səzləridin karioqanda Musaning itaətsizlikidə yukirik iki ixtin tehimu eçir bir gunahı bolovan boluxi kerək. Bu səzlər Musa bilən Hərunoja eytilojan, bolupmu Musani kərsitixi kerək. Əmdi Pərvərdigarnı «**mukəddəs dəp hərmətəx**» degən ukümninq nəma ikənləkini soriximiz kerək. Təwratning baxka yərliridə kərsətkinimizdək, «mukəddəs» degənninq birləşqə təraplıri bardur. Hudaning Əz xəhsidə barlıq yaratkan məwjudatlıridin mutlak üstün kəndaketur bir hil saplık, paklik, mukamməllik bardur, U hərdaim «ayrim» turidi. U Yəxaya Pəyojəmbərgə məbudlar tooruluk gəp kılıqanda:

«**Mən Pərvərdigardurmən; menin namim xudur;**
Xan-xəripimni baxka birsiga,
Yaki Manga təwə bolovan mədhəyiini oyulojan məbudlaroja bərməymən» degən («Yəx.» 42:8).

Butlarnı qətkə қaқidiojan bu söz Hudanıng xan-xəripini Əziningki kılmaqçı bolovan insanlarnımı oxhax qətkə қaқidu. Mükəddəs Röh Huda kılıqan uluq ixlərini insanların «Mən kılıqan» degəndək məqrəbulukçuoja kətiy yol koymayıdu. Lekin bizning kəzkariximizqə Musa Pəyojəmbər muxu yerdə dəl xu ixni kılıqan oxhaydu. U: «**Gepimə qulak selinglar, i asıylar! Biz silərgə bu kəram taxtin su qıkırıp berəylimən!**» dedi.

U қandaksıgə: — (1) ezi bilən Hərunlarnı «su bərgüqilər» dəp kərsətsun? (2) ezinin wə bəlkim Hərunnunu Hudanıng Əzığə xerik kılıp «biz» desun? Bu «xerik kılıx» kupurluk gunahı əməsmu? Mana bu, Musa wə Hərunning «**Meni mukəddəs dəp hərmətlimigən**»liki idi.

Röhiyet yetəkqılık mə'suliyyəti barlar Hudanıng padisi bolovan addiy məmin bəndiliri bilən selixturuloqanda, Huda təripidin eçirrək jaza-tərbiyilərni kəridi («Yak.» 13:1). Xu jaza-tərbiyilərning bir hissəsi bəzi wakitlarda Hudanıng əziliyi putlaxturulmaslıq üçün ularning kez aldida qüxürildi. Muxu yərdimə xundak. Musanıng naqar ülgisi bilən Israillar gunahkə patkuzulmaslıq üçün, Pəyojəmbər oquq jazalınıdu.

Gərqə xu wakıttı Musa oja zeminoja kirişkə yol koymıqjan bolsimu, Huda keyin uning könglidiki tələp-təxənnəni ijabət kılıqan. Bir ming bəx yüz yıldın keyin Musanıng rohi «**julalıktə kərünük**» teoqi (bəlkim Pələstindiki «Hərmon teoqi»)da Məsih Əysanıng Əzi bilən kərütürüldi. Xübhisizki, xu qəoqla Musa halıqan bolsa, u Huda wədə kılıqan zeminoja yahxi əziliyi bolatti. Əmma barlıq xəripi iqidə kerüngən Hudanıng Əz Oqlı bilən robiro didarlıxı həm sirdixixtək əziliyi pursətkə müvəssər bolovaqça, bizningqə xu qəoqla uning xu zeminoja əziliyi yok deyərlik boluximu mumkin idi («Matta» 17:1-13, «Markus» 9:1-12, «Luka» 9:26-36).

«**Huda oja xan-xərəp bərməslik**» tiki yənə bir əziliyi koşkunqluk misal «Ros.» 12:21-23də uqrayıdu.

«Qəl-bayawandiki səpər»

(22-24-bablar) Beorning oqlı Balaam – U kim? Huda uni nemixkə xundak eojir jazalidi?

Balaamning tarihi, Balaq Padixaħning uni Israillarni қarojax üçün yalliojini Təwrattiki əng oqəlitə bayanlardın biri boluxi kerək. Uningda birinqi sir — Balaam əzidur, — U zadi қandak adəm?

«Yəxua» 13:22də Balaam «palqi» dəp atılıdu. U pəyərəmbər əməs, bəlki butpərəslər üçün pal-dəm salidiojan sehircər idi. Xu dəwrdiki butpərəslərning kəzkarixiqə, hərhil ilahlarning əz təsir dairisi yaki baxkurdiojan zemini bolqan (kəp yərlərdə hənzularning tutkan buddizmi dəl xundak ukümdidur); həlkəlarning karixiqə, Balaamdək bir küqlük palqi hərhil ilahlarqa təsir kersitələydi, dəp oylaytti. Biri baxkılarnı қarojaxni yaki baxkılalarqa tasır kersitixni oylisa, xu kixığa panah yaki muhəpizətqi bolqan ilah bilən alakə kılıp, xu ilahni xundak kılıxka mayil kılıx kerək; bolmisa қarojax yoli karəqə kəlməyetti. «Mayıl kılıx» jəryani türlük haywanlarını kurbanlıq kılıx, xundakla Balaam toqrisidiki bayanda okuqinimizdək (23:1-4ni kərüng), xuni kılıxta muwapik jayni tepix kerək idi. Balaam Israilning Hudasi Pərwərdigarnı ikənlikini obdan bilətti, xunga u Israilni қaroqap pul tapmakqi bolsa, Pərwərdigarnı xu ixni kılıxka mayil kılıx kerək dəp qüsixinətti. Balaamning tarihidin қarioqanda, u dəsləptə Pərwərdigarnı kəpligən ilahlarning iqidiki birsti halas, dəp bilgən; uning asman-zeminni yaratkan Pərwərdigardin baxka heqkandaq ilahning yokluğunu toqrisida həwiri yok idi. Injilda ayan kılınqandak, Pərwərdigardin baxka «ilahlar» bolsa, pəkət adəmlərni ezlirigə ilah, süpitidə qoqunuxka aldaydiojan jinlardin ibarət, əlwəttə. Dərwəkə Balaam Israilni қaroqaxtiki yolni izdiginidə, u tezla Pərwərdigarning birdinbir «Ilahlarning ilahi» ikənlikini tonup yətkənidə (22:18də u «Pərwərdigar Hudayim» dəydu).

Balaqning əlqılıri ikkinqi ketim uni əkelixkə baroqanda (arılık 150 kilometr idi) Huda uni sinaydu. U yənə bir ketim Israilni қarojax yolini izdəmdü-yok? Huda allıqاقan uningoja Israil halkını қaroqaxka bolmaydiojanlığını roxən ayan kiloqandin keyin, u dərwəkə yənilə Hudadin yənə xu ix toqruLUK soraydu. Bu ixtin keyin uning əz aqzidin munu səzlər qıkıldı: «**Huda insan əməstur, U yaloqan eytmaydu, yaki adəm balisimu əməstur, puxayman kilmaydu**» (23:19). Uning xuni bilip turup Hudadin қarojax yolini sorixi Hudanıng oqzipini kəzəpəydi; əmma Huda uningoja ijazət təriklisidə: «**U kixılər seni təklipli kılıp kəlgən bolsa, ular bilən billə baroqın, lekin sən Mening sanga eytidioqanlırim boyiqə ix kılıxing kerək**» — dəydi. Huda əməliyətə uni wə Balakni oquq jazalap, Əz kudritini, xundakla Israiloja bolqan muhəbbitini kərsətməkqı idi. Xunga bu pəkət bir ijazət, əmr əməs idi. Pulqə kezə kizirip, əz mənpə'itini kəzələp Hudadin: «Əz niyitingdin yanqaysən» dəp tiləx intayın hətərlik ix bolidu. Qünki Balaamning kənglidə pulpərəsliktin baxka heqkandak nərsə yok idi. U Hudanıng hizmətkarı əməs. Xunga Injil bizgə «**Balaamning yoli**» («2Pet.» 2:15) wə «**Balaamning azoqan yoli**» («Yəh.» 11) toqruLUK kəttik agahlanduridu. Muxu «yol» «Hudanıng yolda mangımən» dəp turup, pul-mənpəətni kəzəlxətin baxka nərsə əməstur. Bundak yolda mengix Rəbbimizning nəziridə intayın eojir gunah bolidu. Xuning bilən Pərwərdigarning Pərixtisi Balaam Balak bilən kərübükkə ketiwatkınida, uning exikini zuwanoja kəltürüp, Balaamning xu gunahını kəttik əyibləydi. Bu wəkə arkılık Balaam Hudanıng uningoja «Exikingning rohiy kəzliyi bar, lekin seningdə yok!» degəndək agahını əkobul kılıxi kerək idi (exək Pərwərdigarning Pərixtisini keridü, Baalam kerməydi).

Balaam Balaq təripidin қarxi elinoqandin keyin Hudanıng Rohining təsiri astida Israil toqruLUK tət ketim bexarət berip, ularnı Huda təripidin nuroqun bəht-barikət kəridü, dəydi. Tetinqi ketimlik bexaritidə u hətta ahirkı zamanlar wə Məsihning kelixi toqruLUK səzləydi.

«Qəl-bayawandiki səpər»

Balak Balaamoja qattık aqqıqlınıp, hər ikkisi ez yolioşa mangidu. Həlbuki, keyin Moabiy kız-ayallar bilən Midiyaniy kız-ayallar birlixip Israil ərkəklərini buzuklukqa, andin butpərəslikkə eziqturojanlığını baykaymız (25:1-3). Xuning bilən Hudaning oqəzipi Israilning bexioşa qüxidu. Məzkur kitabta, 31:8də Balaamning Midyanlar arısında turojanlığını baykaymız. Midyanlarning bolsa, yukarıda baykiojınımizdək Moabiyalar bilən munasiwiti bar idi. 31:16də Midiyaniy kız-ayallarning Israillarnı eziqturuxını əslidə Balaamning əkli ikən, dəp ukimiz: —

«Karanglar, dəl xular Balaamning hıyıl-məslılıtı bilən Peordiki ixta Israillarnı Pərvərdigar alıldı gunahçı patkuzuxi bilən, Pərvərdigarning jamaitigə waba yaoqduruloğan əməsmu?»

Bu əhwaloşa қarioqanda, Balaam əzinining Israilni қarоqiyalmayıqdanlığını tonup yətkən bolsimu (qünki Huda ular üçün bəht-bərikət bekitkəndi), u yenilə ularoşa ziyan yətküzükə rəzil bir tədbirni oylap qıktı. Əgər Israilları əzlirli Hudaoşa itaətsizlik kılılxı, xundakla Uning mukəddəs namini bulojaxka eziqturulsa, undakta əzlirini Hudaning қarоjixi astida կoyojan bolatti. Məlum bir wakıttı u muxu təxəbbusunu otturioşa կoyuxka Balakning yenioşa կaytkan bolsa kerək, wə xübhisizki, u munasip bir tartukka iga boldi. Xunga ahir berip, Musa Midiyaniylardin Huda buyruqan intikamni aloqanda Balaamning arısında əltürülüxi tolımı muwapıık idi (31:8).

Rəbbimiz Əysə Injilning «Wəhiyy» degən ahırkı kismı bilən ahırkı səzini rosuli Yuhanınnaqə yətküzgən qəoqla **«Balaamning yoli»** əməs, bəlkı **«Balaamning təlimi»** toqrluluk agaḥlanduridu:

—

«Lekin sanga xu birnəqqə etirazim barkı, aranglarda Balaamning təlimigə əgəxkənlərin bəzilər bolmacta — Balaam bolsa Balakka Israillarnı butğa atap қurbanlıq kılınoğan gəxni yeyix wə jinsiy buzukluk kılılxı azduruxni əgətkənidi» («Wəhiyy» 2:14).

Xunga **«Balaamning təlimi»** pəkət Hudaning yolidin paydilinip, Hudaning padisidin maldunyasını aldap eliwelix bolupla kalmay, yənə ularoşa: — «Buzukluk wə butpərəslik ətküzük gunah əməs, heqwəkəsi yok» dəp əgitixtinmu ibarət bolidu. Bundak əhwal hətta Junggo zeminidimu, kez aldımızda bolmacta (məsilən «Xərkətin qıkkən qakşmak» degən məzħəptikiləرنin təlimi xundaktur). Bundak lənətlik ixlarnı əgitidioğanlarning bexioşa Rəbbimizning əng qattık jazası qüxməy kalmayıdu.